



<b>AKTIN NÖVÜ</b>	<b>AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI</b>
<b>QƏBUL EDİLDİYİ TARİX</b>	06.11.2004
<b>QEYDİYYAT NÖMRƏSİ</b>	175
<b>ADI</b>	"İşçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaltılmış iş vaxtı müəyyən edilən əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatların, peşə və vəzifələrin Siyahısı"nın təsdiq edilməsi barədə
<b>RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ</b>	Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-11-2004, Nəşr nömrəsi: 11, Maddə nömrəsi: 963)
<b>QÜVVƏYƏ MİNMƏ TARİXİ</b>	06.11.2004
<b>AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQI TƏSNİFATI ÜZRƏ İNDEKS KODU</b>	070.000.000
<b>HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ</b>	
<b>HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX</b>	01.07.2011

**"İşçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatların, peşə və vəzifələrin Siyahısı"nın təsdiq edilməsi barədə**

**AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI**

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 92-ci maddəsinin birinci hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti **qərara alır**:

1. "İşçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatların, peşə və vəzifələrin Siyahısı" təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

**Azərbaycan Respublikasının Baş naziri A.RASIZADƏ**

Bakı şəhəri, 6 noyabr 2004-cü il  
175

Azərbaycan Respublikası Nazirlər Kabinetinin  
2004-cü il 6 noyabr tarixli 175 nömrəli qərarı ilə  
TƏSDİQ EDİLMİŞDİR

**İşçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatların, peşə və vəzifələrin**

**S İ Y A H I S I**

Sıra si	İstehsalatların, peşə və vəzifələrinin adı	Qısaldılmış iş həftəsinin müddəti (saatla)
1	2	3
	<b>1. DAĞ-MƏDƏN İŞLƏRİ</b>	
	<b>METALLURGIYA İSTEHSALI ÜÇÜN QARA VƏ ƏLVAN METAL-LARIN VƏ DİGƏR FAYDALI QAZINTI YATAQLARININ TƏDQIQ EDİLMƏSİ, ÇIXARILMASI, SADALANAN QAZINTILARIN İSTİFADƏSİ ÜÇÜN ŞAXTALARIN, MƏDƏNLƏRİN, KƏRXYANA-LARIN TİKİNTİSİ, ELƏCƏ DƏ GEOLOJİ KƏŞFİYYATDA DAĞ-MƏDƏN İŞLƏRİ.</b>	
	<b>YERALTİ DAĞ-MƏDƏN İŞLƏRİ</b>	
	Aşağıdakı yeraltı işlərdə məşğul olan bütün peşələrin fəhlələri:	
1	a) istismar olunan və tikilməkdə olan şaxtaların (mədənlərin) və lağım yollarının, eləcə də geoloji kəşfiyyatda.....	36

1	2	3
	b) nəm şəraitdə şaxtaların səthindən dibə qədər olan şaquli hissələrinin qazılması və dərinləşdirilməsində.....	36
	c) +26°C və daha yüksək temperatur şəraitində.....	36
	<b>İş görülmə zaman tərkibi 10% və daha artıq silisium 4-oksiddən ibarət olan filiz və süxurlardan toz yaranan yeraltı dağ-mədən işləri</b>	
2	Bunkerin və yaxud hezenokun dəmir qəfəslərində iri daşların xırdalanması ilə məşğul olan bunkerçi.....	36
3	Buruq qurğusunun qazmaçısı.....	36
4	Şpur qazmaçısı.....	36
5	Partladıcı.....	36
6	Quyu diblərində filiz və süxurların yığılmasında məşğul olan avtomobil sürücüsü .....	36
7	Fəaliyyətdə olan quyuların diblərindəki işlərlə məşğul olan qaz qaynaqçısı .	
8	Təmizlənən quyu dibinin dağ-mədən fəhləsi.....	36
9	Xırdalayıcı.....	36
10	Aşağıdakı işlərdə məşğul olan yeraltı dağ-mədən fəhləsi?	
	a) işlənmiş sahələrin dayaqlarla möhkəmləndirilməsində.....	36
	b) dağ-mədən kütləsinin doldurulmasında, daşınmasında və boşaldılmasında...	36
	c) dağ-mədən kütləsinin buraxılışında.....	36
	ç) fəaliyyətdə olan quyu diblərində .....	36
11	Fəaliyyətdə olan quyuların diblərində markşeyder və geoloji işlərdə ölçmə işi ilə məşğul olan.....	36
12	Mədən yerlərinin möhkəmləndirilməsi və təmiri ilə məşğul olan dayaqvuran fəhlə.....	36
13	Lyukçu .....	36

14	Vaqonçeviricinin idarə edilməsi ilə məşğul olan vaqonçeviricinin maşinisti	
15	Dağ-mədən kombaynının maşinisti .....	36
16	Konveyer maşinisti .....	36
17	Yükləyici maşının maşinisti.....	36
18	Yükləyici-çatdırıcı maşının maşinisti.....	36
19	Skreper-bucurqadının maşinisti.....	36
20	Quyu diblərində filiz və süxurların yığılı ilə məşğul olan buldozer maşinisti, yükləyici-çatdırıcı maşının maşinisti, ekskavator maşinisti .....	36
21	Elektrovoz maşinisti.....	36
22	Qidalandırıcının maşinisti (motorist).....	36
23	Çevirici.....	36
24	Quyu dibində filizin qoparılması və nümunələrin götürülməsi ilə məşğul olan nümunəgötürən.....	36
25	Qazmaçı.....	36
26	Fəaliyyətdə olan quyuların diblərində yolların və avtomobil yollarının salınması və təmiri ilə məşğul olan yol fəhləsi.....	36
27	Aşağıdakı işlərdə məşğul olan liftçi: a) skiplərin qəbulunda-boşaldılmasında .....	36
	b) dozatorlardan skiplərin yüklənməsində .....	36
28	Fəaliyyətdə olan quyuların diblərindəki işlərlə məşğul olan təmirçi-çilingər .....	36
29	Fəaliyyətdə olan quyuların diblərində işləyən növbətçi və avadanlığın təmiri üzrə elektrik çilingəri (çilingər).....	36
Fəaliyyətdə	Fəaliyyətdə olan quyuların diblərində işləyən əllə elektrik qaynaqçısı .....	36
	<b>Yeraltı üsulla civə filizlərinin çıxarılması</b>	
31	Buruq qurğusunun maşinisti və şpur qazmaçısı .....	36
32	Partladıcı.....	36
33	Təmizləyən quyu dibinin dağ-mədən fəhləsi .....	36
34	Bərkidici materialların şaxtaya gətirilməsi ilə məşğul olan yeraltı dağ-mədən fəhləsi.....	36
35	Mədən yerlərinin möhkəmləndirilməsi və təmiri ilə məşğul olan dayaqvuran fəhlə .....	36
36	Lyukçu .....	36
37	Filiz və süxurların yığılı ilə məşğul olan yükləyici maşının maşinisti və skreper bucurqadının maşinisti.....	36
38	Konveyer və elektrovoz maşinisti.....	36
39	Aşağıdakı işlərdə məşğul olan çevirici: a) yeraltı bunkerlərdə vaqonların əllə boşaldılmasında .....	36
	b) çeviricinin köməyi ilə vaqonların boşaldılmasında .....	36
40	Vaqonların əllə sürülüb gətirilməsi və aparılması ilə məşğul olan yeraltı dağ-mədən fəhləsi .....	36
41	Qazmaçı .....	36
42	Yolların və avtomobil yollarının salınması və təmiri ilə məşğul olan yol fəhləsi .....	36
43	Dağ-mədən kütləsinin buraxılışı ilə məşğul olan yeraltı dağ-mədən fəhləsi	
44	Növbətçi və avadanlığın təmiri üzrə təmirçi-çilingər və elektrik çilingəri (çilingər).....	36
45	Dozatorlardan skiplərin yüklənməsində məşğul olan liftçi.....	36
46	Fəaliyyətdə olan quyuların diblərində məşğul olan elektrik avadanlıqlarına xidmət üzrə elektrik montyoru.....	36
47	Fəaliyyətdə olan quyuların diblərində məşğul olan elektrik avadanlıqlarının təmiri üzrə elektrik montyoru.....	36
	<b>İstismar olunan və tikilməkdə olan karxanalar, açıq dağ-mədən, ələc də dağ-mədən şaxta səthi işləri və geoloji kəşfiyyat</b>	
48	5 metrədən artıq dərinlikli şurfların qazılmasında üst qatlarda qazma ilə məşğul olan qazmaçı .....	36
49	Dəniz səviyyəsindən 1500 metrədən yüksək işləri yerinə yetirən fəhlələr və mütəxəssislər .....	36
	<b>II. GEOLOJİ KƏŞFİYYAT İŞLƏRİ</b>	
	<b>Pyezooptik xammalın zənginləşdirilməsi</b>	
	Bilavasitə pyezooptik xammalın zənginləşdirilməsində tam iş günü məşğul olan bütün peşələrin fəhlələri və mütəxəssisləri.....	36
	<b>III. METALLURGIYA İSTEHSALATI</b>	
	<b>A. QARA METALLURGIYA</b>	
	<b>Zənginləşdirmə, xırdalama-çəşidləmə, briket və aqlomerasiya müəssisələri, sexləri, qara metallurgiyada filiz və qeyri-filiz qazıntılarının yandırılması</b>	
1	Tərkibi 10% və daha çox sərbəst silisium 4-oksiddən ibarət olan qara metal filizinin və flüorit quru üsulla doqranması, xırdalanması, üyüdülməsi və şixtalanması ilə məşğul olan zənginləşdirmə və xırdalama-çəşidləmə müəssisəsi, mədən, şaxta və metallurgiya müəssisəsində bütün peşələr üzrə fəhlələr və ustalar.....	36
2	3%-dən az nəmliyə kimi qurudulmuş filizin dəmir yolu vaqonlarına yüklənməsi ilə daim məşğul olan fəhlələr .....	36
3	Ferroerinti istehsalı Örtüklərin artırılması ilə bilavasitə silisium ərintilərinin əridilməsi üzrə açıq	

	qövs sobalarında məşğul olan qaz qaynaqçısı . . . . .	36
4	Vanadium 5-oksidin əridilməsi prosesinin aparılması ilə məşğul olan əridici	
5	Şixtanın dozalanması ilə silisium ərintilərinin əridilməsi ilə məşğul olan dozalayıcı . . . . .	36
6	Manqan 4-oksidin mazut karbohidrogenləri ilə bərpasında məşğul olan kürəçi. . . . .	36
7	Açıq qövsli sobalarda silisiumlu ərintilərin əridilməsində daim və bilavasitə məşğul olan fəhlələr, növbədə işləyən mütəxəssislər. . . . .	36
8	Ferrovandium istehsalında daim və bilavasitə məşğul olan fəhlələr, növbələrdə işləyən mütəxəssislər . . . . .	36
9	Alümintermik üsulla metal xromun və xrom tərkibli ərintilərin alınması ilə daim və bilavasitə məşğul olan fəhlələr, növbədə işləyən mütəxəssislər	36
10	Silisiumlu ərintilərin əridilməsi üçün şixtanın hazırlanmasında məşğul olan şixtaçı . . . . .	36
	<b>Dəmirçi-press istehsal:</b>	
11	Domna və marten sobalarının qaz yollarının təmizlənməsi ilə məşğul olan fəhlələr. . . . .	36
	<b>B. ƏLVAN METALLURGIYA</b>	
	<b>Zənginləşmədə və metallurgiya istehsalatında materialların xırdalanması, üyüdülməsi və şixtalanması. Əlvan və nadir metalların və tərkibində 10%-dən az sərbəst silisium 4-oksid olan filiz materiallarının emalı.</b>	
12	Gil-torpaq istehsalatında isti bişmənin xırdalanmasında məşğul olan xırdalayıcı	
13	Gil-torpaq istehsalında isti bişmənin nəql edilməsində məşğul olan nəqledən fəhlə və qidalandırıcının maşinisti . . . . .	36
	<b>Qurğuşun istehsalında xırdalayıcı və şixtalayıcı sexlər (bölmələr)</b>	
14	Bunkerçi. . . . .	36
15	Dozalaşdırıcı və xırdalayıcı. . . . .	36
16	Kran maşinisti (krançı). . . . .	36
17	Skipli qaldırıcının maşinisti. . . . .	36
18	Dəyirmanların maşinisti, qidalandırıcının motoristi. . . . .	36
19	Metallurji avadanlığın təmiri ilə məşğul olan təmirçi-çilingər və fəhlələr	
20	Yağlayıcı və qarışdırıcı. . . . .	36
21	Çatıquran. . . . .	36
22	Nəqledən fəhlə. . . . .	36
23	Elevatorçu. . . . .	36
24	Şixtaçı . . . . .	36
25	Elektrik avadanlığına xidmət üzrə elektrik montyoru . . . . .	36
26	Usta. . . . .	36
	<b>Tərkibində 10% və daha artıq sərbəst silisium 4-oksid olan materialların, əlvan və nadir metal filizlərinin təkrar emalı</b>	
27	Zənginləşdirici müəssisələrin, metallurgiya zavodlarının, şaxtaların və mədənlərin xırdalama-şixtalama sexlərində (bölmələrində) və yenidən emal sahələrində məşğul olan fəhlə və ustalar, eləcə də sadalanan sexlərdə (bölmələrdə) bütün iş günü ərzində avadanlıqların təmiri ilə məşğul olan fəhlələr . . . . .	36
	<b>Hava-kanat yolunun yükləmə-boşaltma stansiyası</b>	
28	Bunkerçi. . . . .	36
29	Yüklənmiş və boş vaqonların yol xətlərinin qoşma yerlərinə daşınması ilə məşğul olan hava-kanat yolunun vaqonətçisi. . . . .	36
30	Asılıqanlı kanat yolu stansiyasında məşğul olan təmirçi-çilingər, avadanlığın təmiri üzrə növbətçi elektrik çilingəri (çilingər). . . . .	36
31	Elektrik avadanlığına xidmət üzrə elektrik montyoru. . . . .	36
	<b>Faydalı qazıntıların zənginləşdirilməsi. Əlvan və nadir metal filizlərinin zənginləşdirilməsi</b>	
32	Qızıl hasilatı müəssisəsinin sianla əlaqəli proseslərində məşğul olan aparatçı, reaktiv dozalaşdırıcı. . . . .	
33	Amalqamanın emalı və amalqamasiya prosesinin aparılması ilə məşğul olan qızıl tərkibli filizlərin zənginləşdirilməsi üzrə aparatçı. . . . .	36
34	Rentgen aparatına xidmətlə məşğul olan laborant-rentgenstrukturçu. . . . .	36
35	Qızıl hasilatı müəssisələrinin amalqamalaşdırma və sianlaşdırma sahələrində məşğul olan kran maşinisti (krançı), qaz qaynaqçısı. . . . .	36
36	Şlamların emalı prosesinin aparılması ilə məşğul olan qızıl tərkibli filizlərin zənginləşdirilməsi üzrə aparatçı. . . . .	36
	Reaktivləri həll edən fəhlə. . . . .	36
37	Qızıl hasilatı müəssisəsinin amalqamalaşdırma və sianlaşdırma sahələrində və reaktiv sexlərində avadanlığa xidmət üzrə və onun təmiri ilə məşğul olan təmirçi-çilingər və fəhlələr, elektrik avadanlığına xidmət üzrə elektrik montyoru və elektrik avadanlığının təmiri üzrə elektrik montyoru, əllə elektrik qaynaqçısı. . . . .	
38	Qızıl tərkibli filiz və qumların zənginləşdirilməsi ilə məşğul olan şlixleyici. . . . .	36
39	Rentgen aparatının sazlanması ilə məşğul olan texnik. . . . .	36
40		36
	<b>Metal və ərintilərin əridilməsi (qurğuşundan başqa) Əritmə sexləri (bölmələri)</b>	
	Yükləyici sürücüsü . . . . .	
	Elektro və avtoarabacığın sürücüsü. . . . .	
41	Qazla kəsən fəhlə. . . . .	36
42	Şixta yükləyən fəhlə . . . . .	36

43	Anod polad qəliblərin tökülməsi ilə məşğul olan metal tökücüsü .....	36
44	Konvertorçu.....	36
45	Əlvan metallurgiya məhsulunun nəzarətçisi .....	36
46	Metal və ərintilərin tökülməsi ilə məşğul olan əlvan metalların tökücüsü	36
47	Sink tozunun ələnməsi, tökülməsi ilə məşğul olan ələyici qurğuların maşinisti	36
48	.....	36
49	Kran maşinisti (krançı).....	36
	Elektrovoz maşinisti.....	36
50	Bərk qızdırılmış klinkerin buraxılışı ilə məşğul olan kürəçi.....	36
51	Təkrar şlam emal edən fəhlə.....	36
52	İdarəetmə pultunun operatoru .....	36
53	Sink tozu istehsalatında sobaçı.....	36
54	Əridici .....	36
55	Nümunəgötürən .....	36
56	Əlvan metal və ərintilərin tökücüsü.....	36
57	Distilləedicilərin sobaların raymovçusu.....	36
58	Metallurji avadanlığının təmiri üzrə təmirçi-çilingər və fəhlələr.....	36
59	Metallurji avadanlığında xidmətlə məşğul olan təmirçi-çilingər.....	36
60	Transportyorçu.....	36
61	Metallurji aqreqatlara xidmətlə məşğul olan çilingər-santexnik.....	36
62	Nəqlədən fəhlə.....	36
63	Dövriyyə materialları və posanı yığışdırıcı .....	36
64	İstehsal sahələrini yığışdırıcı.....	36
65	.....	36
66	Metallın saflaşdırılması üzrə sobalarda və qazanxanalarda məşğul olan forsunkaçı	36
	.....	36
67	İkixlorlu qalayın hazırlanması üzrə xloratorçu.....	36
	Antimonun (sürmənin) təmizlənməsində məşğul olan məhsul təmizləyicisi	36
68	.....	36
69	Avadanlığın təmizlənməsi və tozun yığışdırılması ilə məşğul olan təmizləyici	36
	.....	36
70	Əllə qaynağın elektrik qaynaqçısı.....	36
	Elektrik avadanlığına xidmət üzrə elektrik montyoru və elektrik avadanlığının təmiri üzrə elektrik montyoru.....	36
71	.....	36
72		
	<b>Xlorlaşdırma sexi</b>	36
	Metallurji avadanlığının təmiri üzrə təmirçi-çilingər və fəhlələr.....	
	Metallurji avadanlığında xidmətlə məşğul olan təmirçi-çilingər.....	
73	Elektrik avadanlığına xidmət üzrə və elektrik avadanlığının təmiri üzrə	36
74	elektrik montyoru .....	36
75	<b>Füminq-qurğuda sublimasiya üsulu ilə posaların emalı bölmələri (qalay istehsalında)</b>	
	Növbətçi və təmirçi heyət.....	36
	Şixtayıqlayıcı fəhlə.....	
	Aşağıdakı işlərdə məşğul olan kran maşinisti (krançı):	
76	a) körpülükə krana xidmətlə.....	36
77	b) füminq-qurğunun qreyfer kranının idarə edilməsində .....	36
78	Əridici .....	
	Çatıquran.....	36
	Forsunkaçı.....	36
79	Şixtaçı .....	36
80	.....	36
81		36
82		36
	<b>Metallurji sexlər</b>	
	Metallurji sexlərdə daim məşğul olan rəngsaz, dülgər, çatıquran, suvaqçı	
	<b>Müxtəlif işlər</b>	
83	Flüs və dövriyyə materiallarının xırdalanması ilə məşğul olan xırdalayıcı	36
	Əridici sobaların istə halda təmiri ilə məşğul olan odadavamlı materiallarla işləyən fəhlə .....	
84	Telfer və yaxud elektrotalın idarə edilməsi ilə məşğul olan kran maşinisti	36
85	(krançı).....	
	Tozun emalı sexində pirobölmədə məşğul olan fəhlələr, mütəxəssislər..... Metal oksidi və sink tozunun verilməsi ilə məşğul olan transportyorçu .....	36
86	Flüs və dövriyyə materiallarının nəqliyyatla daşınması və boşaldılması ilə	36
87	məşğul olan (nəqlədən) fəhlə .....	36
88	Metal oksidi və sink tozunun qablaşdırılması ilə məşğul olan	36
89	yerləşdirici-qablaşdırıcı.....	
	Droslardan soba və anodların təmizlənməsi ilə məşğul olan təmizləyici .	36
90	Əridici sobaların yarımstansiyalarında məşğul olan elektrik avadanlığına xidmət üzrə elektrik montyoru.....	36
91	Metallurji (əridici) sexin ustası.....	36
92	.....	
		36
93		36
	<b>Qurğuşun istehsalı</b>	
	Aqlomeratçı.....	
	Qələvilərin regenerasiyasında məşğul olan buxarvermənin aparatçısı . . .	
	İstehsalat tullantularından məhsulun qələviləşdirməklə alınmasında məşğul olan hidrometallurq-aparatçı.....	36
94	Aqlomerasiya sexinin şixtalama sexində məşğul olan bunkerçi.....	36
95	Sanitar-məişət otaqlarında məşğul olan qardərobçu.....	
96	.....	

97	Keklərin və şteynin xırdalanmasında (parçalanmasında) məşğul olan xırdalayıcı	36
98	Şixtayükləyən fəhlə.....	36
99	Aşağıdakı avadanlıqlara xidmətlə məşğul olan texnoloji sobaların ocaqçısı:	
100	a) saflaşdırıcı qazanlara .....	36
101	b) perkins qazanlarına və sobalara .....	36
102	Konvertorçu.....	
103	Koloşnik meydançasında məşğul olan bucurqadçı .....	36
104	Skipli qaldırıcının maşinisti.....	36
105	Tüstüsovuruculara xidmətlə məşğul olan ventilyasiya və aspirasiya qurğularının maşinisti	36
106	.....	36
107	Aşağıdakı işlərdə məşğul olan kran maşinisti (krançı):	36
108	a) qurğuşun istehsalında .....	
109	b) posanın yığışdırılmasında.....	36
110	Utilizator qazanlarına xidmətlə məşğul olan qazanxana maşinisti (ocaqçı)	
111	Ekshauster maşinisti.....	36
112	Aşağıdakı işlərdə məşğul olan elektrovoz maşinisti:	36
113	a) əridici şaxta sobalarının yüklənməsində.....	
114	b) əridici sobalara xidmətdə .....	36
115	Sobalarda materialların yandırılması və yaxud bişirilməsi ilə məşğul olan	
116	kürəçi.....	36
117	Velssobalarda sobaçı .....	36
118	Aşağıdakı proseslərdə məşğul olan əridici:	
119	a) sobalarda qurğuşunlu aqlomeratın və qurğuşun tərkibli materialların reduksiya edilməklə	36
120	əridilməsində .....	36
121	b) filiz və yaxud aqlomeratın əridilməsində; qurğuşunun od və oksigenlə	
122	saflaşdırılmasında .....	36
123	c) qurğuşun-kalsium və yaxud digər qatışıqların hazırlanmasında və onun	
124	yüklənməsində.....	36
125	ç) qurğuşunun suya salınmasında .....	36
126	d) eləcə də:	
127	- furlmaların nəzərdən keçirilməsi və təmizlənməsində.....	36
128	isti posanın buraxılmasında.....	36
129	- posanın dənəvərləşdirilməsində.....	36
130	Əritmə sexlərində məşğul olan köməkçi (nəqliyyatçı) fəhlə.....	36
131	Qurğuşun tərkibli materialların (konsentrat, toz və dövriyyə materiallarının) yüklənməsində məşğul	36
132	olan közərdici.....	36
133	Qaz yollarının və ventilyasiya sisteminin profilaktik təmiri ilə məşğul olan	36
134	fəhlələr.....	
135	Əridici sobalara şixta verilməsi ilə məşğul olan fəhlələr.....	36
136	Qurğuşun istehsalı üzrə fəaliyyətdə olan sexlərdə (əritmə, aqlomerasiya,	
137	saflaşdırma, distillə, suyasalma və füminq) tikinti və quraşdırma işləri ilə	36
138	məşğul olan fəhlələr .....	36
139	Qapalı sahələrdə koksun mexaniki növlərə ayrılması ilə məşğul olan fəhlələr..	
140	Xüsusi geyimlərin və xüsusi ayaqqabıların tozunun təmizlənməsi, yuyulması və təmiri ilə məşğul	36
141	olan fəhlələr; əlvan metal və ərintilərin tökücsü.....	
142	Qatışdırıcı .....	36
143	Çatıquran.....	
144	Filizin, konsentratların və şixtanın, eləcə də verkleyn sobalara çatdırılması və yüklənməsi ilə	36
145	məşğul olan nəqlədən fəhlə .....	36
146	Transportyorçu .....	36
147	Posanı və dövriyyə materiallarını yığışdıran .....	
148	Rotorların və boru yollarının ventilyasiya sistemlərinin təmizlənməsi, sob a və qaz yollarının	36
149	qurğuşun tozundan təmizlənməsi ilə məşğul olan təmizləyici...	36
150	Şixtaçı .....	36
151	Elevatora xidmətlə məşğul olan transportyorçu .....	
152		36
153	<b>Metallurji sex</b>	36
154		36
155	Əlvan metallurjiya məhsulu nəzarətçisi.....	
156	Spektral analiz üzrə laborant.....	
157	Probvurma analizi üzrə laborant.....	
158	İdarəetmə pultunun operatoru .....	36
159	Nümunəgötürən .....	36
160	İstehsalat sahələrini yığışdıran .....	36
161		36
162	<b>İsti iş sahələri</b>	36
163		36
164	Avadanlığın təmiri ilə məşğul olan fəhlələr.....	
165	Elektrik avadanlığının təmiri və xidmət üzrə elektrik montyoru .....	
166	Aqlomerasiya, əritmə, saflaşdırma, füminq və suyasalma sexlərinin rəhbər və mütəxəssisləri:	
167	a) usta .....	36
168	b) mexanik və elektrik.....	36
169	c) sex rəisi və sex rəisinin müavini .....	
170	Hidrometallurji və toztutan sexlərin rəisi və sex rəisinin müavini, mexaniki və	
171	elektriki.....	36
172		36
173	<b>Civə istehsalı</b>	36
174		36
175	Neytrallaşdırma aparatçısı.....	
176	İstehsalat hamamlarının fəhləsi .....	36

	Filizin xırdalanmasında məşğul olan xırdalayıcı.....	
	Şixta yükləyən fəhlə .....	
138	Kondensatorçu .....	36
139	Skipli qaldırıcının maşinisti.....	36
140	Xüsusi geyimlərin yuyulması və təmiri üzrə fəhlə.....	36
141	Xammal və materialların yandırılması prosesinin aparılması ilə məşğul	36
142	olan kürəçi.....	36
143	Xüsusi ayaqqabıların təmiri ilə məşğul olan çəkməçi.....	36
144	Tozqazıtutucu qurğulara xidmət üzrə operator, tozqazıtutucu qurğuların maşinisti	36
145	.....	
	Əllə və mexaniki ayırmada məşğul olan civə ayırıcısı .....	36
146	Fəaliyyətdə olan metallurji sexdə iş müddətində yardımçı və köməkçi sex	36
147	və xidmətlərin fəhlələri .....	
	Civə təmizlənməsi sahəsində məşğul olan fəhlə.....	36
148	Civə tökücüsi .....	36
149	Respirator və əleyhqazların təmirçisi.....	
	Nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingər.....	36
150	Tərkibində civə-sürmə olan konsentranların qurudulması ilə məşğul olan	36
151	quruducu.....	36
152	Sobanın bunkerindən yanıt qalığı və posanın boşaldılması ilə məşğul olan	36
153	(nəqlədən) fəhlə.....	36
154	Qidalandırıcının doldurulması ilə məşğul olan qidalandırıcının maşinisti	36
	(motorist).....	
155	Filiz və konsentratdan şixtanın hazırlanması və filizin xırdalanması ilə	
	məşğul olan şixtaçı .....	36
156		
	<b>Əritmə sexləri</b>	
	<b>Əritmə sexlərinin daxilində iş zamanı</b>	36
157	Əlvan metallurjiyə məhsulunun nəzarətçisi .....	
	Briket pressinin maşinisti .....	36
	Sobaçı.....	
	Pirometrçi .....	
158	Dülgər .....	36
159	Köməkçi (nəqliyyatçı) fəhlə .....	36
160	Nümunəgötürən .....	36
161	Yağlayıcı.....	36
162	Şüşəüfürən.....	36
163	İstehsalat sahələrini yığışdıran.....	36
164		36
165		36
166		36
167		36
	<b>Əritmə sexində iş zamanı</b>	
	Qaz qaynaqçısı.....	
	Rəngsaz .....	
	Nasos qurğularının maşinisti .....	
	Nümunəgötürən .....	
168	Metallurjiya avadanlığının təmiri ilə məşğul olan təmirçi-çilingər və fəhlələr	36
169	Əllə qaynağın elektrik qaynaqçısı.....	36
170	Elektrik avadanlığına xidmət üzrə elektrik montyoru .....	36
171		36
172		36
173		36
174		36
	<b>Yanıq qalıqlarının emalı</b>	
	Bunkerçi .....	
	Yanıq qalıqlarının çəkilməsi ilə məşğul olan qapançı.....	
	Yükləyicinin sürücüsü .....	
	Bucurqadçı.....	
175	Lyukçu .....	36
176	Ekskavator maşinisti .....	36
177	Ələyici qurğuların maşinisti.....	36
178	Metallurji avadanlığının təmiri və xidməti üzrə təmirçi-çilingər və fəhlələr	36
179	Elektrik avadanlığına xidmət üzrə elektrik montyoru .....	36
180	Əritmə sexlərinin rəhbər və mütəxəssisləri .....	36
181	Daimi iş yerləri fəaliyyətdə olan metallurjiya sexləri və yaxud eksperimental metallurjiya sexləri	36
182	olan mərkəzi laboratoriyaların, nəzarət-ölçü cihazları sexlərinin avtomatlaşdırma, mexanikləşdirmə	36
183	və avtomatika laboratoriyalarının rəhbərləri və	36
184	mütəxəssisləri.....	36
185	Yanıq qalıqlarının emalında sahə rəisi, mexanik, usta.....	
	<b>Alüminium istehsalı</b>	
		36
186	Alüminium istehsalında anodçu .....	36
	Metal boşaldıcısı-tökücüsi.....	
	Pekin, anod və döşənən kütlənin xırdalanması (qırılması) ilə məşğul	
	olan xırdalayıcı.....	
187	Temperatur və kontaktları ölçən.....	36
188	Vannaların şuntlarında gərginliyin, vannalarda elektrolitin temperaturunun	36
189	ölçülməsi ilə məşğul olan kontaktçı-elektrik çilingəri.....	
	Yarımqeçirici alüminiumun ilə məşğul olan monokristalların və	36
190	lentlərin alınması üzrə əridici .....	36
191	Kriolitın əridilməsi və flotasiyası ilə məşğul olan fəhlələr .....	
	Alüminiumun və silisiumun tökülməsində məşğul olan əlvan metal və	36
192	ərintilərin tökücüsi.....	
	Alüminiumun və silisiumun tökülməsində məşğul olan əridici.....	36

193	Xloratorçu.....	36
194	Sumbata dəzğahında nippel və şinlərin səthinin pardaqlanması ilə məşğul olan pardaqlayıcı.....	36
195	Əridilmiş duzları elektrolizə edən.....	36
196	Kontaktçı-elektrik çilingəri .....	36
197	Vannaların təmirində quraşdırıcı, vannaların təmirində futerləyici-şamotçu, kran maşinisti (krançı), kontaktçı-elektrik çilingəri, təmirçi-çilingər;	36
198	elektrolizlərin döşənən seksiyalarının tökülməsi üzrə işləri yerinə yetirən	36
199	metal tökücüsi, elektrik-qaz qaynaqçısı; alüminium istehsalında elektrolizlərin əsaslı təmir	36
200	sexlərində elektrolizlərin bilavasitə təmirində tam iş günü məşğul olan bütün işçilər.....	
<b>Elektroliz korpusları</b>		
	Elektroliz korpuslarında məşğul olan yükləyici sürücüsü, elektro və avtoarabacığın sürücüsü.....	36
	Kran maşinisti (krançı).....	
201	Elektroliz korpuslarında körpülü kranların təmiri ilə məşğul olan, eləcə də bilavasitə elektroliz vannalarının istehsalat sahələrində avadanlığın təmiri və onlara xidmətlə məşğul olan təmirçi-çilingər və fəhlələr .....	36
202	Qaz yollarının və şin kanallarının təmizlənməsi ilə məşğul olan təmizləyici...	36
203	Fəaliyyətdə olan korpuslarda elektroliz vannalarının quraşdırılması və sökülməsi zamanı şinlərin qaynağı ilə məşğul olan əllə qaynağın elektrik qaynaqçısı .....	36
204	Bilavasitə elektroliz vannalarının istehsalat sahələrində məşğul olan	36
205	elektrik avadanlığının təmiri üzrə elektrik montyoru, eləcə də körpülü kranların və elektroliz korpuslarının təmirində elektrik avadanlığının təmiri üzrə elektrik montyoru.....	36
206		
<b>Maqnezium istehsalı</b>		
	Maqnezium elektrolizində məşğul olan metal tökücüsi-boşaldıcısı.....	36
	Şixtayükləyən fəhlə.....	
	Vannaların şuntlarında gərginliyin, vannalarda elektrolitin temperaturunun ölçülməsi ilə məşğul olan kontaktçı-elektrik çilingəri.....	
207	Əlvan metal tökücüsi.....	36
208	Xlorun sexlərə ötürülməsi ilə məşğul olan kompressor qurğularının maşinisti	36
209	.....	
	Vanna və sobaların quraşdırılması və sökülməsində məşğul olan vannaların təmirində quraşdırıcı və sobaların təmirində quraşdırıcı .....	36
210		36
211	Maqnezium və maqneziumlu ərintilərin əridilməsi, saflaşdırılması və axıdılması prosesinin aparılması ilə məşğul olan əridici .....	36
212	Közərdici.....	
	Xlorun nümunə götürülməsi ilə məşğul olan nümunəgötürən .....	36
213	Xlorun kompressor qurğusunda vanna və sobaların quraşdırılması və sökülməsində məşğul olan təmirçi-çilingər .....	36
214	Maqneziumla işlərdə məşğul olan aşındırıcı .....	36
215	Xammal və məmulatların nəql edilməsi ilə məşğul olan (nəqlədən) fəhlə	36
216	Xloratorçu.....	
	Xlorötürücü .....	36
217	Metallurji avadanlığının təmiri üzrə kontaktçı-elektrik çilingəri.....	36
218	Közərtmə, əritmə, elektroliz sexlərində və bölmələrində məşğul olan	
219	elektrik avadanlığına xidmət üzrə elektrik montyoru.....	36
220	Vanna və sobaların quraşdırılması və sökülməsi ilə məşğul olan elektrik	36
221	avadanlığının təmiri üzrə elektrik montyoru .....	36
222	Maqnezium istehsalı ilə məşğul olan əridilmiş duzların elektrolizçisi . . .	36
223		
<b>Əritmə və elektroliz sexləri və bölmələri</b>		
224	Yükləyicinin sürücüsü .....	36
	Elektro və avtoarabacığın sürücüsü.....	36
	Metallurji avadanlığının hörülmesi, futerlənməsi və təmiri ilə məşğul olan odadavamlı materiallarla işləyən fəhlə.....	
225	Rəngsaz .....	36
226	Kran maşinisti (krançı).....	36
227	Dülgər .....	
	Metallurji avadanlığa xidmətlə məşğul olan təmirçi-çilingər və fəhlələr . Şinlərin qaynağı ilə məşğul olan əllə qaynağın elektrik qaynaqçısı . . .	36
228		36
229		36
230		36
231		36
232	Kran maşinisti (krançı).....	36
	Metallurji avadanlığa xidmətlə məşğul olan təmirçi-çilingər və fəhlələr .	
	Kimyəvi və elektroliz sexlərinin ustası .....	
<b>Titan istehsalı</b>		
233	Titan və nadir metalların istehsalında aparatçı	36
234	Tamamlama işləri ilə məşğul olan yarımkeçirici materialların kimyəvi hazırlığı üzrə aparatçı,	36
235	yarımkeçirici materialların şixtasının hazırlayıcısı və dəqiq kəsmədə operator.....	36
236	Titan qubkasını vurub çıxaran .....	36
237	Titan istehsalında məşğul olan odadavamlı materiallarla işləyən fəhlə . .	



	Kran maşinisti (krançı).....	
238	Bərpa və təmizləmə sahələrində məşğul olan reaksiya aparatlarının quraşdırıcısı .....	36
239	Titanın və nadir metalların bərpası və distilləsində sobaçı.....	36
240	Titan tərkibli və nadir torpaq materiallarının emalı üzrə sobaçı.....	36
241	Reaksiya aparatlarının təmiri və bərpası ilə məşğul olan reaksiya aparatlarının quraşdırıcısı .....	36
242	Posaların əridilməsi sobalarında məşğul olan əridici.....	36
243	Monokristalların və lentlərin alınması üzrə aparatçı .....	36
244	Titan metalının istehsalında tetraxloridin bərpası və metalın təmizlənməsi sexlərində, bölmələrində (sahələrində) məşğul olan fəhlələr .....	36
245	Titan xammalının (posasının) xlorlaşdırılması və təmizlənməsi sahəsində .....	36
246	və bölmələrində bilavasitə məşğul olan fəhlələr.....	36
247	Termik filiz sobalarında məşğul olan elektrodların nizamlayıcısı.....	
	Maqnezium külçələrinin aşındırılması ilə məşğul olan aşındırıcı.....	36
	Maqnezium ərintilərinin nəql edilməsi ilə məşğul olan (nəqlədən) fəhlə .....	
248	<b>Titan dörd-xlorun (tetraxloridin) istehsalı, sexləri, bölmələri (sahələri)</b>	36
249	Sənaye çirkab sularının zərərsizləşdirilməsi və neytrallaşdırılması ilə məşğul olan çirkab suları	36
250	təmizləmə aparatçısı.....	36
251	Qazxilasedici .....	36
252	Metallurji avadanlığın yığılması, futerlənməsi və təmiri ilə məşğul olan odadavamlı materiallarla işləyən fəhlə.....	
	Əlvan metallurjiya məhsulu nəzarətçisi.....	36
253	Kimyəvi analiz üzrə laborant.....	36
254	Rəngsaz .....	
	Kran maşinisti (krançı).....	36
255	Ammiak qurğularına xidmətlə məşğul olan kompressor qurğularının maşinisti	36
256	Soyuducu qurğuların maşinisti .....	36
257	Təsərrüfat işlərində və duru xlor anbarında məşğul olan köməkçi fəhlə .	36
258	Nümunəgötürən .....	36
259	Titan dörd-xlorun (tetraxloridin) istehsalı bölmələrində (sahələrində), sexlərdə məşğul olan	
260	fəhlələr .....	36
261	Metallurji avadanlığın təmiri üzrə təmirçi-çilingər və fəhlələr.....	
262	Avadanlığın təmizlənməsi ilə məşğul olan təmizləyici .....	36
263	Elektrik avadanlığına xidmət üzrə elektrik montyoru və elektrik avadanlığının təmiri üzrə elektrik montyoru.....	36
264	<b>Pek tətbiq etməklə natamam məhsulların hazırlanma sahəsi</b>	36
265	Dozalaşdırıcı .....	36
266	Xırdalayıcı.....	
	Peklə işlərdə daim məşğul olan briket pressinin maşinisti .....	36
	Dəyirmanların maşinisti .....	
267	Daim bu sahədə məşğul olan təmirçi-çilingər.....	36
268	Qatışdırıcı .....	36
269	Şixtaçı .....	36
270	Daim bu sahədə məşğul olan elektrik avadanlığına xidmət üzrə elektrik	
271	montyoru.....	36
272	Titan dörd-xlorun (tetraxloridin) istehsalatında maye xlor anbarında məşğul olan usta	36
273	.....	36
274	Tetraxloridin bərpası sahəsində və titan dörd-xlorun təmizlənməsində məşğul olan usta, mexanik, elektrik və energetik.....	36
275	Bilavasitə xlorlama və titanlı xammalın (posaların) təmizlənməsi sahəsində və bölmələrində məşğul olan mütəxəssislər.....	36
276	<b>Nadir metal istehsalı</b>	
277	Sulfatlaşdırmada, məhlulların zərərsizləşdirilməsi və neytrallaşdırılmasında məşğul olan aparatçı- hidrometallurq .....	36
	Titan və nadir metal istehsalında aparatçı.....	36
278	Təmiz nadir metalların emalı ilə məşğul olan yarımkeçirici materialların kimyəvi emalı üzrə aparatçı .....	
	Kimyəvi sutəmizləmə aparatçısı.....	36
279	Avadanlığın təmiri, quraşdırılması və ona xidmətlə məşğul olan qaz qaynaqçısı	36
280	.....	
	Metallurji avadanlığın hörülməsi, futerlənməsi və təmirində məşğul olan	36
281	odadavamlı materiallarla işləyən fəhlə.....	36
282	Kran maşinisti (krançı).....	
	Dəyirmanların maşinisti .....	36
283	Ələyici qurğuların maşinisti.....	
	Soyuducu qurğuların maşinisti .....	36
284	Reaksiya aparatlarının quraşdırıcısı .....	36
285	Oksidlərin bərpası ilə məşğul olan titanın və nadir metalların bərpası və	
286	distilləsində sobaçı .....	36
287	Monokristal və lentlərin böyüdülməsi üzrə aparatçı .....	36
288	Presçi .....	36
289	Közərdici.....	
	Məhlulların qurudulması, şlamların, hidratların, sellüloz və hidrat pulpası	36
290	məhlullarının qatışdırılması və yuyulması prosesinin aparılması ilə məşğul	36
291	olan hidrometallurq-aparatçı.....	36
292	Nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingər.....	36
293	Avadanlığın daxili sanitariy texniki sistemlərinin təmirçi çilingəri, quraşdırıcısı v avadanlığın təmiri, quraşdırılması və ona xidmətlə məşğul olan	
	fəhlələr.....	36
294	Aqlomeratçı.....	36

295	Vakuum quruducu qurğuda materialların qurudulması ilə məşğul olan quruducu .....	
	İstehsalat sahələrini yığışdıran .....	36
296	Hazır məhsulun və yarımfabrikatların dozalaşdırılması, çəkilib qablaşdırılması ilə məşğul olan	36
297	yerləşdirici-qablaşdırıcı .....	
	Məhsul təmizləyicisi .....	36
298	Şixtaçı.....	36
299	Əllə qaynağın elektrik qaynaqçısı.....	
	Elektrik avadanlığına xidmət üzrə elektrik montyoru və elektrik avadanlığının təmiri üzrə elektrik	36
300	montyoru.....	36
301	Sahə (sex) ustası, mexaniki, elektriki.....	36
302		36
303	<b>Nadir radioaktiv torpaq xammalının emalı. Hidrokimyəvi və elektrometallurgiya sexləri</b>	
	Dozimetrci.....	36
304	Konsentratların emalı zamanı təcrübə qurğularında tədqiqatçılar.....	36
	Kran maşinisti (krançı).....	
	Təmirçi-çilingər və digər növbətçi və təmirçi fəhlələr.....	
	Xammal anbarında nümunənin seçilməsi və analizi ilə məşğul olan texniki-nəzarət və kimyəvi	
305	laboratoriyanın işçiləri .....	36
306	Sexlərin yığışdırılmasında, tullantıların və sökülmiş avadanlıqların çıxarılmasında, alətlərin	36
307	verilməsi və qəbulunda fəhlələr.....	36
308	İş vaxtının 50%-dən az olmayan hissəsini bu sexlərdə olan köməkçi sexlərin və kənar təşkilatların	36
309	təmirçi, tikinti və quraşdırma fəhlələri . . . .	36
310	<b>Nadir radioaktiv torpaq xammalının emalı zamanı digər işlər</b>	
		36
311	Qarderobçu.....	
	Xammal və radioaktiv maddələrin tullantısı anbarında işçilər.....	36
	Xırdalamada, reaktora yükləmədə, xlorid ərintilərinin həll edilməsi və	
	çökdürülməsində fəhlələr.....	
	Torium çöküntüsünün boşaldılmasında fəhlələr.....	
312	Xammalın xlorlanması, radioaktiv konsentratın kristallaşdırılması, ion mübadiləsi və radioaktiv	36
313	konsentratların açılmasında fəhlələr.....	36
314	Qaztəmizləyici qurğuların və çirkab sularının təmizlənməsində fəhlələr . Vaqonların	
	boşaldılmasında və radioaktiv xammalın çatdırılmasında fəhlələr	36
315	Xüsusi geyimlərin çirpılması, yuyulması, təmiri üzrə və sanitari-buraxılış	36
316	məntəqəsini yığışdıran fəhlələr .....	
	Konsentratların emalı ilə əlaqədar hidrokimyəvi, elektrometallurji və köməkçi sexlərdə ustalar və	36
317	mütəxəssislər .....	36
318		36
319	<b>Ovuntu metallurjiyası üsulu ilə metal ovuntularının, pudranın, tozun, nikel sulfatın və metal</b>	
	<b>keramik məmulatlarının istehsalı</b>	36
320		
	Şadaraçı .....	36
	Ovuntu, pudra və toz istehsalatı sexləri və bölmələrində məşğul olan kran	
	maşinisti (krançı).....	
	Alümin pudrası istehsalında və ovuntuşəkilli alümin posasının emalı ilə	
	məşğul olan dəyirmanların maşinisti .....	
321	Ələyici qurğuların maşinisti.....	36
322	Kürəçi .....	
	Nikel ovuntusunun bərpası üzrə sobaçı .....	36
323	Əksetmə sobalarında və sink köpüyünün distilləsi ilə məşğul olan əridici	
	Alümin və bürünc pudrasının cilalanması ilə məşğul olan metal ovuntularının istehsalında	36
324	aparatçı .....	36
325	Ovuntuların qurudulması, yuyulması, sıxılması, xırdalanması, qarışdırılması prosesinin aparılması	36
326	ilə məşğul olan metal ovuntuları istehsalında	36
327	aparatçı.....	36
328	Ovuntuların, pudra və tozun yüklənməsi və boşaldılması ilə məşğul olan	
	metal ovuntuları istehsalında aparatçı.....	36
329	Sonradan ələnməklə dəyirmanlarda üyütmə yolu ilə ovuntuların hazırlanması prosesinin, eləcə də	
	təsirsiz mühitdə üyütmə yolu ilə əlvan metallardan pudranın hazırlanması prosesinin aparılması ilə	36
330	məşğul olan metal	
	ovuntuları istehsalında aparatçı.....	
	Ovuntu, pudra və tozların mexaniki ələnməsi ilə məşğul olan metal ovuntuları istehsalında	36
331	aparatçı.....	
	Ovuntu, pudra və tozların istehsalında əsas sex və bölmələrdə avadanlığa	
	xidmətlə məşğul olan təmirçi-çilingər və fəhlələr.....	
	Ovuntuların və ovuntulu qatışıqların qatışdırılması ilə məşğul olan qatışdırıcı.	36
332	Bərk ərinti məmulatlarının bişiricisi .....	
	Sexlərin yığışdırılması ilə məşğul olan istehsalat sahələrini yığışdıran .	36
333	Hazır məhsulun qablaşdırılmasında məşğul olan yerləşdirici-qablaşdırıcı .	
	Sink ovuntusu istehsalatında karborundun qəliblənməsi ilə məşğul olan əllə qəlibləmə	36
334	qəlibçisi.....	
335	Avadanlığın təmizlənməsi və tozun yığışdırılması ilə məşğul olan təmizləyici	36
336	.....	36
337	Metal ovuntularının və ovuntu qatışıqlarının dozalaşdırılması ilə məşğul	36
338	olan şixtaçı .....	
	Ovuntu, pudra və toz istehsalatının əsas sex və bölmələrində məşğul olan	36
339	elektrik avadanlığının təmiri üzrə elektrik montyoru və elektrik avadanlığına xidmət üzrə elektrik	
	montyoru .....	36
340		

341	<b>Tərkibi qiymətli metal və nadir elementlərdən ibarət elektrolitlərin və sianli şlamların emalı (qızıl-gümüş ərintisi, plationoidlər, selen və tellur)</b>	36
	Şlamlardan misin ayrılması ilə məşğul olan hidrometallurq-aparatçı . . .	36
	Selen və yaxud tellurun alınması prosesində məşğul olan titan və nadir metalların istehsalında aparatçı.....	
	Posaların (elektrolit və sianli şlamların ərintilərindən) xırdalanması ilə məşğul olan xırdalayıcı.....	
342	Metallurji avadanlığın hörülməsi, futerlənməsi və təmiri ilə məşğul olan	36
343	odadavamlı materiallarla işləyən fəhlə.....	
344	Sianlı şlamların, qızıl-gümüş ərintisinin, selenin və tellurun qəbulu ilə məşğul olan anbardar.....	36
345	Ş l a m l a r ı n ç e ş i d l e n m ə s i p r o s e s i n i n a p a r ı l m a s ı i l ə m ə ş ğ u l o l a n h i d r o m e t a l l u r q - a p a r a t ç ı . . . . .	36
346	Məhsulun keyfiyyətinə nəzarətlə məşğul olan əlvan metallurgiya məhsulu nəzarətçisi	36
	.....	
347	Əllə xüsusi geyimlərin yuyulması və təmiri üzrə fəhlə.....	36
348	Tozqazıtutan qurğulara xidmət üzrə operator, tozıtutan qurğuların maşinisti	36
	Qurğuşun üzrə lehimləyici (qurğuşun lehimləyicisi).....	
	Viniplast üzrə yapışdırıcı .....	36
349	Şlamların əridilməsi və saflaşdırılmasında selenin əridilməsi ilə məşğul	36
350	olan əridici .....	
351	Elektrolit və sianli şlamların, qızıl-gümüş ərintisinin, selen və tellurun	36
352	yoxlanması ilə məşğul olan nümunəgötürən.....	36
353	Avadanlığın təmiri üzrə təmirçi-çilingər və fəhlələr.....	
	Avadanlığa xidmətlə məşğul olan təmirçi-çilingər.....	36
354	Şlamların yandırılması (bişirilməsi) ilə məşğul olan kürəçi .....	
355	Qızıl-gümüş ərintilərinin emalı ilə məşğul olan məhsul təmizləyicisi . . .	36
356	Avadanlığın təmizlənməsi, tozun və posanın yığışdırılması ilə məşğul olan	36
357	təmizləyici.....	36
358	Şixtaçı .....	36
359	Elektrik avadanlığına xidmət üzrə elektrik montyoru, elektrik avadanlığının təmiri üzrə elektrik montyoru.....	36
	Usta və nəzarət ustası .....	36
360		36
361	<b>Affinaj, duz və metalkeramik kontaktlarının istehsalı və qiymətli metalların emalı</b>	
	Qiymətli metal istehsalında aparatçı .....	36
362	Ovuntuların qurudulması, yuyulması, qarışdırılması, xırdalanması, süzgecdən keçirilməsi prosesinin aparılması ilə məşğul olan metal ovuntuları istehsalında aparatçı.....	36
	Xammal, yarımfabrikat və hazır məhsulun qəbulu ilə məşğul olan qiymətli metal və xammalın qəbuledicisi .....	36
363		36
364	Affinaj və kimyəvi metallurgiya istehsalatı sexlərində daim işləyən probvurma analizi üzrə laborant.....	36
	Affinaj və kimyəvi metallurgiya istehsalatı sexlərində daim məşğul olan	36
365	kimyəvi analiz üzrə laborant.....	
	Turşuların sorulub vurulması ilə məşğul olan nasos qurğularının maşinisti	36
366	Zəngin metal və ərintilərin əridilməsində; affinaj və kimyəvi metallurgiya istehsalatı sexlərində, mufel sobası və yaxud kürələrdə nümunələrin	36
367	əridilməsində daim məşğul olan əridici.....	
	Gümüş duzlarının və qiymətli metal ovuntularının qablaşdırılması ilə məşğul olan yerləşdirici-qablaşdırıcı, gümüş duzlar və qiymətli metal ovuntularının tərəzidə çəkilməsi və bükülməsi ilə məşğul olan çəkib qablaşdırıcı fəhlə.....	36
368		36
369	Sementləşdirici.....	
	Qazçıxan yolların, ocaqların və sənaye sobalarının təmizlənməsi və təmiri ilə məşğul olan	36
370	təmizləyici .....	
	Metalların, ağır ərintilərin və yarımməmulatların həll edilməsi ilə məşğul olan sulu məhlulların elektrolizçisi .....	36
371		36
372	<b>Affinaj, elektroliz və kimyəvi metallurgiya sexləri</b>	
	Növbətçi və təmirçi heyət.....	
373	Əllə xüsusi geyimlərin yuyulması ilə məşğul olan xüsusi geyimlərin yuyulması və təmiri üzrə maşinist.....	36
	Köməkçi fəhlə; turşu, elektrolit və digər aqressiv mayelərin tökülməsi-boşaldılması və nəql edilməsi ilə məşğul olan fəhlələr .....	36
374	Turşu kommunikasiyalarına, turşu anbarlarına və boru yollarına xidmət və	36
375	onların təmiri ilə məşğul olan təmirçi-çilingər, daxili sanitar-texniki sistemlərin və avadanlığın quraşdırıcısı.....	36
376		
	<b>Affinaj müəssisəsinin əsas sexləri</b>	36
377		
	Qiymətli və nadir metalların qəbulu və saxlanması ilə məşğul olan anbardar...	
	Məhsulun keyfiyyətinə nəzarətlə məşğul olan əlvan metallurgiya məhsulu nəzarətçisi	36
	.....	
	İstilik xəttinin boyler qurğularına xidmətlə məşğul olan qazanxana maşinisti (ocaqçı)	
378		36
379	Affinaj müəssisəsinin əsas sexlərində daim materialların qaldırılması və	
	endirlməsi ilə məşğul olan liftçi .....	36
380	Xüsusi geyimlərin təmiri ilə məşğul olan xüsusi geyimlərin yuyulması və	36
	təmiri üzrə fəhlə.....	
	Köməkçi fəhlə .....	36

381	Nümunəgötürən .....	36
	<b>Affinaj müəssisəsinin mərkəzi laboratoriyaları</b>	
382	Keramika və dulusçuluq məmulatlarının qəliblənməsi ilə məşğul olan dulusçu .....	36
383	Kimyəvi analiz üzrə laborant, probvurma analizi üzrə laborant, spektral	36
384	analiz üzrə laborant.....	36
	Köməkçi fəhlə .....	
385	Təmirçi-çilingər .....	
	Elektrik avadanlığına xidmət üzrə elektrik montyoru .....	36
386	<b>Duz istehsalı və zəngin metalların emalı sexləri (bölmələri)</b>	
	Kimyəvi metallurgiya istehsalatında zəngin metalların əridilməsində və affinajda məşğul olan növbə	36
387	ustası .....	36
388	Affinaj müəssisəsinin mərkəzi laboratoriyalarında və sexlərində məşğul	36
389	olan mühəndis, texnik .....	36
	<b>Əlvan, nadir və zəngin metalların və elektrodların istehsalı zamanı tozqazıtma</b>	
390	Bilavasitə əridici sexlərdə yerləşən qazan-utilizatorlara xidmətlə məşğul	
	olan qazanxana maşinisti (ocaqçı).....	36
391	Tozqazıtılan qurğulara xidmət üzrə operator, tozqazıtılan qurğuların maşinisti .....	36
	Təmirçi heyət.....	
	Təmirçi-çilingər .....	
392	İstehsalat sahələrini yığışdıran .....	
	Odluqların, tüstü və qaz bacalarının təmizlənməsi ilə məşğul olan təmizləyici .....	36
293	Elektrik avadanlığına xidmət üzrə elektrik montyoru .....	36
394		36
395	<b>Hidrometallurgiya.</b>	36
396	<b>Məhlulların və pulpanın tərkib hissələrinə ayrılması, qələviləşdirilməsi,</b>	36
397	<b>çökdürülməsi, buxarlandırılması, süzgəcdən keçirilməsi,</b>	
	<b>kristallaşdırılması, yuyulması və təmizlənməsi, filiz və</b>	36
398	<b>konsentratların turşu və qələvilərlə emalı üzrə istehsalat prosesləri</b>	36
	Kobalt, nikel sulfat və kadmiumun istehsalı üzrə hidrometallurji sex və sahələrin fəhlələri .....	
	Xloratorçu.....	
	Giltorpaq istehsalında kimyəvi maddələrin boşaldılmasından sonra rezervuarların, bakların, çən və tutumların daxilində daim təmizləmə və təmir işləri ilə məşğul olan təmizləyici.....	
399	<b>Nikelin elektrolizi sexinin hidrometallurji (təmizləmə) bölməsi</b>	
	Hidrometallurq-aparatçı.....	36
400	Kran maşinisti (krançı).....	36
401	Dülgər .....	
	Süzgəcləyici.....	
	Nikelin elektrolizi sexinin hidrometallurji (təmizləmə) bölməsində növbə	36
	ustası .....	
402	Kobalt, nikel-sulfat və kadmium istehsalı üzrə hidrometallurji sex və sahələrin ustası	36
403	.....	36
404	<b>Bərk ərintilərin istehsalı</b>	36
405	Volfram, nikel, kobalt və molibdenin bərpasında məşğul olan bərpa sobalarının aparatçısı	36
406	.....	
	Karbidləşmə aparatçısı.....	36
407	Metal ovuntuları və qatışıqlarının üyüdülməsində məşğul olan dəyirmanların maşinisti.....	36
	Quru əməliyyatlarda metal ovuntularının ələnməsi ilə məşğul olan ələyici	
408	qurğuların maşinisti.....	
	Briketlərin əridilməsində və tökmə volfram karbidinin buraxılmasında	36
409	məşğul olan əridici .....	36
410	<b>Elektrod istehsalı</b>	
	İsti ovuntu materiallarının, pek və neft koksunun xırdalanmasında məşğul	36
411	olan xırdalayıcı.....	
	Yandırıcı və qrafitləşdirici sobaları yükləyib-boşaldan fəhlə.....	36
412	Elektrod istehsalında sobaların isti təmiri ilə məşğul olan odadavamlı materiallarla işləyən fəhlə.....	36
	Kömür və koksun xırdalanması ilə məşğul olan dəyirmanların maşinisti .	
413	Kürəçi .....	
	Pekəridən .....	36
414	İsti presləmədə məşğul olan elektrod məhsullarının presləyicisi .....	36
415	Közərtmə sobalarına materialların yüklənməsi və közdərilmiş materialların sobalardan və yaxud soyuducudan buraxılması və eləcə də közərtmə prosesinin aparılması ilə məşğul olan közərdici.....	36
416	Elektrod məmulatlarının hopdurulması ilə məşğul olan hopdurucu.....	36
417	Qamma-defektoskopiya üzrə qurğularda məşğul olan stendçi.....	36
418	Xüsusi məhsulun qablaşdırılmasında məşğul olan yerləşdirici-qablaşdırıcı	36
419	İsti qəlibləmədə məşğul olan elektrod kütləsinin qəlibçisi.....	36
420	Elektrod məhsulunun xloratorçusu .....	
	Yandırılmış və qrafitləşdirilmiş elektrod məhsulunun təmizlənməsi ilə	36
421	məşğul olan məhsul təmizləyicisi.....	36
422	Şixtaçı .....	36
423	<b>Qatışdırıcı-presləmə və yandırma, qravitasiya, qrafittökmə sexləri, bölmələri və sahələri</b>	
424	Kran maşinisti (krançı).....	36
425	Təmirçi-çilingər .....	36

426	Elektrik avadanlığına xidmət üzrə elektrik montyoru və elektrik avadanlığının təmiri üzrə elektrik montyoru.....	36
427	<b>Üyütmə və hopdurma sexləri, bölmələri və sahələri</b>	36
	Təmirçi-çilingər .....	
428	Elektrik avadanlığına xidmət üzrə elektrik montyoru və elektrik avadanlığının təmiri üzrə elektrik montyoru.....	36
429	<b>Qrafitləmə sexləri</b>	36
430	Kontaktçı-elektrik çilingəri.....	
	<b>Xammal anbarı</b>	36
431	Kran maşinisti (krançı).....	
432	<b>Məhsulun keyfiyyətinə nəzarət</b>	36
	Qamma-defektoskopiya üzrə qurğularda məşğul olan əlvan metallurgiya məhsulu nəzarətçisi.....	36
433	<b>Əlvan metalların emalı və təkrar emalı.</b>	
	<b>Şixta hazırlığı.</b>	36
	<b>Qurğuşun tullantılarının hazırlığı</b>	
434	Ələyici qurğuların maşinisti.....	36
	Metal qırıntısı və tullantılarının ayrılması üzrə fəhlə .....	
435	Qara və əlvan metal tullantılarının qayçılarla və press-qayçılarla kəsilməsi ilə məşğul olan soyuq metal kəsən fəhlə.....	36
	Qurğuşun tullantılarının ayrılması və çeşidlənməsi ilə məşğul olan metal qırıntısı və tullantılarının çeşidleyicisi-yiğicisi.....	
	Şixtaçı .....	
436	<b>Əlvan metalların əridilməsi və tökülməsi</b>	36
437	Xırdalayıcı maşinlarda və kürəli dəyirmanlarda odadavamlı materialların	36
438	və posaların xırdalanması ilə məşğul olan xırdalayıcı.....	
	Odadavamlı materiallar və posalarla işlərdə məşğul olan ələyici qurğuların maşinisti.....	36
439	Daim tökmə sahələrində isti halda kokillərin təmiri və sazlanmasında məşğul olan təmirçi-çilingər.....	36
440	"DAU" tipli aşqar qatılmış flüslərin, maqneziumlu tökmə üçün flüslərin və alümin ərintilərindən tökmə üçün həmin tərkibli flüslərin tərkibi ilə məşğul olan flüşbişirən .....	36
441	Tökmə sexlərinin tunellərində yanmış torpağın yığışdırılması üzrə konveyerlərə xidmətlə məşğul olan tökmə sexlərini yığışdıran.....	36
442	<b>Əritmə sexləri və sahələri</b>	
443	Əlvan metal və onların ərintilərinin əridilməsində (alüminiumdan başqa) məşğul olan şixtanın vaqrankalara və sobalara aşırıcısı.....	36
444	Əlvan metal və onların ərintilərinin əridilməsində (alüminiumdan başqa) məşğul olan şixta yükləyicisi.....	36
445	Əlvan metal və onların ərintilərinin (alüminiumdan başqa) tökülməsində məşğul olan metal tökülcüsü .....	36
446	Əlvan metal və onların ərintilərinin əridilməsində (alüminiumdan başqa) məşğul olan əridici .....	
447	Misbabbit yonqalarının əridilməsində, isti posanın buraxılmasında və "Ayaks" sobalarında əridici.....	36
448	Əridilmiş əlvan metalların və onların ərintilərinin xlorlaşmasında bilavasitə məşğul olan fəhlə .....	36
449	Əlvan metalların və onların ərintilərinin tökülməsində (alüminiumdan baş-qa) məşğul olan əlvan metalların və onların ərintilərinin tökülcüsü . . . .	36
	<b>Qurğuşun və qurğuşun ərintilərinin əridilmə sexləri</b>	36
450	Qapançı.....	
	Sobaların isti təmirində məşğul olan odadavamlı materiallarla işləyən fəhlə	36
451	Qurğuşun və qurğuşun ərintilərinin əritmə sexində məşğul olan metal qırıntısı və tullantılarının nəzarətçisi, əlvan metallurgiya məhsulu nəzarətçisi . .	36
452	Kran maşinisti (krançı).....	
	Aşağıdakı işlərdə məşğul olan əridici:	36
	a) qurğuşun əridilməsində.....	
453	b) babbıt və qurğuşun ərintilərinin əridilməsində.....	36
454	Köməkçi fəhlə .....	
455	Nümunəgötürən.....	
	Aşağıdakı işlərdə məşğul olan əlvan metal və ərintilərin tökülcüsü:	36
456	a) qurğuşun tökülməsində.....	36
457	b) babbıt və qurğuşun ərintilərinin tökülməsində.....	
	Təmirçi-çilingər .....	36
	Çatıquran.....	36
458	Şixtanın gətirilməsi ilə məşğul olan (nəqlədən) fəhlə.....	36
459	Istehsalat binalarını yığışdıran .....	36
460	Elektrik avadanlığına xidmət üzrə elektrik montyoru .....	
	<b>Tökmə sex və zalları</b>	36
	Əlvan metalların əridilməsində (alüminiumdan başqa) məşğul olan metal və ərintilərin tökməçisi	36
462	<b>Əlvan metalların təkrar emalı müəssisələri</b>	36
463	Natrium xlor, kalium ftor və kriolit duzlarının tətbiqi ilə əksedici və odlu sobalarda alümin və onun ərintilərinin qırıntı və tullantılarının əridilməsi	36
464	ilə məşğul olan şixtanın vaqranka və sobalara aşırıcısı, əridici fəhlə, metal tökülcüsü, şixtayükləyən fəhlə, əlvan metalların və ərintilərin tökülcüsü . .	36
465	Əritmə, saflaşdırma və qurğuşunun tökülməsi sahələrində məşğul olan usta	36
466	Əridilmiş əlvan metalların və onların ərintilərinin xlorlanması ilə bilavasitə məşğul olan usta.....	36
467	.....	

	<b>Tablama, aşındırma, yayma, ştamplama, presləmə, məftilçəkmə, folqa və qabların istehsalı.</b>	
	<b>Tablama və əritmə</b>	
468	Berilliumun və onun ərintilərinin əridilməsi ilə məşğul olan əridici . . .	36
	<b>Soyuq metal emalı</b>	
469	Məmulatların qurğuşunlu boyaqla rənglənməsi ilə məşğul olan rəngsaz . Qurğuşun, berillium və onların ərintilərinin emalı ilə məşğul olan işçilər	36
	<b>Əlvan metalların istehsalında ümumi peşələr</b>	
	Maqneziumlu tökmə sexlərində məşğul olan qaz qaynaqçısı	
470	Daim istiyədavamlı şüşədən kimyəvi qabların hazırlanması ilə məşğul olan kvarsüfurən.....	36
471	Maye maqneziumlu metal ərintisinə nəzarət edən əlvan metallurgiya məhsulu	36
472	nəzarətçisi.....	36
	Maqneziumlu tökmənin əritmə və tökmə sexlərinin isti sahələrində məşğul olan xırdalayıcı-üydüdücü-çəşidləyici mexanizmlərin maşinisti və işləri	
473	bölüşdürən.....	36
474	.....	
475	Tökmə, əritmə, aşındırma, isti yayma sex və bölmələrində, əlvan metalların təkrar emalı zavodlarının əritmə sexləri də daxil olmaqla, alümin və onun natrium xlorid, kalium flor və kriolit duzları təbiiq edilən ərintilərinin qırıntı və tullantılarının	36
476	təkrar əridilməsində məşğul olan kran maşinisti (krançı).....	36
	.....	
477	Maqneziumlu tökmə sexlərində məşğul olan qəliblərin və metalın kükürd tozu ilə tozlandırıcısı .....	36
	.....	
478	Boru xətlərinin, kanalların, toztutucu sistemlərin təmizlənməsi ilə məşğul olan təmizləyici .....	36
	.....	
479	Maqneziumlu tökmə sexlərində məşğul olan əllə qaynağın elektrik qaynaqçısı	36
	<b>C. QARA VƏ ƏLVAN METALLURGIYANIN KÖMƏKÇİ SEX VƏ SAHƏLƏRİ</b>	
	<b>Qaz təsərrüfatı</b>	
480	Domna və marten sobalarının qaz yollarının təmizlənməsində məşğul olan qazçı.....	36
	<b>Ç. QARA VƏ ƏLVAN METAL QIRINTISI TULLANTILARININ EMALI ÜZRƏ MÜƏSSİSƏLƏR, SEXLƏR, İSTEHSALAT BAZALARI VƏ MEYDANÇALARI</b>	
481	Qurğuşunlu sülügənlə rənglənməmiş metal qırıntılarının kəsilməsində məşğul olan qazla kəsən fəhlə	36
	Qurğuşunlu sülügənlə rənglənməmiş gəmi qırıntılarının emalında məşğul olan metal qırıntılarının və tullantılarının ayırıcısı .....	
482	Qurğuşun tullantılarının çəşidlənməsində məşğul olan metal qırıntılarının və tullantılarının çəşidləyicisi-yığıcısı .....	36
	<b>IV. ELEKTRİK ENERGETİKASI SƏNAYESİ</b>	
483	Qazanların təmizlənməsində məşğul olan qazan təmizləyicisi .....	36
484	Yanacaqın əllə yüklənməsində məşğul olan qazan avadanlığı üzrə maşinist-baxıçı, qazan avadanlığının böyük maşinisti və qazanların maşinisti . . . .	36
	Yeraltı istilik elektrik stansiyalarında avadanlıqların təmiri və onlara xidmətlə məşğul olan fəhlələr.....	36
1	Su elektrik stansiyasının binasının sualtı hissəsində sökülüb quraşdırılan civə düzləndiriciləri olan	36
2	otaqda yerləşmiş avadanlığın daim və bilavasitə	
	təmiri və ona xidmətlə məşğul olan fəhlələr .....	36
3	Yer səthindən 47 metr dərinlikdə yeraltı kompleks avadanlığın daim və bilavasitə təmiri və ona xidmətlə məşğul olan su elektrik stansiyalarının işçiləri	36
4	<b>V. NEFT VƏ QAZ SƏNAYESİ</b>	
	<b>Neft quyusunun qazılması, neft və qazın hasilatı</b>	
5	Sərbəst hidrogen-sulfid ayıran neft və qazın hasilatı və daşınmasında, neftin vurulmasında çalışan əmtəə operatoru.....	36
	Sərbəst hidrogen-sulfid ayıran, kükürlü neftin və kükürlü neftdən olan mazutların, qazın və kükürlü qaz kondensatının emalında texnolog qurğuların böyük operatoru, texnolog qurğuların operatoru, texnolog nasosların maşinisti, cihazçı, texnolog qurğuların təmiri üzrə çilingər.....	36
1	.....	
	<b>Karbohidrogen qazlarının, su qazının, hidrogen və qaz kondensatının fraksiyalaşdırılması (ayrılması), kompressiyası, nəql edilməsi və təmizlənməsi</b>	
2	Fraksiyalaşdırılmada, eləcə də kükürd tərkibli neft qazının arsenat-sodalı, fenolyatı və fosfatlı təmizlənməsində texnolog qurğuların böyük operatoru, operatoru, texnolog qurğuların maşinisti, texnolog nasosların maşinisti, kompressor qurğularının maşinisti, cihazçı, qazgenerasiya aparatçısı, transpoityorçu, texnolog qurğuların təmiri üzrə çilingər, növbə mühəndisi (növbə rəisi) .....	36
	<b>Neft məhsullarının təmizlənməsi və sulfidləşdirilməsi</b>	
3	Neytrallaşdırılmış qara kontaktın alınması üzrə qurğularda texnolog qurğuların operatoru, texnolog nasosların maşinisti və texnolog qurğuların təmiri üzrə çilingər .....	36
	.....	
4	Bilavasitə yağların selektiv həlledicilərlə təmizlənməsində, asfaltsızlaşdırılmasında və parafinsizləşdirilməsində məşğul olan fəhlələr və növbə mühəndisi .....	36
	.....	
4	Yağların furfurolla təmizlənməsi qurğularında çalışan fəhlələr.....	36
	<b>Parafinin, sürtgü yağının və ozokerit-serezin məhsullarının istehsalı</b>	
5	Selektiv həlledici təbiiq edilməklə parafinin yağsızlaşdırılması üzrə qurğularda məşğul olan texnolog qurğuların böyük operatoru, operatoru, kompressor qurğularının maşinisti, texnolog	36

6	qurğuların operatoru, texnoloci nasosların maşinisti, texnoloci qurğuların təmiri üzrə çilingər və cihazçı	36
7	<b>Bitum və neft koksunun istehsalı</b> Koks istehsalında fəhlələr "Yuni bitum və rubraks istehsalı" qurğularında çalışan fəhlələr	36
8	<b>Diizobutilenin alkiləşdirilməsi, polimerləşdirilməsi, hidrogenizasiyası və bu əsaslarda alınan məhsulların saflaşdırılması, oktol istehsalı</b>	36
9	Bütün katalizatorlarla aromatl hidrojen sulfidinin alkiləşdirilməsi və digər neft məhsullarının sulfat turşusu və xlorlu alüminiumla alkiləşdirilməsində texnoloci qurğuların böyük operatoru, texnoloci qurğuların operatoru, texnoloci nasosların maşinisti, kompressor qurğularının maşinisti, cihazçı və texnoloci qurğuların təmiri üzrə çilingər	36
10	<b>Alkil-fenol aşqarlarının istehsalı</b> Texnoloci qurğuların böyük operatoru, operatoru, texnoloci nasosların maşinisti, cihazçı, texnoloci qurğuların təmiri üzrə çilingər, növbə mühəndisi, reagentlərin anbarında məşğul olan köməkçi fəhlə	36
11	<b>Sulfanol istehsalı</b> Bilavasitə istehsalatda məşğul olan fəhlələr və növbə mütəxəssisləri . . . <b>Benzinin etilləşdirilməsi</b> Benzinin etilləşdirilməsində məşğul olan fəhlələr və mütəxəssislər, etilləşdirilmiş benzinin sınaqdan keçirilməsində məşğul olan mühərrik yanacağı nın sınağı üzrə maşinist, etil mayesi anbarının fəhləsi.....	36
12	<b>Katalizator istehsalı</b> Katalizatorların istehsalında (tərkibində xrom, mis, sink, kobalt olan dəmir; misxrombariumlu, kükürdləşdirilmiş və fosforturşulu, eləcə də hidrosulfit natriumdan hidrojen sulfidinin alınmasında) növbələrdə işləyən mütəxəssislər, texnoloci qurğuların böyük operatoru, operatoru, texnoloci nasosların maşinisti, kompressor qurğularının maşinisti, texnoloci qurğuların təmiri üzrə çilingər cihazçı.....	36
13	Nikelli katalizatorun istehsalında məşğul olan texnoloci qurğuların böyük operatoru, operatoru, texnoloci nasosların maşinisti, kompressor qurğularının maşinisti və texnoloci qurğuların təmiri üzrə çilingər.....	36
14	Kobaltoriumlu və digər radioaktivli katalizatorlarla, eləcə də bu katalizatorların regenerasiyasında bilavasitə əlaqədə olan fəhlələr	36
15	<b>Destruktiv hidrogenizasiya</b> Hidrogenizatorların emalı və kükürlü neft qalıqlarının destruktiv hidrogenizasiyası üzrə fəhlələr və mütəxəssislər.....	36
16	<b>Hidrogenin alınması üçün karbohidrogenin parçalanması (konversiyası), karbooksidin konversiyası, maye və buxarlı fazada hidrogenizasiya, benzinin aromatlaşdırılması, qazdan sintezi</b> Hidrojen sulfidinin alınması və yandırılması qurğularının fəhlələri və mütəxəssisləri.....	36
17	<b>Neft və neft məhsullarının daşınması, doldurulması, boşaldılması və saxlanması</b> Kükürdün tökülməsi üçün xüsusi ayrılmış rezervuar meydançalarına, estakadalara, kükürd çuxurlarına, nasos, tökmə və vurma stansiyalarına xidmətdə sərbəst hidrojen-sulfid buraxan distilləedicilərin, kükürlü qazakondensatın, kükürlü neftin, yalnız etilləşdirilmiş neftin doldurulması və boşaldılmasında, vurulması və saxlanılmasında, örtülü binalarda etilləşdirilmiş benzinin qaba axıdılması ilə məşğul olan tökücü-axıdıcı, əmtəə operatoru, texnoloci nasosların maşinisti, texnoloci qurğuların təmiri üzrə çilingər, süzücü-tökücü, elektrik avadanlığının təmiri üzrə elektrik montyoru, nümunə götürücüsü.....	36
18	<b>Laboratoriyalar</b> Aromatik, son həddə çatdırılmamış, siklopentanlı, sikloheksanlı karbohidrogenlə, anilinlə, nitrobirləşmələrlə, buraxılan turşularla karbon oksid və kükürd tərkibli qazlarla sintez və tədqiqat işlərində mühəndis, texnik, kimyəvi analiz laborantı, laboratoriya və sınaq qurğusunun usta və fəhləsi.... Selektiv həlledicilərlə yağların parafinsizləşdirilməsi ilə bilavasitə məşğul olan kimyəvi analiz laborantı, etilli mayenin analizində məşğul olan kimyəvi analiz laborantı..... Asfalt, koks və kül üzrə kimyəvi analiz və nəzarət laborantı.....	36
19	<b>Geofizika və axtarış işləri</b> Quyularda vurub deşmə və partlatma işləri üçün barıtlı, heksogenli və digər PM-in (partladıcı maddələrinin) doldurulması, daim çəkilib-bükülməsi və hazırlığı ilə məşğul olan fəhlələr və mütəxəssislər.....	36
20	<b>Neft və qaz sənayesinin ümumi peşələri</b> Sərbəst hidrojen-sulfidin ayrılmasında sənaye kanalizasiyalarının, tutucu-ların, təmizləyici qurğuların, neftayırıcıların və neft-qaz emaledici zavodların, stansiyaların, neft bazalarının və mədənlərin, tunellərin təmiri və xidməti üzrə fəhlələr.....	36
21	Aparaturaların, koks və asfaltdan olan kubların, anbarların, rezervuarların, çənlərin, ölçücülərin, barcaların, gəmilərin və s. daxilinə neft, neft məhsulları və kimyəvi məhsullardan təmizlənməsində məşğul olan təmizləyici . .	36
22	Qazanların təmizlənməsində məşğul olan qazan təmizləyicisi .....	36
23	<b>VI. KİMYA İSTEHSALATI.</b> <b>QEYRİ-ÜZVİ MƏHSULLAR</b> <b>Zəif azot turşusunun istehsalı</b> Maye azot oksidlərinin hazırlanmasında çalışan fəhlələr .....	36
24	<b>Qüvvətli azot turşusunun istehsalı</b> (bütün üsullarla) Ammiakla işləyən soyuducu qurğuların fəhlələri istisna olmaqla, fəhlələr	36

25	və mütəxəssislər .....	
	<b>Fosfat turşusunun istehsalı</b>	
26	Termik üsulla fosfat turşusunun istehsalında absorpsion-kamera bölməsinin fəhlələri və mütəxəssisləri .....	36
	<b>Hidrogen-florid və fluovid turşusunun istehsalı</b>	
	Fəhlələr və mütəxəssislər.....	36
	<b>Maye sulfid anhidridinin istehsalı</b>	
1	Fəhlələr və mütəxəssislər.....	36
	<b>Tionil-xlorid və sulfuril-xlorid istehsalı</b>	
2	Fəhlələr və mütəxəssislər.....	36
	<b>Xlor istehsalı. Civə üsulu ilə elektrolizin ayrılması</b>	
	Fəhlələr və mütəxəssislər.....	36
	<b>Maye xlorun istehsalı</b>	
3	Kondensasiya aparatçısı, buxarlandırma aparatçısı, balonlara və çənlərə maye xlorun doldurulması ilə məşğul olan doldurub-boşaldıcı; kompressor qurğularının maşinisti, aparatların, avadanlıqların təmirində çalışan təmirçi-çilingər .....	36
4	<b>Xlorlu əhəng və kalsium-hipoxlorid istehsalı</b>	36
	Fəhlələr və mütəxəssislər.....	36
6	<b>Fosgen istehsalı</b>	36
	Fəhlələr və mütəxəssislər.....	36
7	<b>Alüminium-xloridin istehsalı</b>	36
8	Xlorlanma, sublimasiya, kondensasiya taralarının və yuyulma bölməsinin fəhlələri və mütəxəssisləri: ölçmə-nəzarət və avtomatika cihazlarının təmiri üzrə çilingər, istehsalat qızdırıcılarının (nəmləşdirmə) və ventilyasiyanın təmiri, xidməti üzrə çilingər, təmirçi-çilingər.....	36
9	<b>Kristallik dəmir-xlorid istehsalı</b>	
	Yüksək temperaturlu xlorlama üzrə fəhlələr və mütəxəssislər.....	
	<b>Kükürd-xlorid və beşxlorlu antimonium (sürmə) istehsalı</b>	
10	Fəhlələr və mütəxəssislər.....	36
	<b>Natrium-sulfid istehsalı</b>	
11	Əllə ərintinin xırdalanmasında çalışan xırdalayıcı, bilavasitə xrom birləşmələri müəssisəsində xəlitəhazırlayan və soba bölmələrində çalışan fəhlələr və mütəxəssislər.....	36
12	<b>Karbon-sulfid istehsalı</b>	
	Fəhlələr və mütəxəssislər.....	
	<b>Kriolit və alüminium-florid istehsalı</b>	
	Sobalı, qülləli, nasoslu, reaksiya və quraducu bölmələrin fəhlələri və mütəxəssisləri	36
	<b>Ftorlu natrium, kalium, bor və maqneziumun istehsalı</b>	
13	Fəhlələr və mütəxəssislər.....	36
14	<b>Kalsiumlaşdırılmış sodanın, potaşın, natrium-hidroksidin, aşındırıcı natriumun, aşındırıcı kaliumun, natrium-bikarbonatın, sodalı asqarların, təbii və xam sodanın istehsalı</b>	36
	İsti aparatların və torlu kameraların təmizlənməsində məşğul olan fəhlələr .	
15	<b>Kalsium-karbitin istehsalı.</b>	
	<b>Bütün bölmə və sexlər</b>	
	Fəhlələr və mütəxəssislər.....	36
	<b>Hidrogen-peroksidin (üzvi üsulla) istehsalı</b>	
16	Fəhlələr və mütəxəssislər.....	36
	<b>Başqa üsullarla hidrogen-peroksidin istehsalı</b>	
17	Elektroliz bölməsinin fəhlələri.....	36
	<b>Yodun istehsalı</b>	
18	Sublimasiya edilmiş yodun istehsalında fəhlələr və mütəxəssislər.....	36
	<b>Xrom, nikel, manqan, vanadium əsasında bərk katalizatorların və ammon və spirt istehsalı üçün katalizatorların istehsalı</b>	
	Fəhlələr və mütəxəssislər.....	
19	<b>Penogenerator tozunun istehsalı</b>	
	Azkerəmə, presləmə, quruducu, doqrayıcı və xəlbirləmə bölmələrinin fəhlələri və növbə mütəxəssisləri.....	
20	<b>Hidrazin-hidrat və hidrazin-sulfatın istehsalı</b>	36
	Fəhlələr və mütəxəssislər.....	36
	<b>Üzvi məhsullar</b>	
21	<b>4-xlor -2-aminofenolun, 2-xlor -5-aminotoluol -4-sulfo turşusunun istehsalı</b>	36
22	Fəhlələr və mütəxəssislər.....	36
	<b>Monoxloramin XB və heksaxlor-melamin (DT-6) istehsalı</b>	
23	Fəhlələr və mütəxəssislər.....	36
	<b>Benzatron və onun törəmələrinin və kublu al-bənövşəyi "K"-nın istehsalı</b>	
24	Fəhlələr və mütəxəssislər.....	36
25	<b>Asetosirkə turşusunun arilidlərinin və asilaminlərin istehsalı. 2,4- dinitroasetanilid, 5-amino-2-asetil-aminoanizol, oksalil -parafenilen-diamin, 4-xlor-3-amino-6-oksalil-aminoanizol, 4-asetamino-1-naftilamin-6-sulfoturşu, asetosirkə turşusunun xloranilidi, paranitroasetanilid, asetosirkə turşusunun anilidi, metaksüdid-asetosirkə turşusunun, ortotoluidid-asetosirkə turşusunun, asetanilid, asetparaaminofenol və bu sıradan olan digər analogi kimyəvi maddələrin istehsalı</b>	36
26	Fəhlələr və mütəxəssislər .....	36
	<b>Anizidinlər, aminofenollar, nitroanizollar, nitrofenollar, fenetidilər, krezidin, nitroaminoanizollar və nitroaminofenolların istehsalı</b>	
27	Fəhlələr və mütəxəssislər.....	36
28	<b>Anilin və onun nitro və xlor törəmələrinin, folidium, toluidin, ksilidin nitrotörəmələrinin və xloranilin istehsalı</b>	36
	Fəhlələr və mütəxəssislər .....	



29	<b>Diasilhidrazinin istehsalı</b>	36
	Fəhlələr və mütəxəssislər .....	
	<b>Paranitroqlorbenzol-ortosulfoturşunun istehsalı</b>	
	PNXB-nin əridilməsi və sulfidləşdirilməsində fəhlələr və növbətçi ustalar .....	
	<b>2 Sulfanilat istehsalı</b>	
	Fəhlələr və mütəxəssislər.....	
	<b>Naftionat istehsalı</b>	
30	Fəhlələr və mütəxəssislər.....	36
	<b>Benzoilxloridin istehsalı</b>	
	Fəhlələr və mütəxəssislər.....	
31	<b>Paraoksidifenilamin və ekstralin istehsalı</b>	36
	Fəhlələr və mütəxəssislər .....	
	<b>Etilləşmiş və metilləmiş aromatik aminlər və onların törəmələrinin:</b>	
	<b>dimetilalanin, etilbenzilalanin, monoetilalanin, dietilalanin, etilortotoluidin,</b>	
32	<b>paranitrodietilalanin, monoetilalfanafilaminbromhidrat,</b>	36
	<b>2-etilamino-4-oksitoluol, paranitrozodi-metilalanin sulfid, dioksietil-metatoluidin, oksietil-</b>	
33	<b>etilalanin, dioksietilalanin, dietilmetaaminofenol,</b>	36
	<b>nitrozodietilalanin, paraaminodietilalanin, dietilmetanil turşusu, monometilalanin və bu sıradan</b>	
34	<b>olan digər oxşar məhsulların istehsalı</b>	36
	Fəhlələr və mütəxəssislər.....	
35	<b>Fenil-peri turşusu, toli-peri turşusu, toli-peri turşusunun maqnezium duzu, fenil-i turşusu,</b>	36
36	<b>fenil-qamma turşusu, difenilepsilon turşusu</b>	36
	<b>istehsalı</b>	
	Fenilləmə və toluidirləmə mərhələsində fəhlələr və mütəxəssislər .....	
37	<b>Alfaftol istehsalı</b>	36
	Avtoklavlama mərhələsində fəhlələr.....	
38	<b>Benzidindisulfaturşunun istehsalı</b>	36
	Fəhlələr və mütəxəssislər.....	
	<b>Benzidin, dianizidin, tolidin, benzidindikarbon turşusu, toluidinlər</b>	
	<b>istehsalı</b>	
	Fəhlələr və mütəxəssislər.....	
	<b>Aminoazobenzol (azoamin qəhvəyi O), aminoazotoluol (azoamin</b>	
	<b>qranat J), diazoaminobenzol, diazodinitrobenzol,</b>	
	<b>diazodimetilalanin istehsalı</b>	
39	Fəhlələr və mütəxəssislər.....	36
	<b>Benzol, toluol, ksilol, fenol və onların xlor törəmələrinin mono və</b>	
	<b>polinitro birləşmələrinin (nitrobenzol, mononitrotoluollar,</b>	
40	<b>nitroksilollar, mononitroqlorbenzollar, dinitroqlorbenzol,</b>	36
	<b>trixlornitrobenzol, dinitrofenol, pikrin turşusunun, dinitrotoluol,</b>	
41	<b>ortonitrofenol, paranitrofenol, 2,5-dixlornitrobenzol,</b>	36
	<b>4-nitro-6-xlor-2-aminofenol, dinitrobenzol və sadalanan oxşar</b>	
	<b>digər kimyəvi maddələrin) istehsalı</b>	
42	Fəhlələr və mütəxəssislər.....	36
	<b>Metatolulendiamin (xəz qəhvəyi "T"), nitrofenilendiamin (xəz sarı</b>	
	<b>"N"), parafenilendiamin (xəz qara "D"), metafenilendiamin,</b>	
43	<b>asetparafenüendiamin, xlormetafenilendiamin,</b>	36
	<b>difenilparafenilendiamin, otrofenilendiamin,</b>	
	<b>1,2,4-nitrodiasetmetafenilendiamin, monoformil-1,3-fenilendiamin,</b>	
	<b>monoformil -3-4- tolulendiaminin istehsalı</b>	
44	Fəhlələr və mütəxəssislər.....	36
	<b>2,4-DU (2,4-dixlorfenoksisirkə turşusu), 2,4-DU butil efininin istehsalı</b>	
	Fəhlələr və mütəxəssislər.....	
	<b>Ftal anhidridinin istehsalı</b>	
	Fəhlələr və mütəxəssislər.....	
	<b>Alnaftinin istehsalı</b>	
	Fəhlələr və mütəxəssislər .....	
	<b>Difenilaminin, tioidifenilaminin istehsalı</b>	
45	Fəhlələr və mütəxəssislər.....	36
	<b>Selinon (dinok) istehsalı</b>	
	Fəhlələr və mütəxəssislər.....	
	<b>Dibrompropanın istehsalı</b>	
	Fəhlələr və mütəxəssislər.....	
	<b>Monoetilalfanafilaminbromhidrat, difenilepsilon turşusu, əsas göy "K" boyağı, "2S" turş</b>	
46	<b>xrombənövşəyi boyağı, supraminpurpurin turşusu, natrium metanitrobenzolsulfaturşunun</b>	36
	<b>istehsalı</b>	
	Bu istehsalatların bir səxdə yerləşməsi şərti ilə, bilavasitə göstərilən istehsalatda çalışan işçilər.....	
47	.....	36
	<b>Xloretilen, dördxlorlu karbon və karbon oksidinin istehsalı</b>	
48	Fəhlələr və mütəxəssislər.....	36
	<b>Ftorüzvi turşuların istehsalı</b>	
49	Fəhlələr və mütəxəssislər.....	36
	<b>Kobalt karbonil tətbiq edilməklə oksosintez üsulu ilə butil spirtlərinin istehsalı</b>	
50	Kobaltlaşma, oksidləşmə (sintez), dekobaltlaşma, hidridləşmə, rektifikasi-yada fəhlələr və	36
	mütəxəssislər.....	
51	<b>Epixlorhidrin, dixlorhidrin qliserin istehsalı</b>	36
	Fəhlələr və mütəxəssislər.....	
52	<b>BİTKİLƏRİN KİMYƏVİ MÜHAFİZƏ VASİTƏLƏRİNİN İSTEHSALI.</b>	36
	<b>Defoliantlar.</b>	
	<b>Butifos, BEKT (defoliant bisetilksantogen-üç) və tetra-sulfidlərin istehsalı</b>	
	Fəhlələr və mütəxəssislər.....	
53	<b>Siklopentadienrikarbonilmarqansın antideetonatorunur (STM) istehsalı</b>	

	Fəhlələr və mütəxəssislər.....	36
	<b>Dietil-xlorvinilfosfat (R-2), O-O-dietil-V-etilmerkapt-etil-ditiofosfat (M-74), O-O-dimetil-V-etilmerkaptoditiofosfat (M-81) istehsal</b>	36
54	Fəhlələr və mütəxəssislər .....	
	<b>Etil məhlulunun istehsalı</b>	36
55	Əsas istehsalatda çalışan fəhlələr və mütəxəssislər .....	
	<b>Etil mayesinin istehsalında camaşırxana və sanitar məntəqəsində</b>	
56	Xüsusi geyimlərin hazır şəkli salınması və qazdan təmizlənməsi üzrə fəhlələr, paltarsoyunulan yerin təmizlənməsi və xüsusi geyimlərin təmiri üzrə fəhlələr istisna olunmaqla, fəhlələr və mütəxəssislər .....	36
	<b>Ventilyasiya bölməsi</b>	36
57	Etil mayesinin istehsalatına xidmət edən fəhlələr və mütəxəssislər.....	
	<b>Etil mayesinin sex anbarında</b>	
	Fəhlələr və mütəxəssislər.....	
58	Avtomatika və ölçmə-nəzarət cihazları üzrə çilingər, xammalın gətirilməsi üzrə fəhlələr, istehsalat sahələrini yığışdırıcı, etil mayesi istehsalına xidmət edən dülgər, tənəkəçi, şüşəsalan və rəngsaz.....	36
59	Etil mayesi istehsalına xidmət üzrə texniki nəzarət işçiləri .....	36
	Etil mayesi ilə iş aparan elmi-tədqiqat və müəssisə laboratoriyalarının işçiləri.....	36
60	Etil mayesinin tədqiqatı üzrə motor-sınaq stansiyasında fəhlələr və mütəxəssislər.....	36
61	<b>Üzvi silisium monomerlərinin, polimerlərin, üzvi alümin birləşmələrinin və onların xlor törəmələrinin istehsalı</b>	
62	Fəhlələr və mütəxəssislər.....	
	<b>Metakril və akril turşularının efir və poliefirleri, onların polimerləri və sopolimerləri, akril turşusunun nitril istehsalı</b>	36
63	Efirin alınması mərhələsində fəhlələr və mütəxəssislər.....	36
	<b>Aeroflotların istehsalı</b>	
64	Reaktorlar bölməsinin, beşxlorlu fosforun üyüdülməsi və ələnməsində iş-ləyən fəhlələr və növbə mütəxəssisləri .....	36
65	<b>Üzvi və halloid-qələvi birləşmələr. Monokristalların istehsalı</b>	
	Fəhlələr və mütəxəssislər.....	36
66	<b>Emulsiyalı sopolimerin, kauçukların və latekslərin istehsalı</b>	36
67	Emulsiya polimerləşmə, lateksin koagulyasiyası, kauçukun ayrılması sexlərində fəhlələr və mütəxəssislər.....	36
68	<b>Poliizobutilen istehsalı</b>	
	Spiritin dehidratlaşdırma sexində fəhlələr və mütəxəssislər .....	36
	<b>Xloroprenli kauçukların istehsalı</b>	
69	Sevanit istehsalında fəhlələr və mütəxəssislər.....	36
	<b>Xloropren və xloroprenli latekslərin istehsalı</b>	
	Fəhlələr və mütəxəssislər.....	
	<b>Poliizopren kauçukunun istehsalı</b>	
70	Dimetildioksanın sintezi mərhələsində fəhlələr və növbə mütəxəssisləri.....	36
	<b>Polibutadien kauçukunun istehsalı</b>	
71	Kauçukun polimerləşməsi və ayrılması mərhələlərində fəhlələr və növbə mütəxəssisləri.....	36
	<b>Məmulatların və ftoroplastların və onların sopolimerlərinin istehsalı</b>	
72	Fəhlələr və mütəxəssislər.....	36
	<b>Lakların və rənglərin istehsalı</b>	
73	<b>Qurğuşunlu qlət və süllüqənin istehsalı</b>	
	Fəhlələr və mütəxəssislər.....	36
	<b>Qurğuşunlu və sinkli piqmentlərin istehsalı</b>	
74	Fəhlələr və mütəxəssislər.....	36
	<b>Sinkli ağ boyaların istehsalı</b>	
75	Sink tərkibli xammaldan olan sinkli ağ boya istehsalında fəhlələr və mütəxəssislər.....	36
	<b>Qurğuşunlu ağ boyaların və yaşıl boyaların istehsalı</b>	
76	Fəhlələr və mütəxəssislər.....	36
	<b>Ultramarin istehsalı</b>	
77	Soba bölməsinin işçiləri.....	36
	<b>Artmayan tərkiblərin istehsalı</b>	
78	Fəhlələr və mütəxəssislər.....	36
	<b>Texniki karbondan olan (duda) quru yayılmış pastaların istehsalı</b>	
79	Əsas sex və bölmələrin fəhlələri və mütəxəssisləri .....	36
	<b>Poliqrafik rənglərin istehsalı</b>	
80	Qara rənglərin istehsalında, qatışıqların hazırlanmasında aparatçı.....	36
	Dərin çapetmə üçün rənglərin istehsalında fəhlələr və mütəxəssislər.....	36
81	<b>Dağ-mədən işləri.</b>	
	<b>Filizlərin hasilatı.</b>	
	<b>Apatit-nefelin filizləri</b>	
82	Yeraltı dağ-mədən işlərində fəhlələr.....	36
	<b>Arsentərkibli filizlər</b>	
	Yeraltı dağ-mədən fəhlələri və mütəxəssisləri.....	36
83	<b>Filizlərin emalı və zənginləşdirilməsi. Diatomit xammalı.</b>	36
	Yükleyici-boşaldıcı, qazgeneratorçu, kürəçi, quruducu bölmədə məşğul olan təmirçi-çilingər.....	36
84	<b>Arsentərkibli filizlər</b>	36
	Yandırma sexinin fəhlələri və növbələrdə işləyən mütəxəssislər .....	36
85	<b>Kimyəvi liflərin istehsalı.</b>	
	<b>Viskoz istehsalı.</b>	36
86		

	<b>Viskoz məhlullarının hazırlığı</b>	
87	a) "VA" aparatları, həllolma, viskoz zirzəmi, boyayıcı qurğuda fəhlələr və	36
88	mütəxəssislər.....	36
	b) ksantat şöbəsi, karbon-sulfidin axıdılması və ötürülməsində fəhlələr və	
	mütəxəssislər.....	
	<b>2 Viskozlu filamentli iplərin formaya salınması</b>	
89	Əridici sex, buğlandırma, babin istehsalatında yuyucu bölmə, qutularda iplərin yuyulması, turş	36
	ipəyin qurudulması və nəql edilməsində fəhlələr və	
90	mütəxəssislər.....	36
	<b>Turşulu stansiya (çökdürücü vannanın hazırlığı və onun regenerasiyası)</b>	
91	Fəhlələr və mütəxəssislər.....	
	<b>Turş ipəyin açılması</b>	36
92	Burmanın nəmləşdirilməsi və fiksasiya kameralarının fəhlələri istisna olmaqla, fəhlələr və	36
	mütəxəssislər .....	
	<b>Turş ipəyin naxışlanması sexi</b>	
93	Boyaq qatışıqlarının hazırlanması, naxış vurulmuş ipəyin sıxılması və qurudulması üzrə şöbələrin	
	fəhlələri və mütəxəssisləri istisna olmaqla, fəhlələr və mütəxəssislər	
	.....	
	<b>Qeyd.</b> Turş ipəyin naxışvurulması sahəsində ipəyin boyaq qatışıqlarının hazırlığı, ipəyin sıxılması	36
	və qurudulması şöbələrinin bölüşdürül-məsi hallarında bu şöbələrin fəhlələrinə və	36
	mütəxəssislərinə naxış vurma sexinin fəhlələrinə və mütəxəssislərinə uyğun iş həftəsinin	
	müddəti müəyyən olunur	
94	<b>Fasiləsiz prosesli maşınlarda viskoz liflərinin istehsalı</b>	
	Fəhlələr və mütəxəssislər.....	
	<b>Ştapelli lifin istehsalı və ştapel liflərinin çıxarlarının təkrar emalı</b>	36
95	Ayrıca otaqda ştapel lifinin qablaşdırılması ilə məşğul olan kimyəvi lifin	
	qablaşdırıcı-yığıcısı və presləyicisi istisna olmaqla, fəhlələr və mütəxəssislər	36
	.....	
96	<b>Sellofan və plyonkanın (örtüklərin) istehsalı</b>	
	Bilavasitə sellofan maşın və sellofanın laklanması otağında məşğul olan	
	fəhlələr və mütəxəssislər .....	36
97	<b>Misamiaklı ştapelli lifin və ipəyin istehsalı</b>	
	Süzgəcpreslərin və dializatorları mütəmadi dolduran, torların yuyulması və	
	lehimlənməsində fəhlələr .....	36
	<b>Sintetik liflərin istehsalı</b>	
	Kimyəvi sexdə nitron lifinin istehsalında fəhlələr və mütəxəssislər. . .	
	Əyirici sexdə sarıma hissəsində çalışan filyerin azot turşusu ilə yuyulmasında məşğul olan kimyəvi	
	liflərin sarıyıcısı, əyirici hissələri yandıranlardan başqa fəhlələr və	
	mütəxəssislər.....	
	<b>Yağlayıcıların istehsalı</b>	
98	Əhəngin həll edilməsində çalışan, kimyəvi qatışıqların hazırlanması aparatçısı, çirkab suların	36
99	neytrallaşdırılmasında məşğul olan neytrallaşdırma	
	aparatçısı.....	
	Karbon-sulfidin regenerasiyasında məşğul olan fəhlələr və mütəxəssislər	
	Əyirici maşınların təmizlənməsi ilə məşğul olan təmizləyici .....	36
	<b>Kimyəvi liflərin istehsalında ümumi peşələr</b>	
100	İstehsalat suları kanalizasiyasının təmiri və təmizlənməsində məşğul olan	
	çilingər-santexnik .....	36
101	Kanalizasiya tunellərinin və qanovlarının təmizləyicisi, turş ipəyin nəql edilməsində məşğul olan	
	nəqləyici.....	
	Bakelitçi (hopdurucu) .....	36
	<b>Kinofotoplyonka.</b>	
102	<b>(Kinofotoplyonkaların, sənaye-texniki təyinatlı plyonkaların, fotokağızların, fotoplastinkaların</b>	36
103	<b>və nüvə tədqiqatları üçün fotomaterialların istehsalı). Kinofotoəsasın, sənaye-texniki təyinatlı</b>	
	<b>plyonkaların, maqnitli lentlərin hazırlanması və əlavə olaraq emalı</b>	
	Fəhlələr və növbə mütəxəssisləri.....	36
	<b>Həllədicilərin rekuperasiyası və rektifikasiyası</b>	
104	Fəhlələr və növbə mütəxəssisləri .....	
	<b>Kinofotoplyonkaların, fotoplastinkaların, fotokağızların və gümüşün tullantılarının</b>	
	<b>regenerasiyası</b>	36
105	Fəhlələr və növbə mütəxəssisləri.....	
106	<b>Fotografiya emulsiyalarının və nüvə tədqiqatları üçün emulsiyaların</b>	36
	<b>sintezi, sulanmaya hazırlanması</b>	
107	Fəhlələr və növbə mütəxəssisləri.....	
	<b>Kinofotoplyonkaların, fotoplastinkaların, sənaye-texniki təyinatlı plyonkaların və nüvə</b>	36
108	<b>tədqiqatları üçün fotomaterialların işlənilib hazırlanması</b>	
	Daim tam qaranlıq və qeyri-aktiv işıqlandırma şəraitlərində məşğul olan fəhlələr və növbə	36
109	mütəxəssisləri.....	36
	<b>Fotografiya emulsiyalarının və nüvə tədqiqatları üçün emulsiyaların suvarılmaya hazırlanması</b>	
	<b>və suvarılması</b>	
	Fəhlələr və növbə mütəxəssisləri .....	
	<b>Fotokağızlarda tamamlama işlərinin aparılması</b>	
110	Rəngli və yüksək həssaslıqlı həkəddici və tədavül xüsusiyyətli fotokağızların işlənilib düzəldilməsində	36
	məşğul olan fəhlələr və növbə	
	mütəxəssisləri.....	
111	.....	36
	<b>"Moment" fotokomplektlərinin hazırlanması</b>	
112	Fotomaterialların hazırlayıcısı-laklayıcısı, işığa həssas məmulatların xüsusi dəzgah və nəzarət	
	qurğularında qüsurlarının seçilməsində, kinofotoplyonka, fotokağız və texplyonkaların	36
	kəsilməsində çalışan, kinofotomateriallara bəzək vuran, "Moment" fotokomplektinin quraşdırıcısı..	
	<b>Kimyəvi reaktivlər.</b>	

113	<b>Qeyri-üzvi civə duzlarının, fluor duzlarının, qurğuşun duzlarının, tərkibində sianlı birləşmələr olan selen və arsen duzlarının istehsalı</b>	36
	Fəhlələr və mütəxəssislər.....	
114	<b>Güclü təsirə malik zəhərlər tətbiq edilməklə üzvi reaktivlərin, hidrogen-sianid və sian duzları, arsen-anhidrid, süleymani və karbon-sulfidin istehsalı</b>	36
	Fəhlələr və mütəxəssislər.....	
	<b>Bütün digər üzvi reaktivlər</b>	
115	Anbardar, köməkçi fəhlə, istehsalat sahəsini yığışdıran istisna olmaqla, fəhlələr və mütəxəssislər	36
	<b>Qeyd.</b> Reaktivlərin istehsalında qısaltılmış iş həftəsi o halda müəyyən edilir ki, belə hal eyni adda texniki məhsul istehsalatında nəzərdə tutulur	
116	<b>Kimyəvi məhsulların, boyaqların və reaktivlərin çəkilməsi və qablaşdırılması.</b>	
	<b>Xlorlu əhəng</b>	
	Fəhlələr və mütəxəssislər.....	36
	<b>Dərmanlar, vitaminlər, tibbi və bioloji preparatlar və materiallar.</b>	36
	<b>Antibiotiklərin istehsalı.</b>	
117	<b>Antibiotiklərin alınması, onların hazır dərman formasında hazırlanması və çəkilib qablaşdırılması</b>	36
	Fəhlələr və mütəxəssislər.....	
	<b>Alkaloidlərin və onların duzlarının istehsalı</b>	36
	Fəhlələr və mütəxəssislər.....	
	<b>Vismut preparatlarının istehsalı.</b>	
	<b>Bioxinol, bismoverol, dermatol, kseroform, vismut duzları, pentabismol</b>	
118	Fəhlələr və mütəxəssislər.....	36
	<b>Yuxugətirici preparatların və onların yarım məhsullarının istehsalı</b>	
	Fəhlələr və mütəxəssislər	
	<b>Qvayakol preparatlarının istehsalı</b>	
119	Fəhlələr və mütəxəssislər.....	36
	<b>Qlikozidlərin istehsalı</b>	
120	Fəhlələr və mütəxəssislər.....	36
	<b>Hormon preparatları və onların yarım məhsullarının istehsalı</b>	
	Fəhlələr və mütəxəssislər.....	
	<b>Purin sırasından olan preparatların istehsalı</b>	
	Fəhlələr və mütəxəssislər.....	
	<b>Civə preparatlarının istehsalı</b>	
121	Fəhlələr və mütəxəssislər.....	36
	<b>Arsen preparatlarının istehsalı</b>	
	Fəhlələr və mütəxəssislər.....	
	<b>Salisil preparatlarının istehsalı</b>	
	Fəhlələr və mütəxəssislər.....	
	<b>Gümüş preparatlarının istehsalı</b>	
122	Fəhlələr və mütəxəssislər.....	36
	<b>Spirtlərin istehsalı.</b>	
123	<b>Dietilaminoetanol, 3 - dimetilaminopropanol - 1, təkrar amilli spirt (pentanol - 2), aminopropil, 1,4 - butandiol oktil</b>	36
	Fəhlələr və mütəxəssislər.....	
124	<b>Efirələrin istehsalı.</b>	36
	<b>Asetosirkə efiri, dixlorsirkə turşusunun metil efiri, salisil turşusunun metil efiri, etilpropionat, etilasetat, siansirkə efiri, dietil efiri, fenil-sirkə turşusunun etil efiri</b>	
125	Fəhlələr və mütəxəssislər.....	36
	<b>Üzvi turşuların istehsalı</b>	
127	Fəhlələr və mütəxəssislər.....	36
	<b>İzonikotin turşusundan olan preparatların istehsalı</b>	
128	Fəhlələr və mütəxəssislər.....	36
	<b>Üzvi turşuların duzlarının istehsalı.</b>	
129	<b>Litium benzoat, dəmir laktat, natrium benzoat</b>	36
	Fəhlələr və mütəxəssislər.....	
130	<b>Kalsium-qlükonat, kalsium-laktat, natrium-nukleinat</b>	36
	Fəhlələr və mütəxəssislər.....	
131	<b>Benzol törəmələri sırasından olan preparatların istehsalı</b>	36
	Fəhlələr və mütəxəssislər.....	
132	<b>Naftalin sırasından olan preparatların istehsalı</b>	36
	Fəhlələr və mütəxəssislər.....	
133	<b>Piperazin sırasından olan preparatların istehsalı</b>	36
	Fəhlələr və mütəxəssislər.....	
	<b>Kükürd tərkibli preparatların istehsalı</b>	
134	Fəhlələr və mütəxəssislər.....	36
	<b>Furan sırası preparatlarının istehsalı</b>	
	Fəhlələr və mütəxəssislər.....	
	<b>Xinolin sırası preparatlarının istehsalı</b>	
	Fəhlələr və mütəxəssislər.....	
	<b>Piperidin sırası preparatlarının istehsalı</b>	
135	Fəhlələr və mütəxəssislər.....	36
	<b>Digər üzvi preparatların istehsalı</b>	
136	<b>Amilnitrit, asetilxolin-xlorid, ASD arekolin preparatı, aminoxinol, allasil, apressin, asefen, aminokapron turşusu, amedin, antifomsilan, butamid (rastinon), betazin, Şostakov balzamu, biqumal, butadion, benzasin, bepask, vetrazin, hidron, heqserol, hidroperit, heptilrezorsin, hekson, hemosporidin, histidin, heksamidin, histamin, qemitiamin, diakarb, dibazol, dikain, diosid, dimedrol, difenin, dikolin, dimekolin, ditilin, ditrazin-fosfat,</b>	36
137		36
138		36

139	dimekarbin, dibenziletildiamin, izafenin, izoverin, iprazid, izoprin, indopan, karboxolin, kordiamin, korazol, Mixler ketonu,	36
140	krizanol, karbidin, linetol, lemoran, mielosan, mezaton, metiltiourasil, kristallik mentol, monosept, meprotan, metasin,	36
141	merkazolil, metisazon, metronidazol, meksamin, naqanin, naftalan iefiti, narkolan, nalorfin (antofiji), nitazol, novokainomid, oksazil	36
142	(oksamizil), natrium oksibutirat, paralanolin, pentoksil, pentamin, protamin, pantosid, prozerin, pirdidin, plazmosid, propilnitrit,	36
143	preqnantol, paranitrobromasetofenon, psoriazin, pirroksan, pentasin (EDTU) qurğuşun sirkə duzları, spazmolitin, solyusurmin, salazodimetoksin, serotonin, trimetin, tropasin, triyotrast,	36
144	tetridin,	36
145	tibon, terpinhidrat, trixomonasid, trimekazin, tianid, tebroyfen, trixloretillen, tanin, tauremizin, triombrin, uretan, urodan, fenamin,	36
146	betafenilzopropilamin, fenatin, fenadon, flisid, fenakon, fenilasetamid, flamin, fepranon, furasemid, xloralhidrat, xloroform, xloridin, xinqamin, (xloroxin), xlorazin, xlorasizin, sikloheksanol, siqeroi, siklopropan, siklobuton, sinxofen, (atofan), epilin, eton, etimizol, peloidin	36
	Fəhlələr və mütəxəssislər..... <b>Ən aşağı oksidləşmə dərəcəli azot, manqan-oksidi, kalium-permanqanatlı, digər qeyri-üzvi preparatların istehsalı</b>	
	Fəhlələr və mütəxəssislər..... <b>Maye, qatı, quru şəklində ekstraktların və konsentratların istehsalı.</b>	
	<b>Xammotu, yemişan, pişikotu, xoruzgülü, levzeyə, isitməotu, murdarça, qarğıdalımın dişicik ağzı, erkək ayıdöşəyi, tiryək, passiflora, damotu, termopsis, aslanquyruğu, fliksan, hindqozu, kəklükotu və tərkibinə bunlar daxil olan dərman qarışıqları</b>	
	Fəhlələr və mütəxəssislər..... <b>Tinkturalar və damcı dərmanların istehsalı.</b>	
	<b>Arahi, xanımotu, yemişan, pişikotu, "Denta" (damcı diş dərmanı), zamanixa, laqoxilusa, inciçəyi, cirəli naşatır, göyəmotu, damotu, yovşan, yapon soforu, soforina, qabıqlı istiot, stalnik, asırqalotu, qarğabükən və tərkibində yuxarıda göstərilən tinkturalar olan dərman qarışıqları</b>	
	Fəhlələr və mütəxəssislər..... <b>Yeniqalenli preparatların istehsalı</b>	
	Fəhlələr, rəhbərlər və mütəxəssislər..... <b>Qan, qan əvəzediciləri, hidrolizatorlar, müxtəlif zərdabların preparatlarının istehsalı</b>	
	Fəhlələr və mütəxəssislər..... <b>Ferment və biogen preparatlarının istehsalı</b>	
	Fəhlələr və mütəxəssislər..... <b>Digər preparatların istehsalı.</b>	
147	Allilçep, validol, zift, Mintroşin mayesi, kleol, maye şəklində karbol turşusu və onun preparatı, durulaşdırılmış xlorid turşusu, lizoforn, hidrogen peroksid məhlulu, qliserinli Lyuqol məhlulu, nitroqliserin	36
148	məhlulu, yod məhlulu, qarışqa spirti, naşatır spirti, talk, formalin məhlulu, borlusink-naftalan mazi, Teymurov pastası, skipidar, kükürd-sink-naftalan, undesin, ftor, sink, diaxil pastaları	36
	Fəhlələr və mütəxəssislər..... <b>Qurğuşunlu və tallievli plastır və leykoplastırların istehsalı</b>	
149	Fəhlələr və mütəxəssislər..... <b>Tərkibini dərmanlar, vitaminlər və qalenli preparatlar (həblər, drajlar, şamlar, kürəciklər, emulsiyalar, mazlar, suspenziyalar, aerezollar, linimentlər, karandaşlar, pastalar, plastirlər, məhlullar, kapsullar və s.) təşkil edən hazır dərman formalarının istehsalı və çəkilib qablaşdırılması</b>	36
	Fəhlələr və mütəxəssislər .....	
150	<b>Qeyd.</b> İş həftəsi müddəti bu məhsulun və yaxud ilkin dərman xammalın istehsalında müəyyən edilmiş analoci müddətə uyğun olmalıdır	36
151	<b>Ampulalarda məhlullar.</b> <b>Ampulalaşdırma</b>	36
	Fəhlələr və mütəxəssislər.....	
152	<b>Qeyd.</b> İş həftəsi həmin məhsulun istehsalında olduğu kimi müəyyən edilməlidir	36
153	<b>Vitaminlərin, onların törəmələrinin və yarım-məhsullarının istehsalı.</b> <b>Vitaminlər: A, B<sub>1</sub>, B<sub>2</sub>, B<sub>3</sub>, B<sub>6</sub>, B<sub>12</sub>, PP, D<sub>3</sub>, K<sub>3</sub>, E, biotin, folium turşusu və başqaları. Vitaminlərin törəmələri: efirlər və kofermentlər. Vitaminlərin yarım-məhsulları: psevdioionon, dimetilbenzimidazol</b>	36
	Fəhlələr və mütəxəssislər.....	
	<b>Mayadan olan D2 vitamininin istehsalı</b>	
	İşıqsalma və yenidənkrystallaşdırma işlərində fəhlələr və mütəxəssislər .	
	<b>Tibb sənayesinin ümumi ixtisasları</b>	
154	Taun, brusellyoz, manqo, tulyaremiya, sibir yarası, quduzluq və digər keçici xəstəliklər üzrə şübhəli və yaxud bilərəkdən keçici mikroblu materiallı işlərdə çalışan fəhlələr və mütəxəssislər.....	36
155	<b>Təcrübi-eksperimental istehsalat qurğuları</b>	36
	Fəhlələr və mütəxəssislər.....	
	<b>Qeyd.</b> Qısaldılmış iş həftəsi o hallarda tətbiq olunur ki, bu halda nəzərdə tutulan istehsalatlar oxşar məhsullu olsun	
	<b>Laboratoriyalar</b>	
	Sex laboratoriyalarının işçiləri	

156	<b>Qeyd.</b> Sex laboratoriyaları işçiləri üçün iş həftəsinin müddəti bu istehsalatda çalışan işçilər üçün təyin olunan həddə uyğun olmalıdır Mərkəzi (müəssisə) laboratoriyaların işçiləri.....	36
157	<b>Qeyd.</b> Mərkəzi (zavoddaxili) laboratoriyaların işçiləri üçün iş gününün müddəti xidmət etdikləri istehsalatda (həmin müəssisə, təşkilat) müəyyən olunan həddə uyğun olmalıdır.	36
	<b>Şin istehsalı.</b>	
	<b>Hazırlıq sexləri (sahələri) və xammal hazırlığı sexləri (sahələri)</b>	
	Texniki karbonun (hisin) çəkilməsi və pasta hazırlanması və emal sahələrinin fəhlələri və mütəxəssisləri	
	<b>Vulkanizasiya sexləri (sahələri)</b>	
158	Vulkanizasiya aparatçısı, metalların, tökmələrin, məmulat və hissələrin təmizləyicisi Yardımcı-köməkçi fəhlələr, növbətçi və təmirçi briqadaların fəhlələri, bütün iş günü müddətində istehsalata daimi nəzarət üzrə işləyən texniki nəzarət fəhlələri həmin iş yeri (sahələri) üçün təyin olunmuş analoci iş həft ə s i n ə malikdirlər	36
159	.....	36
	<b>Texniki rezin məmulatları və rezin ayaqqabılar</b>	
160	Texniki karbonun (duda hazırlıq istehsalatı) ələnməsində çalışan ələyici Qolçaqlara qurğusun örtüyü çəkən-presləyən və qolçaqlardan qurğusun örtüyünü çıxaran	36
	<b>Sərbəst xloropin tərkibli (0,2-dən 0,6%-ə qədər) latekslər əsasında tikişsiz (batırılmış) məmulatların istehsalı</b>	
161	Lateks qarışıqının hazırlanmasında aparatçı, qurudulma aparatçısı, yuyulma aparatçısı.....	36
162	Vulkanizatorçu; batırılmış məmulatların vərdənəleyicisi, batırılmış məmulatların hazırlayıcısı, rezin məmulatlarının çıxarıcısı, rezin məmulatlarının təmirçisi	36
	<b>Rezin ayaqqabıların istehsalı.</b>	
163	<b>Rezin ayaqqabıların laklanma sahəsi</b>	36
	Lak, qatran, yağ və faktis tətbiq edilən işlərdə çalışan rezin yapışqan və örtüklərin hazırlanmasında aparatçı.....	
	<b>Ebonit məmulatlarının istehsalı</b>	
164	Ebonit tozunun hazırlanması üzrə fəhlələr .....	36
	<b>Texniki karbonun (dudanın) istehsalı</b>	
	Hazır məhsulun əsas sex və anbarlarının fəhlələri və mütəxəssisləri . . .	
	<b>Təcrübi-eksperimental istehsalat</b>	
165	Fəhlələr və mütəxəssislər.....	36
	<b>Asbestli texniki məmulatların istehsalı. Toxuculuq istehsalı</b>	
166	Hazırlayıcı, darayıcı, əyirici, toxucu, naxışvuran, toxunma əyləc lentlərin və digər asbestli məmulatların şöbələrinin fəhlələri və növbə rəhbərləri, mütəxəssisləri, qaldırıcı-nəqliyyat mexanizmlərinə xidmət üzrə fəhlələr .	36
167	<b>Asbestlərin: karton, kağız, filtrlı lövhəcik, filtrlı liflər və onlardan olan məmulatların istehsalı</b>	36
168	Hazırlayıcı-xırdalayıcı, lüləşəkili kimyəvi maddələrdən olan yapışqan və pastaların hazırlanması (rol bölməsində yerləşdirilmə zamanı), ştamplama sahəsi bölmələrində fəhlələr və növbə mütəxəssisləri .....	36
	<b>Paronitlərin: elektronit, ferronit, frivanit və digər paronitlərin və onlardan olan məmulatların istehsalı</b>	
169	Asbest və inqrediyentlərin hazırlanması və asbest kütlələrinin hazırlanması və təbəqələnməsi sahələrində işləyən fəhlələr və növbə mütəxəssisləri .	36
	<b>Friksion və tormozlu məmulatların istehsalı</b>	
170	Asbest və inqrediyentlərin hazırlanması, asbest kütlələrinin hazırlanması, qurudulması, bakelitli hopdurucuların hazırlanması sahələrində fəhlələr və növbə mütəxəssisləri .....	36
	Qumaxıdıcı .....	
	Tozqazıtucu qurğulara xidmət üzrə operator .....	
171	Ventilyasiya qurğularının təmizləyicisi və asbest əsasında məmulatların mexaniki emalında fəhlələr.....	36
	<b>Texniki asbest məmulatlarının təcrübəvi-eksperimental istehsalı</b>	
172	Fəhlələr və mütəxəssislər.....	36
	<b>Korroziyaya qarşı (müdafiə xarakterli) örtüklər və məmulatların sexləri və emalatxanaları</b>	
173	Metallın, külçənin, məmulatın və detalların təmizləyicisi, mis, sink, kadmium və digər metallarla işlərdə məşğul olan metalizatorçu, aparatlar daxilində qummilləmə işlərində (turşuya qarşı-qummilləndirici) turşuya qarşı	36
174	futerləyici .....	36
	<b>Qaz qoruyucu stansiyalar</b>	
175	Qaz qoruyucusu və digər fəhlələr.....	36
	Qazların və tozun analizi üzrə laborant .....	
	<b>Qeyd.</b> İş həftəsinin müddəti onların xidmət etdikləri istehsalatda müəyyən edilmiş iş həftəsinə uyğun olmalıdır	
176	<b>VII. MİKROBİOLOJİ İSTEHSALATLAR</b>	
	<b>Bitki xammalından qlükoza istehsalı</b>	
	Absorbsiya aparatçısı.....	36
	Qurudulma aparatçısı.....	
	Süzülmə aparatçısı.....	
177	Buxarlandırmacı qurğunun operatoru .....	36
	Neytrallaşdırıcı.....	
178	Kristallaşdırma və mərkəzifuqa aparatçısı.....	36
	İon mübadiləsi operatoru .....	
	Yardımcı fəhlə.....	

	Təmirçi-çilingər .....	36
179	Qlükoza sexində çalışan növbə ustası .....	36
180	Elektroavadanlığa xidmət üzrə elektrik montyoru.....	36
181	<b>Bioloji sintez yolu ilə alınan qeyri-tibbi təyinatlı antibiotik, gübrə və insektisid preparatlarının istehsalı</b>	36
	Bilavasitə göstərilən istehsalatlarda çalışan fəhlələr və mütəxəssislər . .	
182	<b>Bioloji sintez yolu ilə alınan fermentli preparatların istehsalı</b>	36
	Bilavasitə və daim canlı mikroorqanizmlərlə və hazır ferment preparatları ilə məşğul olan fəhlələr və mütəxəssislər .....	
183	<b>Mikrobioloji sintez yolu ilə lizin istehsalı</b>	
	Bilavasitə istehsalatda məşğul olan fəhlələr və mütəxəssislər.....	
	<b>Yuqlon istehsalı</b>	
	Bilavasitə istehsalatda məşğul olan fəhlələr və mütəxəssislər	36
	<b>Mikrobioloji istehsalların digər peşələri</b>	
184	İsti işlərdə məşğul olan futerçi (turşuya qarşı).....	36
185	Boksdaki işlərdə məşğul olan işçilər.....	36
	<b>VIII. METAL EMALI</b>	
	<b>Tökmə istehsalı</b>	
	Nazik təbəqə poladın bulaşdırmaqla yayılmasında məşğul olan isti yayma maşının yaymaçısı.....	
1	Tökmə sexlərinin tunellərində yanmış torpağın yığışdırılması üzrə konveyerlərə xidmət edən,	36
2	tökmə sexində yığışdırıcı.....	36
3	Quru qumla və metal yonqarı ilə məşğul olan metalın, tökmənin, məmulatın və hissələrin	36
4	təmizləyicisi .....	36
5	<b>Ftorlu aşqarlar tətbiq edilməklə maqnezium ərintilərinin istehsalı</b>	36
6	Əridilmiş metala bilavasitə nəzarət etməklə məşğul olan pirometrçi . .	36
7	Maqnezium ərintilərinin tökmə sexlərində əritmə, tökmə və vurub salma	36
8	bölmələrində daim məşğul olan fəhlələr .....	36
9	Metaltökmə işi aparılan ümumi zalda millərin, soyuducuların, karkasların	36
10	hazırlanması və düzəldilməsi ilə məşğul olan fəhlələr .....	36
11	Bilavasitə metaltökmə işi aparılan zalda maqnezium ərintilərinin əridilməsi üçün tərkibində xlor və ftor duzları olan flüslərin hazırlanmasında məşğul olan ftorlu aşqarların tərtibçisi .....	36
12	Metaltökmə işi aparılan ümumi zalda maşınla qəlibləmədə milçi	36
13	Metaltökmə işi aparılan ümumi zalda əllə qəlibləmədə milçi.....	36
	Metaltökmə işi aparılan ümumi zalda maşınla qəlibləmədə qəlibləyici . . Metaltökmə işi aparılan ümumi zalda əllə qəlibləmədə qəlibləyici . . . .	
14	Əritmə, tökmə və vurub salma bölmələrində növbə ustası.....	36
	<b>Termik emal</b>	
15	Tərkibi sianlı birləşmələrdən ibarət, istehsalat tullantularının daim neytrallaşdırılması ilə məşğul olan sianlı məhlulların neytrallaşdırıcısı.....	36
	Qurğuşun və sian vannalarında məşğul olan termist.....	
16	<b>Metalların örtüklənməsi və minalanması sexləri (bölmələri)</b>	36
17	İş zamanı mis və onun ərintiləri, qurğuşun, sink və kadmiyumla məşğul olan metallaşdırıcı .....	36
	Əridilmiş qurğuşun ərintisini polad lentə çəkən maşınlarla bilavasitə xidmətlə məşğul olan fəhlələr .....	
1	<b>Qazanxana və gəmiqayırma istehsalı.</b>	36
2	<b>Metal gəmi və qazan istehsalı</b>	
3	G ə m i konstruksiyalarının qummilləşdirilməsində işləyən metal məmulatları qummilləyən.....	36
	Daim isti qazanların təmirində məşğul olan gəmi qazançısı və qazançı	36
	<b>Plastmasdan gəmi konstruksiyalarının istehsalı</b>	
4	Poliefir və epoksid qatranlan tətbiq etməklə işlərdə məşğul olan bağlayıcıları hazırlayan aparatçı .....	36
5	Gövdənin formalaşdırılmasında və şüşə plastik konstruksiyaların və məmulatların yığılmasında	36
6	(emalında) məşğul olan emal aparatçısı və plastik gəmilərin yığıcısı .....	36
7	Şüşəplastik hissələrin və materialların emalında məşğul olan, plastmas məmulatların emaledicisi.....	36
8	Plastmasdan olan gəmi konstruksiyalarının istehsal sahələrində məşğul olan yardımçı fəhlə .....	36
9	Şüşəplastik konstruksiyaların və onlardan olan məmulatların yapışdırılmasında və emalında	36
10	məşğul olan xarrat .....	36
11	Poliefir və epoksid qatranlarla işləyən şüşəplastik avar vintlərin hazırlayıcısı və şüşəplastik	36
12	məmulatların qəlibləyicisi .....	36
	<b>IX. QAYNAQ İŞLƏRİ</b>	
13	Qazla doğrayan:	
14	a) qapalı qablardakı (qazanlarda, çənlərdə, baklarda, aralıqlarda, gəmi anbarlarında) işlərdə məşğul olan.....	36
	b) yüksək manqanlı poladlarla və titanla işlərdə məşğul olan.....	
15	Qaz qaynaqçısı:	
16	a) qapalı qablardakı (qazanlarda, çənlərdə, baklarda, aralıqlarda, gəmi anbarlarında) işlərdə məşğul olan.....	36
	b) yüksək manqanlı poladlarla və titanla işlərdə məşğul olan.....	36
	c) yalnız qurğuşun çəkilmiş hissələrin qaynaq edilməsi ilə daim məşğul olan .....	
17	Avtomat və yarımavtomat maşınlarda işləyən elektrik qaynaqçısı:	
18	a) qapalı qablarda (qazanlarda, çənlərdə, baklarda, aralıqlarda, gəmi anbarlarında) işlərdə .....	36
	b) yüksək manqanlı poladlarla və titanla işlərdə .....	36

19	c) qurğusunun çəkilmiş hissələrin qaynaq edilməsi ilə daim məşğul olan .	
	Əllə qaynaq edən elektrik qaz qaynaqçısı, elektrik qaynaqçısı:	36
20	a) qapalı qablarda (qazanlarda, çənlərdə, baklarda, aralıqlarda, gəmi anbarlarında) işlərdə	
	.....	
	b) yüksək manqanlı roladlarla və titanla işlərdə .....	36
21	c) qurğusunun çəkilmiş hissələrin qaynaq edilməsi ilə məşğul olan .....	
	<b>X. RƏNGSAZ İŞLƏRİ</b>	36
22	2%-dən artıq qurğusunun tərkibli boyaqları: efir, sellüloz, epoksid qatranı,	
	poliuretan birləşmələrinin əsaslı boyaqları, lakları və zamaskaları, "Surman" boyaqlarının	36
23	tərkibində benzol, metan və onların ksilol, toluol törəmələri və mürəkkəb spirtlər olan boyaqları və	
	lakları hazırlamaqla məşğul	36
24	olan boyaqəzən və rəngsaz.....	
	Tərkibində benzol, metanol və onların törəmələri-ksilol, toluol və mürəkkəb spirtlər olan	36
	boyaqlardan istifadə etməklə kameraların, maşınların, aqreqatların, gəmi aralıqlarının, vaqonların,	
1	sisternlərin və çənlərin daxilində	
	işləyən rəngsaz.....	
	Qurğusunlu boyaqlardan metal kontruksiyaların üzlənməsində, qaşınmasında və təmizlənməsində	36
	məşğul olan rəngsaz .....	36
2	İşıqsaçan rənglərlə məşğul olan şəkilçəkən rəngsaz.....	
	<b>XI. BUXAR QÜVVƏSİ TƏSƏRRÜFƏTİ</b>	
	Qazantəmizləyən.....	36
	<b>XII. AVIASIYA VƏ MÜDAFİƏ İSTEHSALATI</b>	36
	<b>Aviasiya mühərriklərinin təmiri</b>	
3	<b>Sınaq stansiyaları, aviasiya mühərriklərinin sınaq</b>	36
	<b>üzrə qurğu və stendləri</b>	
	Bokslarda reaktiv, turbinli və vintli aviasiya mühərriklərinin və xüsusi məmulatların, həmçinin	36
	onlara aid aqreqatların, düyünlərin və hissələrin sınağı, tamamlama və yığılması işlərində bilavasitə	36
4	məşğul olan mühərriklərin sınaqçı-mexaniki, fəhlələr, ustalar və növbə	36
	mütəxəssisləri.....	
	Bokslarda, sınaq stansiyalarında, sınağa hazırlıq üzrə banajir və stendlərdə və etilləşdirilmiş	36
	benzinlə işləyən mühərriklərin sınaqdan keçirilməsində, tamamlama işlərində və nasazlıqların	36
	aradan qaldırılmasında bilavasitə məşğul olan mühərriklərin sınaqçı-mexaniki, fəhlələr, ustalar və	36
	növbə	
	mütəxəssisləri.....	
1	Blok qurğularının, karbürətorların, jiklyörlərin, yağ nasoslarının, basma nasosların sınağında,	
	nəzarətində və tamamlama işlərində və etilləşdirilmiş	
	benzinlə işləyən mühərriklərin vintillərinin tamamlama işlərində bilavasitə qapalı otaqlarda məşğul	
	olan mühərriklərin sınaqçı-mexaniki, fəhlələr,	
	ustalar və növbə mütəxəssisləri.....	36
2	Qapalı otaqlarda iş zamanı etil benzini ilə işləmiş mühərriklərin və karbürətorların sökülməsində,	
	sökülüb yığılmasında və yuyulmasında məşğul olan mühərrikyığan-çilingər və digər	
	fəhlələr.....	
	Qapalı otaqlarda iş zamanı, etil benzində işlədikdən sonra mühərriklərin	36
3	və karbürətorların təmiri və onlara nəzarətlə məşğul olan mühərrik yığıcısı-çilingər və yığma-	
	quraşdırma və təmir işləri üzrə nəzarətçi.....	36
4	Qapalı otaqlarda blok qurğularının, karbürətorların, jiklyörlərin, yağ nasoslarının, basma nasosların	36
	sınağında və tamamlama işlərində və etilləşdirilmiş benzinlə işləyən mühərriklərin vintlərinin	
	tamamlama işlərində usta . . . .	36
	<b>Optik - mexanika istehsalatı</b>	
	<b>Odadavamlı və keramika məmulatları istehsalı</b>	
	Keramika materiallarının xırdalanmasında məşğul olan xırdalayıcı (üyüdücü) <b>Şüşə və şüşə</b>	
	<b>məmulatları istehsalı</b>	
1	Daim dağ büllurunun xırdalanmasında məşğul olan dağ büllurunun xırdalayıcı-zənginləşdiricisi	
	.....	
	Kvarsəridən.....	
	<b>Şüşə emalı</b>	
2	Buxar-civə nasosları olan qurğularda işlərlə məşğul olan optik-mexanik,	36
	istehsalatda vakuumçu .....	
	Kristalların və ftorid duzlarının istehsalında bilavasitə kristalların böyüdülməsi ilə məşğul olan	
	operator .....	
	Buxar-civə aparatlarının təmirində məşğul olan fəhlələr.....	
3	İstiyədavamlı kvars şüşə məmulatlarının hazırlanması ilə məşğul olan	36
	şüşəüfürən.....	
	<b>Optik - mexanika işləri</b>	
	60°C və aşağı temperaturda termik barokameralarda hazır optik cihazların	
	sınaqdan keçirilməsi ilə bilavasitə məşğul olan optik - mexanik.....	
	<b>Müdafiə müəssisələri</b>	36
4	Yüksək tezlikli səs-küyün səviyyəsi 100 detsibel və artıq olan qapalı	
	bokslarda mühərriklərin, güc qurğularının, dizel motorlarının və generatorlarının sınaqdan	
	keçirilməsi ilə bilavasitə məşğul olan mühərrik sınaqçısı və digər fəhlələr	36
5	.....	
	Artilleriya silahlarından atmaqla məşğul olan sursat atıcısı.....	
6	Qapalı otaqlarda (tirlərdə) silahların sınaqdan keçirilməsi ilə məşğul olan sursat sınaqçısı	36
	<b>Aviasiya və müdafiə istehsalatlarının ümumi peşələri (təyyarə və aviamühərriklərin təmiri də</b>	
	<b>daxil olmaqla)</b>	
	Aviasiya texnikasının sınaqdan keçirilməsində yüksəklik kompressor stansiyalarındakı işlərdə	
	bilavasitə məşğul olan yüksəklik-kompressor qurğusunun maşinisti və digər	36
	fəhlələr.....	
7	Texnoloji yanacaq əvəzinə yüksək kükürdü mazutdan istifadə olunan sexlərdə kranlara və telfərlərə	
	xidmətlə məşğul olan kran maşinisti (krançı)	36



8	Plazma ilə tozçəkmədə məşğul olan metalçəkən.....	
8	Kesson baklarının daxilində germetikləşdirmə ilə məşğul olan fəhlə . . .	36
9	Bilavasitə termik barokameralarda olmaqla məmullatların, aqrəqatların və cihazların -60°C və aşağı temperaturda sınaqdan keçirilməsi ilə məşğul olan termik barokameralarda aqrəqatların və cihazların sınaqçısı, sınaqçı-çilingər	36
10	<b>XIII. ELEKTRİK TEXNİKASI İSTEHSALI</b>	
	<b>Kabel istehsalı</b>	
11	Preslərdə isti vəziyyətdə ftoroplastın və ftorokauçukun preslənməsi ilə məşğul olan kabel məmullatlarının vulkanizatorcusu .....	36
12	Elektroizolə lakları ilə minaçəkmə sex və bölmələrində əməliyyatlararası nəzarətlə məşğul olan kabel məmullatlarının nəzarətçisi .....	36
13	Ftoroplast izoləsi olan məftillərin termik əməliyyatda eyni vaxtda üzvi birləşməli silisium laklarla laklanmasında məşğul olan kabellərin laklayıcısı	36
14	Elektroizoləli lakları həll etməklə məşğul olan ləkhələdən.....	
	İsti vəziyyətdə ftoroplast kütləsinin emalında məşğul olan streyner maşinisti.....	36
15	İsti üsulla ftoroplastlarla və onun törəmələri ilə kabel və məftillərin plastikat və rezinlə kipləndirilməsində məşğul olan kipləşdirici.....	
	İsti vəziyyətdə naqillərin və kabellərin ftoroplast və onun polimerləri ilə izoləsində məşğul olan kabel naqillərinin plastikatlarla və rezinlə kipləşdiricisi.....	36
16	İsti üsulla qurğuşunla kipləşdirmə işlərində məşğul olan kabellərin qurğuşun və yaxud alüminiumla kipləşdiricisi.....	36
17	Elektroizolə laklarla minaçəkmə sex və bölmələrində məşğul olan yardımçı fəhlə	
	Elektroizolə laklarla minaçəkmə sex və bölmələrində bilavasitə məşğul olan təmirçi-çilingər.....	36
18	Ftoroplast izolə ilə məşğul olan naqillərin və kabellərin termik emalçısı . .	
	Bilavasitə elektroizolə laklarla minaçəkmə sex və bölmələrində məşğul olan elektrik avadanlığına xidmət üzrə elektrik montyoru və elektrik avadanlığının təmiri üzrə elektrik montyoru .....	36
20	İsti üsulla məftilin elektroizoləsi və üzvi birləşməli silisium laklarla mina	
21	çəkilməsi ilə məşğul olan məftilə minaçəkən.....	36
22	Elektroizoləli laklarla minaçəkmə sex və bölmələrində məşğul olan usta	
	Elektroizoləli laklarla minaçəkmə sex və bölmələrində bilavasitə məşğul olan mühəndis-texnoloq, baş texnik.....	36
	<b>Elektrik kömürü istehsalatı</b>	
1	Qurğuşun, mis, qalayın metal tozlarının tətbiq edilməsi ilə daş-kömür pekəsi və qatranın əlaqələndirilməsi əsasında elektrik kömürü və elektrik şotkaları istehsalında bilavasitə məşğul olan fəhlələr və sex mütəxəssisləri .	36
2	<b>izoləedici materialların istehsalı</b>	
3	Üzvi birləşməli silisium laklarla və tərkibində 40% və daha artıq benzol, toluol, ksilol olan laklarla hopdurulmuş, elektroizolə materiallarının və məmullatlarının qurudulması ilə məşğul olan quruducu-aparatçı.....	36
4	Fenol, krezol, anilin, formalin əsaslı sintetik qatranların bişirilməsində, eləcə də həlledicilər kimi aseton, butanol, metanol və aromatlq karbohidrogenlərin tətbiq edilməsi ilə qatran və lakların bişirilməsində məşğul olan elektroizolə laklarının, qatranlarının və mastikalarn bişiricisi.....	36
6	Üzvi birləşməli silisium laklarla və tərkibində 40% və daha artıq benzol, toluol, ksilol olan laklar tətbiq edilməklə mikaslüdinin, mikafolinin, mikanitin və mikalentin yapışdırılmasında məşğul olan mikaləntlərin yapışqanlayıcısı ..	36
8	Bilavasitə üzvi birləşməli silisium lakların və tərkibində 40% və daha artıq benzol, toluol, ksilol olan lakların hazırlanması sex və bölmələrində məşğul olan elektroizolə materiallarının istehsalında nəzarətçi .....	36
9	Tərkibində 40% və daha artıq benzol, toluol, ksilol olan lakların və üzvi birləşməli silisium olan lakların hazırlanması ilə məşğul olan elektroizolə məmullatlarının və materiallarının laklayıcısı.....	36
10	Şaquli (şaxtalı) hopdurma maşınlarının yuxarı meydançalarında məşğul olan kağız və parçaların hopdurucusu .....	36
11	Tərkibində 40% və daha artıq benzol, toluol, ksilol olan lakların və üzvi birləşməli silisium laklarının hazırlanması və tətbiqi üzrə sexlərdə və bölmələrdə avadanlığın saxlanması ilə məşğul olan təmirçi-çilingər .....	36
13	<b>Hazırlama-izoləetmə və sarıma-dolama işləri</b>	
14	Tərkibində 40% və daha artıq benzol, toluol, ksilol olan laklardan hazırlanmış çiy mikaləntlə və yaxud üzvi birləşməli silisium laklar çəkilmiş şüşə mikaləntlə arakəsmələrin və makarların izolyasiya edilməsində məşğul olan izoləedici.....	36
15	Arakəsmə, makara və izolə materiallarının qəbulunda və nəzarətində bilavasitə məşğul olan, elektroizolə materialları istehsalında nəzarətçi, habelə hazırlanmış üzvi birləşməli silisium laklardan və tərkibində 40% və daha artıq benzol, toluol, ksilol laklardan çiy mikaləntlərin istifadə edildiyi sex və bölmələrdə məşğul olan köməkçi fəhlə və usta.....	36
16	Üzvi birləşməli silisium laklardan və tərkibində 40% və daha artıq benzol, toluol, ksilol olan laklardan hazırlanmış çiy mikalənt tətbiq edilməklə işlərdə bilavasitə məşğul olan elektrik cihazları və aparatları üçün makarların sarıyıcısı.....	36
17	Üzvi birləşməli silisium laklardan və tərkibində 40% və daha artıq benzol, toluol, ksilol olan laklardan hazırlanmış çiy mikaləntlər tətbiq edilməklə sarımada bilavasitə məşğul olan makaraların və elektrik maşınının arakəsmələrinin sarıyıcısı, daim tərəzidə çəkməklə məşğul olan fəhlə, transformatorların sarğılarının sarıyıcısı .....	36
18	Epoksid qatranı, stirol, malein anhidridi və poliefir tətbiq edilməklə turbogeneratorların və hidrogeneratorların millərinin preslənməsində, izolə qatışığının hazırlanmasında və izolə edilməsində məşğul olan turbogenerator	36
19		

20	və hidrogeneratorlar hazırlayan müəssisələrin fəhlələri.....	
	Üzvi birləşməli silisium laklardan və tərkibində 40% və daha artıq benzol, toluol, ksilol olan laklardan hazırlanmış çiy mikalent təbiiq edilən sexlərdə (sahələrdə) bilavasitə məşğul olan usta, yardımçı fəhlə.....	36
21		
	<b>Civə və onun birləşmələri əsasında element və batareyaların istehsalı</b>	
22	Civə və onun birləşmələri əsasında cərəyan mənbələrinin (element və batareyaların) istehsalında bilavasitə məşğul olan fəhlələr və ustalar . . . .	36
	<b>Qurğuşun və onun birləşmələri əsasında element və batareyaların istehsalı</b>	36
23	Qurğuşun və onun birləşmələri əsasında cərəyan mənbələrinin (element və batareyaların) istehsalında bilavasitə məşğul olan fəhlələr və ustalar .	36
	<b>Pekasfalt kütləsinin istehsalı</b>	
24	Pekin əridilməsi və yaxşılaşdırılması ilə məşğul olan əritmə aparatçısı .	
	Kizelqurun qurudulması ilə məşğul olan qurutma aparatçısı.....	
25	Qarışdırıcılara xidmət etməklə məşğul olan qarışdırma aparatçısı .....	36
	Bilavasitə istehsalat işçilərinə xidmət edən qarderobçu.....	
	Pekin daşınıb gətirilməsində məşğul olan yükləyici.....	
	Termik izolədə izoləedici .....	
	Kimyəvi xammalın saxlanması və verilməsi ilə məşğul olan anbardar .	
26	Texnoloji sobaların ocaqçısı.....	36
	Şpris-maşının maşinisti.....	
	Kizelqurun üyüdülməsində məşğul olan dəyirmanların maşinisti.....	
	Pekasfalt kütlənin bilavasitə istehsalında nümunələrin seçilməsi və nəzarəti ilə məşğul olan nümunəgötürən .....	36
27	Lifli materialların tiftikləndirilməsi (qabardılması) ilə məşğul olan fəhlələr	
	Əsas istehsalat sexlərində avadanlığın təmiri və ona xidmətlə məşğul olan təmirçi-çilingər.....	
	Əsas istehsalat sexlərində bilavasitə məşğul olan istehsalat sahələrini yığışdıran.....	36
28	Əsas istehsalat sexlərində bilavasitə məşğul olan elektrik avadanlığının təmiri və ona xidmət üzrə elektrik montyoru.....	
	Pekasfalt kütlənin istehsalında bilavasitə məşğul olan mütəxəssislər . . .	
	<b>Turşulu (qurğuşunlu) akkumulyatorların istehsalı</b>	36
29	Q u r ğ u ş u n l u akkumulyator istehsalında akkumulyator lövhələrinin avtoklavçı-quruducusu.....	36
	Elektrolizlə hidrogenin alınmasında məşğul olan elektrolizin aparatçısı . .	
	Suspenziyam bişirən.....	
30	Qurğuşunlu akkumulyator üçün mastikalarn bişirilməsində məşğul olan elektroizoləli lakların, qatranların və mastikalarn bişirilməsi .....	36
	Üyütmə, çəkmə, qəlibləmə, tökmə, borudoldurma və yığma sexlərində məşğul olan elektrik və avtoarabacığın sürücüsü.....	
31	Üyütmə, çəkmə, qəlibləmə, tökmə, borudoldurma, yığma sexlərində qurğuşunun, qurğuşunlu oksidlərin və onlardan olan məmulatların yüklənməsi və boşaldılması ilə məşğul olan yükləyici.....	36
32	Turşulu (qurğuşunlu) akkumulyator istehsalında məşğul olan separatorların hazırlayıcısı .....	36
33		
34	Akkumulyatorların sınaq-qəliblənməsində məşğul olan sınaqçı-qəlibləyici .	36
35	Üyütmə, çəkilmə, qəlibləmə, tökmə, borudoldurma, qletqarışdırma və yığma sexlərində bilavasitə məşğul olan anbardar .....	36
36		
37	Akkumulyator və element istehsalında üyütmə, yağlama, qəlibləmə, tökmə, qletqarışdırma, borudoldurma, yığma və hazır məhsulun qəbulu sexlərində turşulu (qurğuşunlu) akkumulyatorların istehsalında məşğul olan qəbul və əməliyyat üzrə nəzarətçi .....	36
38		
39	Üyütmə, çəkmə, qəlibləmə, tökmə, borudoldurma, qletqarışdırma və yığma sexlərində nümunənin götürülməsi və analizi ilə məşğul olan kimyəvi analiz üzrə laborant.....	36
40		
41	Qurğuşunlu ərintilərdən olan məmulatların tökücsüsü .....	
42	Qurğuşunlu tozun üyüdülməsi ilə məşğul olan dəyirmanın maşinisti . . .	
43	Quru kütlənin (qurğuşunlu akkumulyatorlar üçün) qarışdırıcısı .....	36
44	Akkumulyator lövhəciklərin əsthinin suvayıcısı.....	
45	Qurğuşun üzrə lehimləyici (qurğuşun lehimləyicisi).....	36
46	Qurğuşun ərintilərinin əridicisi.....	
	Aktiv kütlələrin hazırlayıcısı .....	36
47	E l e k t r o l i t i n hazırlanması ilə məşğul olan məhlulların və elektrolitlərin hazırlayıcısı.....	36
48	Üyütmə, yağlama, qəlibləmə, tökmə, borudoldurma, qletqarışdırma və yığma sexlərində bilavasitə məşğul olan köməkçi fəhlə .....	36
49	Qurğuşunlu hissələrin əllə təmizlənməsində məşğul olan fəhlələr.....	36
50	Qəliblənməmiş lövhələrin ştamplanması-ayrılmasında məşğul olan akkumulyator lövhələrinin doğrayıcısı.....	36
51		
	Turşulu (qurğuşunlu) akkumulyatorların yığılmasında məşğul olan qurğuşunlu akkumulyatorların və batareyaların yığıcısı.....	36
52	Üyütmə, yağlama, qəlibləmə, tökmə, borudoldurma, qletqarışdırma və yığma sexlərində məşğul olan təmirçi-çilingər .....	36
53	Üyütmə, yağlama, qəlibləmə, tökmə, borudoldurma, qletqarışdırma və yığma sexlərində istehsalat b i n a l a r ı n ı n yığışdırılması ilə məşğul olan istehsalat binalarının yığışdırən.....	36
54		
	Aşağıdakı işlərdə məşğul olan bağlayıb-qablaşdıran:	36
55	a) əllə qurğuşun lövhələrin qablaşdırılmasında .....	36
56	b) yığma sexinin binalarında qurğuşun akkumulyatorların qablaşdırılmasında Akkumulyator istehsalında suvama maşınlarında lentlərin təmiri və tikilməsində daim məşğul olan	36

57	ötürücü	ləvazimatların	qoşqu məmulatlarının	tikicisi	
	.....				
	Üyütmə, yağlama, qəlibləmə, tökmə, borudoldurma, qletqarışdırma və yığma sexlərində bilavasitə məşğul olan elektrik avadanlığının təmiri və ona				36
58	xidmət üzrə elektrik montyoru.....				
	Akkumulyator istehsalının üyütmə, yağlama, qəlibləmə, tökmə, borudoldurma, qletqarışdırma və yığma sexlərində bilavasitə məşğul olan mütəxəssislər .....				36
59	<b>Güclü cərəyan kondensatorlarının istehsalı</b>				36
60	Üçxlordifenillə və onun törəmələri ilə hopdurma üçün kondensatorların				36
61	vakuüm şkaflarına yüklənməsi və boşaldılmasında məşğul olan elektrik				36
62	texnikası məmulatlarının hopdurucusu .....				36
63	Üçxlordifenilin regenerasiyasında daim məşğul olan fəhlələr .....				36
64	<b>XIV. RADİOTEXNİKA VƏ ELEKTRON İSTEHSALATLARI</b>				36
65	Rəngli kineskopların maskalarının istehsalında məşğul olan xlorlanmanın				36
66	aparatçısı.....				
	Elektrovakuüm cihazlarının istehsalında məşğul olan civənin dozalaşdırıcısı.				36
67	Civənin distilləyicisi .....				
	Əridici turşuda əllə, döymə üsulu ilə tutqunlaşdırma məşğul olan tutqun-				36
68	laşdırıcı-vakuümçü.....				36
69	Postlarda və buxar-civə nasoslu çoxməvqeli avadanlıqların və yaxud üst				
	səthi açıq civə olan aparatlarda çəkici-vakuümçü.....				36
70	Yarımqeçirici cihazların istehsalatında və elektrovakuüm cihazlarının istehsalatında qurğusunun				
	lehimin hazırlanmasında məşğul olan metal və ərintilərin əridicisi				36
71	.....				
	Kristalların və keçidlərin aşındırılmasında daim flüorid turşusu ilə işlərdə				36
72	işləyən dəqiq aşındırma aşındırıcı .....				
	<b>Şüşə istehsalı</b>				
	Kvars üfürücüsü.....				36
73	Kvars əridicisi .....				
	Kvarslı şüşənin əridilməsi, boruların dartılması prosesi ilə məşğul olan şüşə boru və drotun emalı				36
	üzrə dartıcı.....				
74	<b>Elektrovakuumlu, yarımqeçirici, şüşəli istehsalatın, radioaparatura və naqilli rabitə aparatlarının istehsalının ümumi peşələri</b>				
	Civə tətbiq edilməklə elektrovakuüm cihazlarının düzəldilməsi və regenerasiyası sexlərində və				36
75	sahələrində bilavasitə məşğul olan fəhlələr və				
	mütəxəssislər.....				
	Tərkibində 80% torium olan "Seto" pastasının düzəldilməsi və tətbiqi ilə				36
76	daim və bilavasitə məşğul olan işçilər.....				
	20 və daha artıq kilovolt anod gərginlikli elektrovakuüm cihazlarının sınağında məşğul olan işçilər				36
	.....				
	<b>Radiohissələrin istehsalı</b>				
77	Mis, qurğuşun, sink və kadmiumla radiohissələrin metallaşdırılmasında				
	məşğul olan metallaşdırıcı.....				
	Zəhərli həlledicilər tətbiq edilməklə süni qatranlardan olan elektroizolyasiya kütləsinin qızdırmaqla				36
78	hazırlanmasında daim məşğul olan məhlul və				36
	qatışıqların hazırlayıcısı .....				
1	Flüorid turşusu ilə aşındırma məşğul olan radiokeramikanın aşındırıcısı				
	<b>Selenli və kuprokslu elementlərin və düzləndiricilərin istehsalı Pyezotexniki istehsalat</b>				36
2	Selenli elementlərin metallaşdırılması ilə məşğul olan elementlərin şoooplayıcısı				36
3	.....				36
4	Daim flüorid turşusu ilə pyezokvarsın aşındırılması işlərində məşğul olan				
	aşındırma dəqiq aşındırmaçı.....				36
5	Rentgenqoniometrçi.....				
	<b>XV. TERMOMETR VƏ AREOMETRLƏRİN İSTEHSALI</b>				36
6	<b>Termometrlərin istehsalı</b>				
	Açıq civə olan bölmələrdə məşğul olan liftçi.....				
	Civəyə bulaşmış xüsusi geyimlərin yuyulması və təmiri ilə məşğul olan				36
7	xüsusi geyimlərin yuyulması və təmiri üzrə fəhlə .....				
	Civə sexlərində ayaqqabıların təmiri üzrə çəkməçi .....				36
	Cihazların civə ilə doldurulmasında bilavasitə məşğul olan işçilər (civənin				
8	təmizlənməsi, cihazların civə ilə doldurulması, termometrlərin kapilyarlarının civə ilə				36
9	kalibrənməsi, cihazlardan civənin çıxarılması və termometrlərin köhnəldilməsi bölməsində				36
10	iş).....				
	Daim civə sexlərində işləyən təmirçi-çilingər, texnoloji boru xətlərinin quraşdırıcısı, elektrik				36
	avadanlığına xidmət üzrə elektrik montyoru, köməkçi				
	fəhlə və istehsalat sahələrini yığışdırıcı .....				
11	Flüorid turşusu ilə şüşə aşındırıcısı.....				
	<b>XVI. İNŞAAT MATERIALLARININ İSTEHSALI</b>				
	<b>Asfalt-bitum istehsalı</b>				36
12	Örtülü binalarda peklə məşğul olan asfalt kütləsinin bişiricisi.....				
	<b>Pekin emalı</b>				36
13	Pekin qalaqla yüklənməsi ilə məşğul olan yüküran fəhlə.....				
	Pek suspenzini dozalaşdırıcı.....				36
	Peki xırdalayıcı.....				
14	Peki bölən.....				
	<b>Rulonlu örtük və izolyasiya materiallarının istehsalı</b>				36
15	Duru və qaz yanacağı ilə işləyən bişirici qazanlara xidmətlə məşğul olan				
	bitumun bişiricisi.....				
	<b>Qeyri-filiz tikinti materiallarının hasilatı və emalı.</b>				36
16	<b>Yeraltı işlər</b>				36
	Şpurların qazmaçısı .....				

17	Partladıcı, partladıcı usta.....	
18	Daşın seçib-höricüsü.....	
18	Yardımcı-köməkçi işlərin yerinə yetirilməsi ilə məşğul olan yeraltı dağ-mədən fəhləsi.....	36
19	Müsayiət olunan materialların, bərkidicilərin bütün növlərinin şaxtaya (mədənlərə) və quyulara endirilməsi və çatdırılması ilə məşğul olan yeraltı dağ-mədən fəhləsi.....	36
1	Xırdalayıcı.....	
2	Qazmaçı .....	36
2	Bərkidici.....	
3	Ekskavatorun maşinisti.....	36
3	Daşkəsən maşının maşinisti.....	36
4	Çarpma və qalaqlama zamanı çarpıcı maşınla və onun suvarma sistemi ilə idarəetmədə məşğul olan dağ oyuqqaçan maşınlarının maşinisti.....	
4	Elektrovozun maşinisti.....	
5	Motovozun maşinisti .....	36
5	Şaquli və maili hasilatın keçid zamanı işlərdə məşğul olan nasos qurğularının maşinisti .....	
6	Əllə və mexanizmlə oyuq zonalarından kənara yüklənmiş və boş vaqonların diyirildilib gətirilməsi, aparılması ilə məşğul olan yeraltı dağ-mədən fəhləsi .....	36
6	Şaxtanın səthindən dibə qədər olan hissəsi (qol) və bərkidicilər üzrə işlərdə çalışan dülğər.....	36
1	Qazmaçı .....	
2	Yol-xətt fəhləsi .....	36
3	Daş mişarlayan.....	36
4	Sahədə texnoloji avadanlığa xidmətlə daim məşğul olan təmirçi-çilingər Çəlləklərə və liftlərdə digər mexanizmlərə xidmətlə məşğul olan liftçi .	36
5	Sahədə texnoloji avadanlığa daim xidmətlə məşğul olan elektrik avadanlığına xidmət üzrə elektrik montyoru .....	36
6	<b>Asbestin hasilatı və zənginləşdirilməsi.</b>	
	<b>Dağ-mədən işləri.</b>	
	<b>Yeraltı işlər</b>	
7	Bilavasitə yeraltı işlərlə məşğul olan fəhlələr və mütəxəssislər .....	36
8	<b>Dağ-mədən işlərinin açılması</b>	36
9	Şpurların qazmaçısı .....	36
10	Əllə ağır dəmir toxmaqla (kuvald) süxurların böyük hissələrinin xırdalanması ilə məşğul olan xırdalayıcı.....	36
11	<b>Asbestin zənginləşdirilməsi</b>	
12	Toz kameralarından tozun boşaldılması ilə məşğul olan tozu yükləyib-boşaldan.....	36
12	Dağ-mədən emalı müəssisələrində məşğul olan laylarda yükləyib-boşaldıcı...	36
13	Böyük və xırda doqrama və qablaşdırma sexlərində məşğul olan qaz qaynaqçısı .....	36
14	Xəlbirləyici .....	36
15	Daim asbestlə işlərdə məşğul olan yükvuran fəhlə.....	36
16	Aşağıdakı işlərdə məşğul olan xırdalayıcı:	
17	a) əllə işlərdə.....	36
18	b) xırdalayıcılara, xırdalayıcı aqreqlərə və xırdalayıcı-seçici qurğulara xidmətlə .....	36
19	Zənginləşmiş məmulatların nəzarətçisi .....	36
20	Kimyəvi analiz laborantı, fiziki-mexaniki sınaqlar üzrə laborant, qaz və tozun analizi üzrə laborant.....	36
21	Lyukçu .....	
22	Markalayıcı .....	36
22	Ventilyasiya və aspirasiya qurğularının maşinisti.....	
23	Dağ-mədən emalı müəssisələrinin işlərində məşğul olan buldozerin, elektrovozun, ekskavatorun maşinistləri .....	36
24	Xırdalayıcı-üydücü-seçici mexanizmlərin maşinisti .....	36
25	Müxtəlif tipli qablaşdırıcı maşınlarda hazır məhsulun və məmulatların qablaşdırma prosesinin aparılması ilə məşğul olan çəkib-bükmə-qablaşdırma maşınlarının maşinisti.....	36
26	Kran maşinisti (krançı).....	36
27	Qidalandırıcının maşinisti .....	36
28	Asbestin təmizlənməsi və növlərə ayrılması ilə məşğul olan növlərə ayıran.....	
29	Böyük və kiçik xırdalama və qablaşdırma sexlərində məşğul olan yardımçı fəhlə.....	36
29	Nümunəgötürən .....	
30	Böyük və xırda doqrama və qablaşdırma sexlərində bilavasitə məşğul olan dağ-mədən emalı fabriklərinin elektromexaniki və tikinti-təmir sexlərində fəhlə.....	36
31	Boş süxurun seçilməsi və təmiri ilə məşğul olan dağ-mədən fəhləsi . . .	36
32	Torların dəyişdirilməsi və filizin növlərə ayrılması ilə məşğul olan təmirçi-çilingər .....	36
33	Bilavasitə böyük və xırda doqrama və qablaşdırma sexlərində zənginləşdirmə avadanlığının təmiri və ona xidmətlə məşğul olan təmirçi-çilingər	36
34	Yağlayıcı.....	36
35	Daim böyük və xırda doqrama sexlərində çalışan xarrat.....	36
36	Quruducu.....	36
37	Hidravlik pressbaqlama maşınına xidmətlə məşğul olan ölçmə-çəkmə-qablaşdırma maşınının	

	maşinisti .....	36
	Böyük və xırda doqrama və qablaşdırma sexlərində məşğul olan qoşqu-yəhər məmulatlarının tikişçisi .....	36
38	Böyük və xırda doqrama və qablaşdırma sexlərində məşğul olan əllə qaynağın elektrik qaynaqçısı.....	36
39	Bilavasitə iri və xırda doqrama və qablaşdırma sexlərində zənginləşdirmənin elektrik avadanlığında xidmət üzrə elektrik montyoru .....	36
40	Avadanlığın təmiri üzrə növbətçi elektrik çilingəri (çilingər) .....	36
41	Zənginləşdirmə müəssisələrinin böyük və xırda doqrama və bağlamalaşdırma sexlərinin növbə rəisi, 42 növbə ustası, texnoloqu, mexaniki və energetiki .....	36
43		
	<b>XVII. ŞÜŞƏ İSTEHSALI</b>	36
44	<b>Üfürülmə və preslənmə</b>	36
45	Xolyav üsulunda və istiyədavamlı şüşə məmulatların hasilatında şüşə məmulatların üfürücüsü .....	
	Xolyav üsulunda və istiyədavamlı şüşədən məmulatların hasilatında məşğul olan üfürülmüş məmulatlara bəzək (naxış) vuran .....	36
46	Xolyav üsulunda və istiyədavamlı şüşədən məmulatların hasilatında məşğul olan fırladıcı.....	36
47	Istiyədavamlı kvarslı şüşə ilə daim işləyən şüşəüfürən.....	36
48		
49	<b>Şüşə məmulatların yapışdırılması</b>	
	Sellüloidi sürtən .....	36
50	<b>Şüşə liflərin və şüşə lifli materialların istehsalı</b>	36
51	Bilavasitə şüşə lifin, şüşə lifli materialların və bazalt lifin istehsalı ilə məşğul olan fəhlələr.....	
	<b>Köməkçi materialların hazırlanması</b>	36
52	Flüorid turşusunun boşaldılması ilə məşğul olan doldurucu-boşaldıcı . . .	36
53	<b>XVIII. ÇİNİ (FARFOR) - SAXSI İSTEHSALI</b>	
	Tərkibində 25% və daha çox qurğuşun oksidi olan boyaq işlərində məşğul olan aeroqrafçı.....	36
54	Kvars üfürücüsü .....	
	Kvars şüşənin əridilməsi ilə məşğul olan kvarsəridən.....	36
55	Tərkibində 25%-dən çox qurğuşun oksidi olan boyaqların tətbiqi ilə məşğul olan boyaqəzən .....	36
56		36
57	Quru üsulla çini (farfor) və saxsı məmulatların düzəldilməsi və onların təmizlənməsi ilə məşğul olan düzəldici-təmizləyici .....	36
58	Flüorid turşusu ilə məşğul olan çini (farfor) və saxsı məmulatları aşındıran Qurğuşun folqa işləri ilə daim məşğul olan trafaretçi.....	36
59	Tərkibində 25%-dən çox qurğuşun oksidi olan boyaqlarla keramika işlərində məşğul olan fotokeramikçi .....	36
60	Fritləyici.....	36
61	Rənglənmiş məmulatların flüorid turşusu ilə cilalanmasında məşğul olan farfor (çini) pardaqlayıcısı.....	36
62		36
63	<b>Keramik boyaqların və minaların istehsalı</b>	
	Sentrifuqalarda işləyən süzmə aparatçısı .....	
	Boyaqların hazırlanması ilə məşğul olan mineral xammalın dəyirmançısı	36
	Keramik piqmentləri bişirən .....	
	Minaəridən .....	
1	Ələyici .....	
	Boyaq və mina istehsalında daim məşğul olan təmirçi-çilingər.....	36
2	Fritləyici.....	
	Döşəmələrin yuyulması ilə yığışdırmanı icra edən istehsalat binalarını yığışdıran.....	36
3	Su məhlullarının elektrolizçisi .....	36
4	Böyük və növbə ustaları, istilik texnikləri, nəzarətçi ustalar, anbar müdirləri .....	36
5	<b>Qiymətli metalların və çilçiraqların preparatlarının istehsalı</b>	36
	Qiymətli materialların və çilçiraqların preparatlarını düzəldən .....	
6	Qiymətli materialların və çilçiraqların preparatlarının istehsalında daim işləyən təmirçi-çilingər.....	36
	Qiymətli materialların istehsalında məşğul olan istehsalat binasını yığışdıran .....	36
7	Böyük və növbə ustaları, nəzarətçi ustalar.....	
1	<b>Dekolun istehsalı (Xromolitoqrafiya sahəsi)</b>	
	Akklimatizator .....	36
2	Tərkibində qurğuşun olan sikkativlər tətbiq edilməklə işlərdə məşğul olan elifbişirici-aparatçı.....	36
3	Dekol başını pudralayan.....	36
4	Kolorist.....	36
5	Dekolun çeşidlənməsi ilə məşğul olan yarımfabrikatların və hazır məhsulun nəzarətçisi .....	36
6	Boyaqəzən.....	
7	Düzsəthli çap maşınlarında məşğul olan çap maşınlarında çapçı köməkçisi .	36
8	Düzsəthli çapın çapçısı.....	
	Dekol basmaların təmizlənməsi ilə məşğul olan preparatçı .....	36
9	Düzsəthli maşınlara xidmət edən, maşınlarda və aqreqlarda qəbuledici Filiqran kağızdan təsvirin məmulat üzərinə köçürülməsi ilə məşğul olan düzsəthli çapın sınaqçısı.....	36
10	Daim dekol istehsalında işləyən istehsalat binalarını yığışdıran.....	36
11	Xromolitoqraf.....	36
12	Daşların və sinkli lövhələrin pardaqlanması ilə məşğul olan litoofset qəliblərin pardaqlayıcısı.....	36
13		

14	Qurğuşun tərkibli rənglərlə örtüklərin vərdənlərin köbələnməsi ilə məşğul olan sərrac	36
15	.....	36
16	Böyük və növbə ustalan, nəzarətçi ustalar, anbar müdirləri.....	36
17	<b>XIX. TİKİNTİ-QURASHDIRMA VƏ TƏMİR - TİKİNTİ İŞLƏRİ</b>	36
18	Aparatçı-kessonçu, qazmaçı-kessonçu, çilingər-kessonçu, elektrik-quraşdırıcı-kessonçu	36
19	Polietilen və polixlorvinil qışalı kabellərin lehimlənməsi üzrə işlərdə məşğul olan rabitə	36
20	quraşdırıcısı-kabelçi, rabitə quraşdırıcısı-lehimçi .....	36
	Quru üsulla qapalı binalarda və yaxud tutumlarda məşğul olan qum şımaqqısı	36
21	Hidrotexniki qovşaqların nəm tunellərində və böyük su axını olan paternalarda işləyən	36
22	fəhlələr.....	36
23	Koks sobalarının tikintisi və təmirində bilavasitə məşğul olan ixtisaslaşdırılmış tikinti və tikinti-	36
24	quraşdırma təşkilatlarında:	36
	a) odadavamlı materiallarla işləyən odadavamlaşdırıcı fəhlə.....	36
	b) odadavamlı materiallarla işləyən yardımçı (nəqliyyat) fəhlə.....	36
	c) odadavamlı materiallarla və mertelin anbarında məşğul olan köməkçi	36
	(nəqliyyat) fəhlə .....	36
25	ç) tikinti çilingəri (tikinti meydançasında işi yerinə yetirən), növbətçi,	36
26	elektrik avadanlığına xidmət üzrə elektrik montyoru və elektrik avadanlığının təmiri üzrə elektrik	36
27	montyoru, qızdırılan yerlərdə və məhlul qovşaqlarında işləyən dülgər və yardımçı fəhlə	36
28	.....	36
29	Kessonlarda işləyən usta, növbələrdə işləyən fəhlələr və mütəxəssislər .	36
31	Bilavasitə koks sobalarının tikintisi və təmiri ilə məşğul olan ixtisaslaşdırılmış tikinti və tikinti-	36
31	quraşdırma təşkilatlarında iş icraçısı və usta .....	36
32	<b>XX. METROPOLİTENİN, TUNELLƏRİN VƏ DİGƏR YERALTI BİNALARIN (QURĞULARIN) TİKİNTİSİ</b>	36
33	<b>Yeraltı işlər</b>	36
34	Bilavasitə və daim yeraltı binaların (qurğuların) tikintisində məşğul olan	36
35	fəhlələr.....	36
36	Yeraltı işlərdə böyük axınla tökülən su ilə şaxtaların yer səthindən dibə	36
37	qədər olan hissəsinin dərinləşdirilməsi və qazılması ilə daim məşğul olan	36
38	fəhlələr.....	36
39	Metropoliten tunelləri, tunellər, tunellərin yenidən qurulması və digər yeraltı qurğuların tikintisində	36
40	çalışan bütün fəhlələr və mütəxəssislər .....	36
1	Lülələrin yer səthindən dibə qədər olan hissəsinin dərinləşdirilməsi və qazılmasında işləyən fəhlələr	36
2	və mütəxəssislər .....	36
3	Yeraltı tikintilərin tamamlama işlərində məşğul olan fəhlələr və mütəxəssislər	36
4	.....	36
5	Havanın temperaturu +26°C və daha yüksək olan yeraltı işlərdə işləyən	36
6	fəhlələr və mütəxəssislər .....	36
7	<b>Süxurların tərkibində 10 faiz və daha çox sərbəst silisium 4-oksiddə tozu əmələ gələn istehsalatda</b>	36
8	<b>yeraltı işlər</b>	36
9	Tunel bərkidicilərinin tikilməsində məşğul olan qazmaçı kompleksinin maşinisti, nasos	36
10	qurğusunun maşinisti, izləyici; bu siyahının "Dağ-mədən işləri" bölməsinin "İş görülmə zaman	36
11	tərkibi 10% və daha artıq silisium 4-oksiddən ibarət olan filiz və süxurlardan toz yaranan yeraltı dağ-	36
12	mədən işləri" yarım bölməsində nəzərdə tutulmuş peşələrin siyahısı üzrə dağ-mədən qazma	36
13	işlərində daim məşğul olan markşeyder işlərində dağ-mədən fəhləsi və digər fəhlələr.....	36
14	.....	36
15	Yeraltı tikintilərinin tamamlama işlərində məşğul olan fəhlələr, növbə və sahə rəisləri	36
16	.....	36
17	Havanın temperaturu +26°C və daha yüksək olan yeraltı işlərdə məşğul olan mütəxəssislər.....	36
18	.....	36
19	<b>XXI. AĞAC EMALI İSTEHSALATI</b>	36
20	<b>Ağac emalı istehsalatında ümumi peşələr</b>	36
21	Tərkibində benzol, metanol və onların törəmələri (toluol, ksilol və mürəkkəb spirtlər), stirol və	36
22	formaldehid olan lakların və rənglərin, mastikanın, polituraların, spirtli lakların, emalların,	36
23	pastaların, şpaklyovkanın və astar rənginin hazırlanması ilə məşğul olan lakların, rənglərin və	36
24	levkasın hazırlayıcısı	36
25	<b>XXII. TOXUCULUQ VƏ YÜNGÜL SƏNAYE</b>	36
26	<b>Pambığın ilkin emalı</b>	36
27	Səxdə bilavasitə pambıq toxumlarının dərmanlanmasında məşğul olan fəhlə	36
28	<b>Qeyd:</b> Fosfor üzvi birləşmələri, civə, mis, arsen, nikotin, anabazin preparatları tətbiq edilən zaman	36
29	bu maddələrlə işləmə müddəti həftədə 24 saat, zərərli kimyəvi maddələrlə əlaqədar olmayan	36
30	digər işlərdə isə 12 saat əlavə işləmək tələb olunur	36
31	<b>Toxuculuq istehsalında ümumi peşələr</b>	36
32	Qara anilin tədarükü ilə məşğul olan kimyəvi qatışıq və rənglərin tədarükçüsü	36
33	Qurğuşunlu ərinti ilə yapışdırımda məşğul olan iynəli-platin məmulatların təmirçisi	36
34	Qara anilinlə işlərdə məşğul olan boyaq məmulatlarının quruducusu . . .	36
35	<b>Dəri və dəri xammalı istehsalı</b>	36
36	Askol üzrə bakterioloji analiz üçün tətbiq olunmuş dəri, xəz xammalının	36
37	nümunəsinin götürülməsi ilə məşğul olan nümunəgötürən.....	36
38	Tədqiq olunmamış yaş, duzlu xarici keçici və qoyun dərilərinin boşaldılması və nümunə kəsilməsinə	36
39	hazırlıqla bilavasitə məşğul olan nəqliyyatla daşıyıcı ....	36
40	<b>2 Xəz-dəri və qoyun kürkü istehsalı</b>	36
41	Anilinlə boyamada məşğul olan xəz-dəri və qoyun dərisindən olan kürkün	36
42	boyayıcısı; anilinlə boyanmış xəz-dərinin qurudulması ilə məşğul olan məmulat, yarımfabrikat və	36
43	materialların quruducusu, xammalın və boyama istehsalında bilavasitə anilinlə boyanandan sonra	36
44	xəzdərilərin daşınması ilə	36
45	məşğul olan fəhlələr .....	36
46	Anilin və naxış qatışıqlarının hazırlanması ilə məşğul olan kimyəvi qatışıqları	36
47	hazırlayan.....	36
48	Texniki karbonun (dudanın) tətbiq olunması ilə kütlələrin qarışdırılması ilə	36

	məşğul olan qarışdırma aparatçısı.....	
	<b>Süni dəri, süni qaragül dərisi, karton və örtükləyici rənglər istehsalında fəhlələrin ümumi peşələri</b>	36
8	Texniki karbonun (dudanın) tətbiq edilməsi ilə kütlələrin qarışdırılması ilə məşğul olan qarışdırma aparatçısı.....	36
9	Texniki karbon (duda) tətbiq etməklə məşğul olan inqrediyentlərin asılıqlarının tərtibçisi.....	36
	<b>XXIII. YEYİNTİ SƏNAYESİ</b>	
	<b>Ət sənayesi.</b>	
	<b>Ət istehsalı</b>	
1	Sanitar kəsim sexlərində, malın ilkin emalı sexlərində baytar-sanitar ekspertizasını aparan baytar həkim və baytar feldşer (baytar-texnik), trixinellezə götürülmüş nümunənin analizi ilə məşğul olan kimyəvi-bakterioloji analiz laborantı .....	36
1	Zoonoz xəstəlikləri üzrə (brusellyoz, sap, qarayara, quduzluq, tulyaremiya və kənd təsərrüfatı heyvanlarının digər infeksiyalı xəstəlikləri) uğursuz heyvanlar saxlanılan müalicəxanaların, izolyatorların, baytar ambulatoriyalarının baytar həkimi, orta və kiçik baytar heyəti, zoonoz xəstəlikləri üzrə uğursuz mallara xidmət edən mal bazarlarında işləyən baytar-sanitar və yemləyici .....	
	Ekspertiza ilə və yaxud yoluxmadan şübhəli və yoluxucu xəstəliklərə yoluxmuş mal və məhsullarla məşğul olan mikrobioloq, bioloq, bakterioloq və sanitar həkimi .....	36
2	Qan əvəzədarlarının, hidrolizatorların, müxtəlif zərədlərin, şüşəvari cismin exinokoklu allergen və lidazanın istehsalı üzrə işçilər.....	36
3	Hormonal, ferment və öd preparatlarının istehsalı üzrə işçilər .....	36
4	Zəhərli kimyəvi maddələrlə işlər zamanı dezinfeksiya və deratizasiya ilə məşğul olan işçilər .....	36
5	Kənd təsərrüfatı bitkilərinin səpini, əkin yerlərinin zərərvericiləri ilə, anbar və kənd təsərrüfatı zərərvericiləri və gəmiriciləri ilə mübarizə üzrə fəhlələr.....	36
6	Zoonoz xəstəlikləri üzrə (taun, sap, brusellyoz, tulyaremiya, qarayara, quduzluq və s.) yoluxmaya şübhəli və yaxud yoluxmuş materiallarla işləyən laboratoriya işçiləri .....	36
7	<b>Qoz-çəyirdəklilər istehsalı</b>	
	Acı mindallı efir yağlarının alınmasında məşğul olan yeyinti məhsullarının qızdırıcısı, sıxıcı-presləyicisi.....	36
	<b>Duzun hasilatı və emalı.</b>	
8	<b>Daş duzun hasilatı və emalı.</b>	36
	<b>Yeraltı işlər</b>	
9	Fəhlələr.....	36
	<b>Tütün, maxorkanın, siqarın, tütünlü və maxorkalı məmulatların istehsalı və tütünlərin fermentlənməsi.</b>	
	<b>Tütünlü-fermentləyici istehsal</b>	
10	Fermentləmə zavodlarının fermentləmə kameralarında işləyən tütünün fermentlənməsi ilə məşğul olan texnik .....	36
1	<b>Tütün, siqaret, papirosdoldurma, gilzdoldurma, siqar, maxorka istehsalı</b>	36
	Siqar fabriklərində kameralarda siqarın qurudulması ilə məşğul olan yeyinti məhsullarının quruducusu.....	
	<b>İyləyici maxorkanın istehsalı</b>	
1	Fəhlələr və mütəxəssislər.....	36
	<b>Viskozlu qapaqların istehsalı</b>	
	Fəhlələr və mütəxəssislər.....	
	<b>Mayalardan D2 vitaminlərinin istehsalı</b>	
2	Şüaləndirə və təkrar kristallaşdırma mərhələlərində bilavasitə məşğul olan fəhlələr və növbə mütəxəssisləri	36
	<b>Sintetik ətirli maddələrin istehsalı.</b>	
	<b>Aldehidlərin istehsalı</b>	
3	Vanilin və qvayakol istehsalında fəhlələr və növbə mütəxəssisləri ....	36
	<b>Muskuların istehsalı.</b>	
	<b>Ambrolu muskus, muskus keton</b>	
4	Nitrləmə və ketonlaşma sahələrində fəhlələr .....	36
	<b>Xlorlanmış və bromlanmış məhsulların və yarım məhsulların istehsalı</b>	
5	Kuminilxloridin, trüzopropilbenzilxloridin, forsiklamenaldehid, undesilen turşusunun, bromundekan turşusunun və bu sıradan başqalarının istehsalını da fəhlələr və mütəxəssislər	36
6		36
	<b>Ətriyat-kosmetika istehsalı.</b>	
	<b>Civəli presipitatla krem və mazların istehsalı</b>	
7	Bişmə şöbəsinin fəhlələri və mütəxəssisləri.....	36
	<b>Balıq sənayesi</b>	
	<b>Balıq sənayesi üzrə ümumi peşələr</b>	
8	Gəminin metal korpusunun qaşınması, təmizlənməsi, üzlənməsi və rənglənməsi ilə məşğul olan fəhlələr	36
	<b>Yeyinti sənayesinin ümumi istehsalları.</b>	
	<b>Piyələrin, yağların və aromatl maddələrin ayrılması.</b>	
	<b>Xloroform, dioxoretan və benzol tətbiq edilən zaman</b>	
9	Fəhlələr və mütəxəssislər.....	36
	<b>Katalizatorlar və onların regenerasiyasının istehsalı.</b>	
	<b>Ammiak və spirtlərin istehsalı üçün katalizatorlar</b>	
10	Fəhlələr və növbə mütəxəssisləri.....	36

11		36
12		36
13		36
14		36
15		36
16		36
17		36
18		36
19		36
20		36
21		36
22		36

1	2	3
	<b>Ftorlu borun katalizatorları</b>	
23	Fəhlələr və növbə mütəxəssisləri.....	36
	<b>Xrom, nikel, mis, marqans, vanadium əsasında bərk katalizatorlar</b>	
24	Fəhlələr və növbə mütəxəssisləri.....	36
	<b>Yeyinti məqsədi üçün emala lazım olmayan balığın, dəniz heyvanının, ətin emalı üzrə məhvetmə sexləri və şöbələri</b>	
25	Cəmdəklərin və heyvanın tör-töküntülərinin zərərsizləşdirilməsi və emalı ilə məşğul olan fəhlələr və növbə mütəxəssisləri .....	36
	<b>Yeyinti sənayesinin bütün sahələri üzrə ümumi işlər</b>	
26	Yeyinti esensiyalarının, turşularının və rəngləyicilərinin çəkilib qablaşdırılması, axıdılması, çəkilməsi, tıxaclanması ilə məşğul olan fəhlələr . . . . .	36
	<b>XXIV. ÜYÜTMƏ-YARMA VƏ QARIŞIQ YEM SƏNAYESİ, ELEVATORLAR, TAXILQƏBULEDİCİ MƏNTƏQƏLƏR, BAZALAR VƏ DİGƏR TAXIL MƏHSULLARI MÜƏSSİSƏLƏRİ</b>	
1	Qarğıdalı dəninin dərmanlanması ilə məşğul olan dəninin emalında aparatçı.....	36
2	Zəhərli kimyəvi maddələrdən istifadə etməklə anbar zərərvericilərinə qarşı mübarizə üzrə bilavasitə dezinfeksiya və deratizasiya işləri ilə, eləcə də zəhərli kimyəvi maddələrin boşaldılması və çəkilib-bükülməsi ilə məşğul olan işçilər.....	36
	<b>XXV. POLİQRAFİYA İSTEHSALI</b>	
	<b>Qəlibləmə əməliyyatları</b>	
1	Qurğuşun tərkibli mətbəə ərintisindən şriftin və yığım materiallarının tökülməsində məşğul olan tükəməçi.....	36
2	Qurğuşun ərintilərindən stereotiplərin tökülməsi ilə məşğul olan stereotipçi .....	36
3	Qurğuşun tərkibli mətbəə ərintisinin əridilməsi ilə məşğul olan metal və ərinti əridicisi .	36
	<b>XXVI. NƏQLİYYAT</b>	
	<b>A. DƏMİR YOLU NƏQLİYYATI</b>	
1	Parovoz və teplovozun dartı qüvvəsi ilə qatarların hərəkəti zamanı uzunluğu 0,5 km-dən artıq olan tunellərdə daim işləyən yollara və süni tikililərə gəzib baxan fəhlə	36
2	Tərkibində neft qazı olan kükürlü neftin və tərkibində xüsusi çəkisi 0,5% və daha yüksək kükürd olan neft emalı məhsullarının estakadalarda doldurulması və boşaldılması ilə məşğul olan yük və baqajın qəbuledicisi-təhvilvericisi, vaqon və konteynerlərin plomblayıcısı	



3	.....	36
4	Boruları üfürüb-açan.....	36
5	Parovoz ocaqlarının yuyucusu .....	36
6	Neft məhsulları və kimyəvi məhsullar boşaldıqdan sonra çənlərin təmizlənməsi ilə məşğul olan çənləri yuyub-buxaraverən.....	36
	Tökücü cihazların, çənlərin, buraxıcı və qoruyucu klapanlarının sökülmə-si, təmiri, yıqılması, neft məhsulları və kimyəvi məhsullardan sonra çənlərin tökücü cihazlarının klapanlarının gözdən keçirilməsi və qurulması ilə daim məşğul olan dəmir yolu nəqliyyatı vasitələrinin təmiri üzrə çilingər	
	<b>B. METROPOLİTENİN İSTİSMARI</b>	36
	<b>Metropoliten tunellərində və digər yeraltı tunellərdə yalnız gecə vaxtı daimi işlər</b>	
7	Metropoliten müəssisələrinin briqadiri (azad) .....	36
8	Eskalator tutacaqlarının təmirində məşğul olan vulkanizatorçu və rezin məmulatlarının təmirçisi.....	36
9	Drenajçı .....	36
10	Hidroizolyasiyada çalışan rəngsaz, malaçəkən, dülgər, izolyasiyaçı. ....	36
11	Zumpf aqreqatının maşinisti və çilingəri .....	36
12	Yuyucu qurğunun maşinisti, kompressor qurğularının maşinisti, kompres-sor qurğularının maşinist-köməkçisi, tunelyuyan aqreqatın maşinisti .....	36
13	Təsərrüfat qatarlarında məşğul olan motovoz maşinisti, drezina sürücüsü və onların köməkçiləri.....	36
14	Yol montyoru, yolayrıcı postun növbətçisi .....	36
15	Mərmərləyici-üzçəkən, plitəçi-üzçəkən, pardaqlayıcı-üzçəkən .....	36
16	Yolların və süni qurğuların baxıcısı, əlaqə relsinin baxıcısı, süni qurğuların təmirçisi.....	36
17	Defektoskop arabasının operatoru və operator köməkçisi, yol ölçüləri üzrə operator və operator köməkçisi .....	36
18	Markşeyder işlərində dağ-mədən fəhləsi .....	36
19	Tunel fəhləsi .....	36
20	Kabel şəbəkələri üzrə elektrik quraşdırıcısı, təkrar dövrələr üzrə elektrik quraşdırıcısı, güc şəbəkələri və elektrik avadanlıqları üzrə elektrik quraşdırıcısı .....	36
21	Dispetçer avadanlıqlarına və teleavtomatikanın elektrik avadanlıqlarına xidmət göstərilməsi və onların təmiri üzrə elektrik montyoru.....	36
22	Rabitə elektrik montyoru, işarəvermə, mərkəzləşdirmə, bloklaşdırma (İMB) və kabel təsərrüfatının elektrik montyoru .....	36
23	Böyük elektrik mexaniki, elektrik mexaniki .....	36
24	Metropoliten müəssisələrinin böyük ustası, ustası, usta köməkçisi, motorels təlimatçısı .....	36
25	Geodeziya-markşeyder işlərində çalışan böyük texnik, texnik.....	36
26	Təmizləmə maşininin maşinisti .....	36
27	Təmir işlərinin qəbulu və keyfiyyəti üzrə müfəttiş .....	36
28	Təlimatçı-dezinfektor.....	36
29	Eskalatorlara xidmət göstərilməsi və onların təmiri üzrə çilingər-elektrik, daim tunel işlərində maili gedişlərdə eskalatorların əsaslı təmirində çalışan elektrik qaz qaynaqçısı .....	36
	<b>C. DƏNİZ NƏQLİYYATI. DONANMA</b>	
30	Dalğıcı işlərini yerinə yetirən matros-dalğıcı.....	36
31	Neft məhsulları və kimyəvi məhsulların boşaldılmasından sonra gəmilərin, çənlərin və digər tutumların daxilində təmizlik işləri ilə bilavasitə məşğul olan gəmi heyəti üzvləri.....	36
	<b>Qeyd.</b> Gəmilərin təmizlənməsi ilə məşğul olan gəmi heyəti üzvlərinə qisaldılmış iş həftəsi yalnız təmizləmə işləri görülmə günərdə verilir.	
	<b>Yol və gəmiqaldırma xidməti</b>	
32	Hidroqurğularda metal konstruksiyaların qaşınması, üzlənməsi və rənglənməsində məşğul olan fəhlə.....	36
	<b>Dəniz limanları</b>	
33	Pekin qalaqla yüklənməsində və boşaldılmasında kompleks briqadanın fəhlələri .....	36
34	Pekin yüklənməsi və boşaldılmasında bütün növlərdən liman kranlarının maşinisti (krançı).	
35	Bütün iş günü ərzində apatit konsentratlarının yüklənməsində və boşaldılmasında bilavasitə məşğul olan işçilər.....	36
	<b>Gəmi təmiri işləri. Elektrik-qaz qaynağı işləri</b>	
36	Qalvançı .....	36
37	Gəmidaxili işlərdə məşğul olan qaz qaynaqçısı.....	36
38	Gəmidaxili işlərdə məşğul olan əllə qaynağın elektrik qaz qaynaqçısı .....	36
	<b>Rəngsaz işləri</b>	
39	Gəmilərin metal gövdələrinin rənglənməsi, üzlənməsi, qaşınması və təmizlənməsində məşğul olan fəhlələr.....	36
	<b>Ç. MÜLKİ AVIASIYA</b>	
40	Etilənmiş benzinlə işləyən motorların yuyulması ilə məşğul olan yuyucu fəhlə.....	36
41	Bokslarda bütün sistemli qazturbinli mühərriklərin, eləcə də onlara aid aqreqatların, qovşaqların və hissələrin sınaqdan keçirilməsi, tamamlanması və təchiz edilməsi üzrə işlərdə bilavasitə məşğul olan fəhlələr və mütəxəssislər .....	36
42	Qazturbinli təyyarələrin daxili yanacaq baklarının təmizlənməsi və təmiri ilə bilavasitə məşğul olan fəhlələr .....	36
	<b>XXVII. RABİTƏ</b>	
1	İş vaxtının ən azı 50 faizi qurğuşunlanmış kabellərin lehimlənməsi, üzərlərindən qurğuşunun soyulması, qurğuşundan olan məmulatların hazırlanması (muftalar, əlcəklər və s.) və eləcə də polietilen və polixlorvinill örtüklü kabellərin qaynağı ilə bilavasitə məşğul olan kabel lehimləyicisi və kabel-kanalizasiya qurğularının işçiləri.....	36

2	Rabitənin yeraltı obyektlərində daim işləyən işçilər.....	36
3	Civəli düzləndiricilərin sökülüb-quraşdırılması və təmiri ilə bilavasitə məşğul olan böyük elektrik mexaniki, rabitə elektrik mexaniki, texniklər və stansiyalı radioavadanlıqın elektrik montyoru	36
4	Teletayp tipli teleqraf aparatlarında işləyən teleqrafçı .....	36
5	Şəhərlərarası sifariş, sorğu kommutatorlarında və gecə-gündüz fəaliyyət göstərən danışıq məntəqələrində, mikrotelefon qurğularında daim işləyən şəhərlərarası telefon rabitəsinin telefonçuları.....	36
6	Şəhər telefon rabitəsində sorğu xidmətinin telefonçuları .....	36
7	Radio, televiziya və peyk stansiyalarında ultra qısa dalğalar, ultra yüksək tezlikli və həddən artıq yüksək tezlikli şüalanma mənbələrində daim məşğul olan fəhlə və mütəxəssislər.....	36
	<b>XXVIII. KƏND TƏSƏRRÜFATI</b>	36
	<b>Kənd təsərrüfatı işləri.</b>	
	<b>Bitkilərin zərərvericilərdən və xəstəliklərdən kimyəvi mühafizəsi</b>	
1	Bilavasitə zəhərli kimyəvi maddələrlə təmasda olan işçilər:	
	a) kənd təsərrüfatı bitkilərinin ziyanvericilərinə və xəstəliklərinə qarşı istifadə edilən kimyəvi zəhərli maddələrin, həmçinin dərmanlanmış dənin yüklənməsi, boşaldılması və daşınmasında.....	
	b) bazalardan, təsərrüfat anbarından kimyəvi zəhərli maddələrin buraxılması, qəbulu və saxlanması.....	36
	c) kənd təsərrüfatı bitkilərinin toxumlarının dərmanlanmasında.....	36
	ç) bitkilərin tozlandırılması, çilənməsi, torpağa zəhərli kimyəvi maddələrin (fumiqantların) verilməsi, bitkilərin və kənd təsərrüfatı məhsullarının örtülü formada fumiqasiyası, bitki məhsullarının vakuum kameralarında, gəmilərin anbarlarında zərərsizləşdirilməsi, tələ üçün zəhərli yemin hazırlanması, anbar binalarının qazlaşdırılması və nəmlik üsulu ilə təmizlənməsi, istixanaların zəhərli kimyəvi maddələrlə işlənməsində.....	36
	alaqlara qarşı cərgələrarası kimyəvi işlərin aparılmasında .....	36
	d) bitkilərin aviaçilənməsi və tozlandırılmasında (sınaqçı, doldurucu).....	36
	ə) karantin məntəqələrində və laboratoriyalarında idxal olunmuş kimyəvi zəhərli maddələrlə dərmanlanmış kənd təsərrüfatı məhsullarının baxışı və ekspertizası, toxumların rentgenoskopiya üsulu ilə müayinəsində.....	36
	f) fosfor-üzvi birləşmələrin, civə preparatlarının, arsen, nikotin, omabazinin istifadəsində 24 saat (12 saat) zəhərli kimyəvi maddələrlə əlaqəsi olmayan başqa işlərdə.....	36
	<b>Biomaddələrin istehsalı</b>	
2	Bu bölmənin 5-ci bəndində qeyd olunmuş biomaddələrin alınması üçün istifadə olunan produsentlərə və titrac heyvanlarına qulluq etməklə müntəzəm və bilavasitə məşğul olan vivarçı və digər işçilər.....	
3	Bu bölmənin 5-ci bəndində nəzərdə tutulan, xüsusilə təhlükəli infeksiyalara qarşı biomaddələrin istehsalında istehsalat sanitariyalarının əllə yuyulması ilə müntəzəm və bilavasitə məşğul olan xüsusi geyimlərin yuyulması və təmiri üzrə fəhlə	36
4	Bu bölmənin 5-ci bəndində qeyd olunmuş, xüsusilə təhlükəli infeksiyalarla işlərin həyata keçirildiyi yerlərdə biomaddələrin istehsalının yuyucu bölmələrində (sahələrində) bilavasitə çalışan, qabların və ampulaların yuyucusu və drota hazırlayıcısı .....	36
5	Xüsusilə təhlükəli, həmçinin insanın sağlamlığına təhlükə yaradan yoluxuculara qarşı biomaddələrin: brusellyoz, sap, sibir yarası, tetanus, qaz qanqrenası, (emfizematoz karbunkul, bradzotaenterotoksemiya, quzuların anaerob dizenteriyası və b.) lentospiros, vərəm, donuz dəriyəli (erizepiloyd), dabaq, parafit, listerellez, botulizm, dəmrov, quşların, donuzların, iribuynuzlu malqaranın ətəmi; qoyun, quzu və quşların suçiçəyi, eləcə də antirab vaksinaların istehsalında bilavasitə çalışan, biomüəssisələrin işçiləri.....	36
6	Tuberkulinin buxara verilməsi üzrə mikroblardan təmizlənməmiş (steril) otaqlar-da, əkin və termostat sahələrindəki işlərdə çalışan işçilər; xüsusi təhlükəli yoluxucu işlərdə çalışan, material və maddələri mikroblardan təmizləyən .....	36
7	Heyvanların cəmdəklərinin məhv edilməsi qurğularında onların zərərsizləşdirilməsi və məhv edilməsində bilavasitə məşğul olan işçilər.....	36
8	Bu bölmənin 5-ci bəndində sadalanan istehsallarda bilavasitə məşğul olan biotəmizləyici qurğuların işçiləri .....	36
	<b>Baytarlıq</b>	36
9	Yoluxucu xəstəliklərlə yoluxma və yaxud xəstələnmə təhlükəsi doğuran, eləcə də xəstə heyvanların müalicəsi və onlara qulluq şəraitində işləri bilavasitə yerinə yetirən baytar həkimi, klinikaların ordinatoru, baytar feldşeri, baytar texniki, baytar preparatorçusu, baytar sanitarı və xidmətçisi.....	
10	Zoonozlar üzrə yoluxucu materiallarla, eləcə də zoonozlara xəstələnmə heyvanlara qulluq və onları müalicə edən baytar həkimi, baytar feldşeri, baytar texniki, laborant, baytar, preparatorçu, baytar sanitarı və xidmətçisi.....	36
11	Zəhərli göbələklərin kulturasında, mikozların və mikotoksikozların diaqnostikası ilə bilavasitə məşğul olanlar: baytar həkimi, baytar feldşeri (texniki), mikoloq, preparatorçu, laborant, baytar sanitarı .....	36
12	Mal-qaranın infeksiyalı xəstəliklərinin mənbələrində zəhərli kimyəvi maddələrlə bilavasitə işləyən baytar həkimi, baytar feldşeri, baytar texniki, kimyaçı, toksikoloq, preparatorçu, laborant, dezinfektor, deratizator, dezinsektor, baytar sanitarı.....	36
13	Heyvandarlıq üçün antibiotiklərin və digər müalicəvi-profilaktik bioloji maddələrin istehsalı ilə bilavasitə və daim məşğul olan baytar həkimi, baytar feldşeri, baytar texniki, laborant, preparatorçu, baytar sanitarı və digər heyət.....	36
14	Quduzluğa şübhə doğuran xəstə heyvanlarla bilavasitə təmasda olan, quduzluqla mübarizə üzrə işçilər.....	36
15	Prozektor, ölüxana və yarıcı sahələrin işçiləri, eləcə də heyvanların cəmdəkləri və cəmdək materialları ilə işlər zamanı cəmdəklərin daşınması üzrə avtomobil sürücüsü .....	36
16	Tullantılardan istifadə müəssisələrində heyvanların cəmdəklərinin və konfiskasiyaların zərərsizləşdirilməsi və istifadə edilməsi ilə müntəzəm və bilavasitə məşğul olan işçilər.....	36

<b>Solefenotiazinli briketlərin istehsalı</b>		
17	Solefenotiazinli briketlərin istehsalında bilavasitə məşğul olan usta, əsas və köməkçi fəhlələr .....	36
<b>Zoomüəssisələr</b>		
18	İlanlardan zəhərçəkmə ilə bilavasitə və müntəzəm məşğul olan ilanyetişdirmə müəssisələrinin herpetoloci laboratoriyalarının fəhlələri və laborantları .....	36
19	İlanlara qulluq və onların qidalandırılması ilə bilavasitə və daim məşğul olan ilanyetişdirmə müəssisələrinin herpetoloci laboratoriyalarının işçiləri.....	36
<b>XXIX. MƏDƏNİYYƏT MÜƏSSİSƏLƏRİ, TƏŞKİLATLARI VƏ İDARƏLƏRİ</b>		
<b>Kinostudiyalar, kino surəti çıxaran istehsalat, kinofikasiya, kinoprokat, televiziya, radio və teatr-tamaşa müəssisələri.</b>		
<b>Bədii-istehsal heyəti</b>		
1	Televiziya və radio verilişləri üzrə televiziya və radio verilişləri diktorlar.....	
2	Televiziya və radio verilişlərində lentəyazma studiyalarında işləyən səs recissorları.....	
<b>XXX. ƏYANI-TƏDRİS VƏSAİTLƏRİ VƏ CİHAZLARIN İSTEHSALI</b>		
<b>Nəm preparatların düzəldilməsi</b>		
1	Cəsdələrin hamarlanması, spirtli, formalinli silindrlərdə dərmanların quraşdırılması ilə məşğul olan nəm preparatların quraşdırıcısı.....	
2	Heyvanların cəmdəklərinin yarılması və onların süleymani, ikixlorlu civə, xlorhidrat, formalin, xloroform ilə işlənib hazırlanmasında məşğul olan bioloci obyektlərin preparat düzəldəni .....	36
3	Yarılmış heyvanların qəbulu və qorunma prosesində onların üzərinə fiksəclayıcı maddənin tökülməsi ilə məşğul olan bioloci materialların qəbuledicisi .....	36
4	Heyvan cəmdəklərinin yarılması və fiksəclanması işlərində bilavasitə iştirak edən sex rəisi .....	36
<b>Toksidermik sahə</b>		
5	Dərilərin soyulması və onların toksik maddələrlə işlənib hazırlanması ilə məşğul olan toksidermist.....	36
<b>vəsaitlərinin hazırlanması</b>		
6	Cəmdək və cəmdək üzvlərinin daşınmasında məşğul olan avtomobil sürücüsü..... Mikropreparatların düzəldilməsi ilə məşğul olan histologiya, sitologiya və embriologiya üzrə blokların hazırlayıcısı .....	36
7	.....	
8	Histologiya, embriologiya, patologiya və zoologiya üzrə mikropreparatların hazırlanması ilə məşğul olan əyani vəsaitlərin nəzarətçisi.....	36
9	İnsan və heyvan anatomiyası üzrə təbii preparatların, insan və heyvan skeletlərinin, sümük preparatları və osteoloci kolleksiyaların, histologiya, embriologiya və zoologiya üzrə mikropreparatların düzəldilməsi ilə məşğul olan istehsalat sahəsi ustası .....	36
10	Anatomiya tədarükü və biotədarük sexlərində məşğul olan istehsalat sahəsi ustası.....	36
11	İnsan və heyvanın təbii skeletləri, sümük preparatları və osteoloci kolleksiyaların düzəldilməsi ilə məşğul olan maserator.....	36
12	Nəm zooloci preparatların düzəldilməsi ilə məşğul olan nəm bioloci obyektlərin quraşdırıcısı.....	36
12	İnsan və heyvanın anatomiyası üzrə təbii preparatların düzəldilməsi ilə məşğul olan nəm preparatların quraşdırıcısı .....	36
13	Yeni doğulmuş heyvan cəmdəklərindən preparat halına salınmış və tam təmizlənmiş, xüsusilə mürəkkəb və kövrək üzvlərin şüşə üzərində quraşdırılması ilə məşğul olan nəm preparatların quraşdırıcısı .....	36
15	İnsan və heyvanın təbii skeletlərinin və sümük preparatlarının düzəldilməsi ilə məşğul olan anatomik materialın kəsicisi .....	36
16	Histologiya, embriologiya, patologiya və zoologiya üzrə mikropreparatların rənglənməsi ilə məşğul olan mikrokəsiklərin rəngləyicisi.....	36
17	Cəmdək və cəmdək üzvlərinin qəbul edilməsi, daşınması və qorunması ilə məşğul olan anatomik materialın seçicisi .....	36
18	Cəmdək materiallarının gətirilməsi, yığışdırılması və masserasiyası ilə məşğul olan köməkçi fəhlə .....	36
19	Cəmdək və cəmdək üzvlərinin preparat halına salınması, eləcə də insan və heyvanların təbii skeletləri, sümük preparatları və osteoloji kolleksiyaların düzəldilməsi ilə məşğul olan anatomiya üzrə preparatorçu.....	36
20	Nəm zooloji preparatların düzəldilməsi ilə məşğul olan bioloji obyektlərin preparatorçusu ..	36
21	Histologiya, embriologiya, patologiya və zoologiya üzrə mikropreparatların hazırlanması ilə məşğul olan mikrozoologiya üzrə preparatorçu .....	36
22	Zəhərli heyvan və həşəratların qəbulu, seçilməsi, qidalandırılması və onlara qulluqla məşğul olan bioloji materialların qəbuledicisi .....	36
23	Histologiya, embriologiya, patologiya və zoologiya üzrə mikropreparatların bilavasitə düzəldilməsi ilə məşğul olan və digər mikrotomda kəsici fəhlələr.....	36
<b>XXXI. MƏNZİL-KOMMUNAL TƏSƏRRÜFATI VƏ ƏHALİYƏ MƏİŞƏT XİDMƏTİ</b>		
<b>Şəhər qaz təsərrüfatı</b>		
1	Yeraltı qaz kəmərlərinin istismarı və təmiri işlərini yerinə yetirən yeraltı qaz kəmərlərinin istismarı və təmiri üzrə çilingər .....	36
2	Fəaliyyətdə olan qaz kəmərlərində oyulub yerləşdirilmə və kəsilib atılma üzrə işlərlə məşğul olan qaz avadanlığının istismarı və təmiri üzrə çilingər.....	36
3	Oyub yerləşdirici-elektrik qaz qaynaqçısı.....	36
<b>Xüsusi camaşırxanalar</b>		
4	Əllə işlərdə məşğul olan ütüləyici.....	36
4	Yükvuran fəhlə.....	36
5	Dozimetrci.....	36
5	Anbardar.....	36

6	Xüsusi geyimlərin təmiri ilə məşğul olan xüsusi geyimlərin yuyulması və təmiri üzrə maşinist	
7	Təmirçi-çilingər .....	36
8	Su kəmərlərinin təmiri ilə məşğul olan daxili sanitariya-texniki sistemin və avadanlığın quraşdırıcısı .....	36
9	Çirkli dəyişəklərin komplektləşdirilməsi ilə məşğul olan dəyişəklərin komplektləşdiricisi.....	36
10	Yuyucu maşınların operatoru.....	36
	Dəyişəklərin quruducu qurğularının aparatçısı.....	36
11	<b>XXXII . SƏHİYYƏ</b>	
12	<b>İnsanın yoluxucu, immun çatışmazlığı sindromu xəstəliyi (QİÇS)</b>	
13	<b>və ya insanın immun çatışmazlığı virusu (İİV), göbələkli və</b>	
	<b>vərəmli (vərəmə qarşı) xəstəlikləri üzrə müalicəvi-proflaktiki</b>	
	<b>müəssisələr, idarələr, şöbələr, palatalar, kabinetlər; sanatoriya</b>	
	<b>tipli məktəblər və internat məktəbləri, uşaq evləri, uşaq bağçaları</b>	
	<b>(qrupları), körpələr evi-bağçalar (qruplar), vərəm və xroniki</b>	
	<b>dizenteriya xəstəliyi olan uşaqlar üçün uşaq evləri (qrupları);</b>	
	<b>vərəm xəstəliyi olan əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri (şöbələri);</b>	
	<b>vərəm xəstəliyi olan əlilliyi olan şəxslər</b>	
	<b>üçün tədris müəssisələri idarələrdə və şöbələrdə xəstələrə bilavasitə</b>	
	<b>xidmət edən işçilər (o cümlədən əmək-müalicə emalatxanalarında və</b>	
	<b>yardımçı kənd təsərrüfatında) <sup>[5]</sup></b>	
	Kitabxanaçı .....	
	Həkim .....	
	Diş texniki.....	
	Pedaqoji və yaxud təhsil sahəsinin müdiri .....	
1	Əmək üzrə təlimatçı .....	
2	Fəhlələrin istehsalat təlimində təlimatçı.....	36
3	Mədəni-kütləvi işlər üzrə təlimatçı, mədəni təşkilatçı.....	36
4	İstehsalat müalicə emalatxanalarının (əmək) və yardımçı kənd təsərrüfatının ustası.....	36
5	Kiçik tibbi və xidmətədiçi heyət (xəstələrə qulluq üzrə kiçik tibb bacısı, sanitariya qadın), bufet işçisi, çörəkpaylayan,	36
6	mətbəx işçisi, hamamçı, təsərrüfat bacısı, paltardəyişən, dayə, istehsalat sahəsinin və xidmət otaqlarını	36
7	yığışdıran.....	36
8	Bərbər .....	36
9	Orta tibbi heyət .....	36
	<b>Cüzama qarşı idarələr və cüzama qarşı bölmələr, şöbələr,</b>	
	<b>kabinetlər və məntəqələr</b>	
10		36
11	Cüzam klinikasının, cüzama qarşı bölmələrin, şöbələrin, kabinetlərin, məntəqələrin və həyətəyanı sahələrin bütün işçiləri .....	36
	<b>İnsanın immun çatışmazlığı xəstəliyi ilə mübarizə aparən müəssisə,</b>	
	<b>şöbə və laboratoriyalar</b>	
12	İnsanın immun çatışmazlığı xəstəliyi ilə mübarizə aparən müəssisə, şöbə və laboratoriyaların bütün işçiləri.....	33
	<b>Fizioterapiya kabinetləri (şöbələri)</b>	
13	Hidrogen sulfidli və kükürlü vannalar otaqlarında tam iş günü işləyən həkim, orta və kiçik tibbi heyət və istehsalat sahəsinin yığışdıran .....	
	Məxsusi süni hidrogen sulfidli suyun hazırlanması, eləcə də hidrogen sulfidli və kükürlü vannalarda, qarışdırıcılarda və qazma buraqlarının başlarında hidrogen sulfidli və kükürlü qazın tərkibinin təhlili ilə məşğul olan orta və kiçik tibbi heyət.....	33
14	Hidrogen sulfidli və kükürlü suların qazma buruqlarının başlarına, boru xətlərinə, qarışdırıcılara, rezervuarlara, nasoslara xidmət üzrə sahələrdə məşğul olan fəhlələr və istehsalat sahəsinin yığışdıran.....	33
15	Hidrogen sulfidli və kükürlü vannaların yerləşdiyi sahələrə xidmətlə daim məşğul olan elektrik avadanlığına xidmət üzrə elektrik montyoru və təmirçi-çilingər, eləcə də bu vannalar olan binalarda zirzəmi və qızdırıcı cihazlara xidmət edən təmirçi-çilingər, elektrik avadanlığına xidmət üzrə elektrik montyoru, mexanik və kameronçu .....	33
16	Tam iş günü palçıq, torf və ozokerit müalicəxanalarının həkimi, orta və kiçik tibbi heyət və istehsalat sahəsinin yığışdıran.....	33
17	Palçıqın gətirilməsində, qızdırılmasında və brezentlərin müalicəvi palçıqdan və ozokeritdən təmizlənməsi ilə məşğul olan kiçik tibbi heyət və fəhlələr .....	
18	Palçıq müalicəsi sahələrinə daim xidmət edən təmirçi-çilingər və elektrik avadanlığına xidmət üzrə elektrik montyoru .....	33
19	<b>Patoloji anatomiya şöbəsi və laboratoriyaları (prozektor otağı</b>	
20	<b>və meyixanalar)</b>	
	<b>Meyitlər və meyit materialları ilə işlərdə</b>	
	<b>məşğul olan işçilər</b>	
	Həkim (o cümlədən şöbələrin, laboratoriyaların həkim rəhbəri), orta və kiçik tibbi heyət, istehsalat sahəsinin yığışdıran.....	
	Prozektor otağında və meyixanalarda işləyən elmi-tədqiqat institutlarının işçiləri, eləcə də meyit və meyit materialları ilə daim işləyən normal, patoloji və topoqrafik anatomiya, məhkəmə təbabəti və operativ cərrahiyyə kafedralarının işçiləri .....	
21	<b>Məhkəmə-tibb ekspertizası idarəsi (müəssisəsi)</b>	
22	Meyitlər və meyit materialları ilə işləyən həkim-məhkəmə-tibb eksperti (o cümlədən şöbənin, bölmənin rəhbəri), kiçik və orta tibbi heyət.....	30

	<b>Sanitariya-epidemioloji xidmət müəssisələri</b> <sup>[6]</sup>	30
23	<b>Sanitariya-profilaktika idarələri və epidemiyaya qarşı tədbirlərin keçirilməsi üzrə işlərdə bilavasitə məşğul olan işçilər</b>	
	Bakterioloji, immunoloji və virusoloji laboratoriyaların (bölmələrin) həkimi (o cümlədən həkim-rəhbər), orta və kiçik tibbi heyət; həkim-bakterioloq, həkim-virusoloq, həkim-immunoloq, bakteriologiya, virusologiya, immunologiya üzrə laborant .....	30
24	Ocaqlı, kameralı və profilaktiki dezinfeksiya, dezinseksiya və deratizasiyada məşğul olan, həkim-epidemioloq və onun köməkçisi, həkim dezinfeksionist, bioloq, entomoloq, təlimatçı-dezinfektor, dezinfektor, kameralı dezinfeksiya üzrə sanitar qadın (o cümlədən şöbənin rəhbəri).....	
	Dezinfeksiya avadanlığı üzrə mühəndis və texnik .....	
25	Xüsusi təhlükəli infeksiyalar şöbəsinin həkimi (o cümlədən rəhbər), orta və kiçik tibbi heyət, entomoloq, bioloq, zooloq, vivarçı; brusellyoz, viruslu hepatit, hemorragik qızdırma, san qızdırma, Ku qızdırması və digər rikketsiozlar, melioidoz, meningit, təbii çiçək, ornitoz, psittakoz, sap, qarayara, səpkili yatalaq, tulyaremiya, quduzluq və ensefalitlərin canlı kulturaları (xəstəliyə tutulmuş heyvanlar), eləcə də bu xəstəliklər üzrə mənbələrdə və enzootik rayonlarda işlərdə bilavasitə məşğul olan həkim-epidemioloq, həkim-immunoloq, həkim-virusoloq, həkim-bakterioloq (həmçinin struktur bölmənin rəhbəri), entomoloq, orta və kiçik tibbi heyət, vivarçı.	33
26	Çənə ensefaliti və transmissiv xəstəliklərlə mübarizə üzrə entomoloji dəstənin rəisi, entomoloqu və entomoloq köməkçisi, laborant, təlimatçı-dezinfektor, həkim-dezinfeksionist.....	33
27	Sanitariya-karantin məntəqəsinin observator və izolyatorunun həkim epidemioloqu, orta və kiçik tibbi heyət .....	33
	Deratizasiya məqsədilə tələ yemlərinin hazırlanması üzrə laborant və preparatçı.....	
	Yoluxucu xəstələrin təxliyyəsi ilə məşğul olan orta və kiçik tibbi heyət, eyni zamanda yoluxucu xəstələrin təxliyyəsi üzrə sanitar vəzifəsini yerinə yetirən avtomobil sürücüsü.....	
28	Dezinfeksiya vasitələrinin çekilib qablaşdırılmasında və qorunması ilə məşğul olan anbardar, təlimatçı-dezinfektor, dezinfektor.....	33
29	Yoluxucu xəstələrin təxliyyəsi üzrə avtomobil sürücüsü.....	33
30	Səyyar dezinfeksiya qurğusuna xidmət edən və bilavasitə dezinfeksiya üzrə işləri yerinə yetirən avtomobil sürücüsü.....	33
31	<b>Tauna qarşı idarələr</b>	33
	<b>(stansiyalar, şöbələr, laboratoriyalar, institutlar)</b>	33
32	<b>Şübhəli və yaxud aşkar yoluxucu materialla bilavasitə işlər aparan və yaxud əlaqədə olan və xüsusi təhlükəli infeksiyalar üzrə yoluxucu otaqlarda, eləcə də bakteriyalı preparatların istehsalında çalışan işçilər</b>	33
33		33
34		36
	Avtoklavçı.....	
	Sterilizasiya aparatçısı .....	33
	Baytar həkimi.....	
	Müəssisə, şöbə, bölmə və laboratoriyaların rəhbərləri .....	
	Təlimatçı-dezinfektor.....	
	Laborant .....	
	Kiçik tibbi heyət.....	
35	Elmi işçi .....	
36	Preparator .....	33
37	Texniki rəhbər .....	33
38		33
39	<b>Qanköçürmə stansiyaları və şöbələri</b>	33
40	Qanın, qan preparatlarının və qan əvəzedicilərinin tədarüku, emalı və qurudulması üzrə işlərdə məşğul olan bokslarda cərrahiyyə otaqlarının və boksların işçiləri .....	33
41		33
42		33
43	<b>Əczaxana idrələri</b>	33
44	<b>Əczaxana işçiləri</b>	33
	Bilavasitə dərmanların hazırlanması və onlara nəzarət üzrə işlərdə müalicəvi profilaktiki və ya əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrinin apteklərinin müdiri (rəisi) və onun müavini	33
45	İstehsalat vəzifələrini yerinə yetirməkdən azad olunmayan şöbənin (bölmənin) müdiri və onun müavini.....	
	Dərmanlar və digər əczaxana assortimentinin yalnız reseptsiz buraxılması ilə məşğul olanlardan başqa əczaçı, çəkib qablaşdırıcı, dərman azırlayan.....	33
	Həkimin resepti olmadan dərmanların və tibbi təyinatlı məmulatların buraxılışı ilə məşğul olan və dərman hazırlayan əczaçı, kiçik əczaçı, yuyucu-sanitar bacısı, əczaxana köşkünün satıcısı...	
46	<b>Əczaxana bazaları və anbarlarının işçiləri</b>	36
47	Tibbi dərmanların bilavasitə hazırlanması, çəkib bükülməsi ilə məşğul olan əczaçı, dərman hazırlayan və çəkib qablaşdırıcı .....	36
48	Zəhərli və narkotik dərman vasitələrinin çekilib qablaşdırılması, xırdalanması, ölçülməsi və çəkilməsi ilə məşğul olan əczaçı, dərman hazırlayan, çəkib qablaşdırıcı, zəhərli və narkotik dərman vasitələrinin şöbəsində müdir və onun müavini .....	36
49		36
	<b>Nəzarət-analitik laboratoriyaların işçiləri</b>	
	Bilavasitə analizlər üzrə işi yerinə yetirən laboratoriyaların müdirləri, müdir müavinləri və işçiləri .....	36
50	Yuyucu sanitar.....	
51	Dərman hazırlayan laborant.....	36
	<b>Bakterial və virus preparatlarının, qan, qan əvəzediciləri və qidalı mühitlərin istehsalı</b>	36
52	Yoluxucu xəstəliklərin törədici olan canlı kulturalarla, diaqnostik preparatlarla və qidalı mühitlərlə, eləcə də yoluxucu heyvanlarla və materiallarla müntəzəm və bilavasitə işləyən istehsalat işçiləri .....	36
53	Zərdabların işlənilib hazırlanması, təmizlənməsi və qatılaşdırılması ilə müntəzəm və bilavasitə məşğul olan işçilər.....	36
54		36

	Bokslarda məşğul olan işçilər .....	36
	Daim və bilavasitə soyuducu kameralarda məşğul olan işçilər .....	
55	<b>Məhkum olunmuş alkoqol və narkomanların məcburi müalicəsi</b>	
	<b>və saxlanması üçün nəzərdə tutulmuş müalicə müəssisələri</b>	
56	Həkim laborantlardan başqa həkim (o cümlədən bölmənin, kabinetin həkim-rəhbəri).....	33
	Laborant (o cümlədən həkim laborant) .....	
57	Orta tibbi heyət (tibbi statistikdən və laborantlardan başqa), kiçik tibbi heyət .....	33
58	Təsərrüfat bacısı.....	33
		33
	<b>Tibb, sosial xidmət və təhsil müəssisələrinin tibb işçilərinin ümumi peşələri</b> <sup>[7]</sup>	
59	Barokameralarda və kessonlarda işləyən həkim, orta tibbi heyət.....	
60	Müalicəvi barokameralarda bilavasitə işləyən mütəxəssislər.....	36
61	Qapalı tibbi dəri-zöhrəvi stansiyalarının həkimi, orta tibbi heyəti .....	36
62	Müalicə-profilaktika müəssisələrində və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrində onurğa beyni və onurğa sütunu zədəli xəstələr üçün (spinal xəstələr) şöbələrin və palataların həkimi, orta və kiçik tibbi heyəti, eləcə də bu xəstələrə xidmətlə məşğul olan mədəni-kütləvi işlər üzrə təlimatçı .....	36
63	Müalicə-profilaktika müəssisələrində mənbəli, kameralı və profilaktiki dezinfeksiyalarda, deratizasiyalarda məşğul olan dezinfektor .....	
64	Bokslarda işləyən qarın yığılması və emalı üzrə həkim, orta və kiçik tibbi heyət və preparator .....	33
65	.....	33
66	<sup>[2]</sup> Meyit qanı və toxumalarının tədarükü və konservasiyası ilə məşğul olan laboratoriyaların, bölmələrin və şöbələrin işçiləri.....	33
67	Ümumi tipli <i>ahullar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrinin</i> həkimi və orta tibbi heyət.....	33
	<i>Vərəmə qarşı və ruhi xroniki sosial xidmət</i> müəssisələrinin əmək üzrə təlimatçısı.....	33
68		33
69	<b>XXXIII. RADIOAKTİV MADDƏLƏRLƏ VƏ İON ŞÜALANMA MƏNBƏLƏRİ İLƏ İŞLƏR</b>	33
	<b>Radioaktiv maddələrin qamma-şüalandırma mənbələri kimi tətbiqi</b>	30
	Qamma-defektoskopiya üzrə qurğularda bilavasitə məşğul olan işçilər.....	36
70	<sup>[3]</sup> Sənaye və tibbi qamma-qurğularının və aparatlarının enerji ilə yüklənməsi və sınaqdan keçirilməsi ilə bilavasitə məşğul olan işçilər.....	33
71	<sup>[4]</sup> 100 milliqram-ekvivalent radiumdan yüksək qamma-aktiv maddələrin toplanması, nəqliyyatla daşınması, anbara yığılması, saxlanması və basdırılması ilə bilavasitə məşğul olan işçilər.....	
	Aşağıdakı şəraitdə qamma-terapiya və eksperimental qamma-şüalandırma bilavasitə məşğul olan işçilər:	
	a) radioaktiv preparatlar qoyulan xəstələrə qulluq edilən palatalarda.....	36
	b) qamma-qurğularla .....	36
	c) radiomanipulyasiya kabinetlərində və laboratoriyalarında qamma-preparatlarla.....	36
	<b>Rentgen şüalanması</b>	
1	Rentgendefektografiya üzrə sənaye qurğularında bilavasitə məşğul olan işçilər.....	
2	Rentgen-spektral, rentgen-struktur analiz, sənaye rentgenoqrafiya qurğularında və rentgen qəfəslərinin rastlarına nəzarətdə bilavasitə məşğul olan işçilər.....	36
3	Beta-aplikatorlar tətbiq edilməklə rentgenterapiyada eksperimental rentgenşüalandırma və şüa-terapiyada bilavasitə məşğul olan işçilər.....	33
	Rentgendiagnostikada, flüoroqrafiyada vizual nəzarət edilən rotasiyalı rentgenterapevtik qurğularda bilavasitə məşğul olan işçilər .....	33
	Rentgen trubkalarının və trubkalı rentgen aparatlarının tədqiqatı, sınaqdan keçirilməsi və sazlanması ilə (bilavasitə y e r i n d ə j ə xırda təmir işləri yerinə yetirilməklə) bilavasitə məşğul olan işçilər .....	36
	30 kilovattan yüksək gərginliklə elektronqraflarda və elektron mikroskoplarda bilavasitə məşğul olan işçilər .....	36
5		
6	<b>2 Rentgen və qamma-şüalarının dozimetriyası və fizikası</b>	33
	Eksperimental tədqiqatla və dozimetrik ölçmələrlə bilavasitə məşğul olan işçilər.....	
7	Dozimetrik və radiometrik aparatlarının dəyərlənmə mənbələri ilə bilavasitə məşğul olan işçilər .....	33
8	<b>Tədqiqat, nəqliyyat, energetik, sənaye atom təcrübə reaktorları və nüvə energetik qurğularının prototipləri, sürətləndirici qurğular və neytron mənbələri</b>	36
9	Atom reaktorlarında istismar, təmir və eksperimental işlərdə daim məşğul olan işçilər.....	36
	Neytron mənbələri ilə (beril-radium, beril-polonium və s.) bilavasitə məşğul olan işçilər.....	
10	Siklotronlarda, betatronlarda, nizamlı sürətləndirijilərdə və digər sürətləndiriji qurğularda bilavasitə məşğul olan işçilər .....	33
	<b>Açıq radioaktiv mənbələrin tətbiqi ilə işlər</b>	
11	Açıq radioaktiv maddələrlə işlərdə (istehsal, emal, saxlanma, çəkib qablaşdırma, tədqiqat, tətbiq etmə və işin digər növləri) bilavasitə məşğul olan işçilər.....	33
12	Təbii və süni radon vannalarının hazırlanması və onlara xidmət ilə bilavasitə məşğul olan işçilər .....	
		36
	<b>XXXIV. LABORATORİYALAR, ELMİ TƏDQIQAT LABORATORİYALARI, İNSTİTUTLAR, MÜƏSSISƏ, İDARƏ VƏ TƏŞKİLATLAR, TƏDRİS OCAQLARININ LABORATORİYALARI</b>	36
13		36
14		36
15		36

16	Laborant və preparator, mühəndis, texnik, kimyaçı, usta, böyük laborant, böyük mühəndis, böyük texnik, böyük usta, aparatçı, böyük, aparıcı və kiçik elmi işçi, elmi işçi, laboratoriya müdiri və onun müavini, biolog, biofizik, biokimyaçı, tibbi həkim, baytar həkimi, zoolog, zootexnik, kiçik və orta tibbi heyət, provizor, formakoloq, entomoloq, mikoloq, mikrobioloq, məhkəmə tibbi eksperti:	33
17	a) xəstəliktörədic mikroblar, virus və aktinomisetlər, heyvan və buğumayaqlılarla, yoluxmuş xəstəliktörədic mikroblarla, toksoplazmalarla ümumi sahələrdə və bokslarda, eləcə də yoluxucu xəstəlikləri olan ifrazat və qanın tədqiqatı üzrə işləri həyata keçirənlər	
	b) meyit materialları ilə işləyənlər .....	
	c) xüsusi təhlükəli infeksiyalar, ensefalitlər, cüzam, meningit, quduzluq, sarı qızdırma, psittakoz, ornitoz, poliomyelit, təbii çiçək, hemorragik qızdırma-titrətmə, viruslu hepatit, səpkili yatalaq, Ku qızdırması və digər rikketsiozların canlı kulturaları, həmçinin vəba, qarayara, sap, melioidoz, taun, brusellyoz, tulyaremiya və yuxarıda qeyd olunan infeksiya l a r a yoluxmuş heyvanlarla bilavasitə və daim işləyənlər.....	
1	ç) daim leptospirozun canlı kulturaları ilə işləyənlər .....	
	d) civəli cihaz və aparatların təmirində bilavasitə və daim işləyənlər.....	
	1-ci bənddə qeyd olunmuş yoluxmuş heyvanlara xidmət edən vivariumun fəhləsi .....	
	Asbest və texniki asbest məmulatları ilə bilavasitə və daim məşğul olan laboratoriyaların işçiləri	33
	Elektron mikroskop və 30 kvt-dan yuxarı gərginlikli elektronqrafla işlər zamanı fiziki üsulla bilavasitə tədqiqat aparan laboratoriyaların işçiləri.....	33
	Kristal yod və qazşəkilli xlor tətbiq edilməklə nadir yer metallarının yodlanması və xlorlanması bilavasitə məşğul olan laboratoriya işçiləri.....	
	Civəli filizlə və yaxud civəli konsentratlarla (polyarografiya, amperometrik titrləmə, civəli katodlarda preparativ elektroliz, porometriya) bilavasitə məşğul olan laboratoriyaların işçiləri	33
	Aşağıdakı işlərdə daim və bilavasitə məşğul olan laboratoriya işçiləri	33
	a) ferritli yanmkeçirici material və kristalların hazırlanması üçün istifadə olunan toksik cismlərin az parçalanmış tozlarının, onların duzlarının və oksidlərinin (marqans, maqniyum, berillium, fosfor, selen, tellur, indium, civə, kremniyum, sink, barium) düzəldilməsi, doqranması və xırdalanmasında	36
	b) ftoroplastlı izolyasiya və kremniyüzvi laklarla plyonkanın hopdurulması və yarılmada.....	36
2	c) benzol, dördxlorlu karbon və dixloretdanda yuyulmaqla, elektrik kömürlü məmulatlarının əridilmiş metallarla, qatranlarla, kremniyüzvi və digər süni qatranlarla hopdurulması, eləcə də elektrik kömürlü məmulatlarının elektroqraditasiyası və qazla təmizlənməsində .....	36
3	Yüksək temperaturlu əritmə qurğularında şüşəplastiklərlə, epoksiqatranlarla, üzvi həlledicilər tətbiq edilməklə şüşəflin hazırlanmasında, eyni zamanda şüşəplastiklərin emalı və sınağında bilavasitə və daim məşğul olan laboratoriya işçiləri .....	36
4	Qurğuşun və qurğuşun ərintilərinin əridilməsində və mexaniki emalında bilavasitə və daim məşğul olan laboratoriya işçiləri.....	36
5	Bilavasitə və daim aşağıdakı işlərdə məşğul olan laboratoriya işçiləri:	
	a) keyfiyyətlərə malik olan cism və onun birləşmələri (kobalt, molibden, nikel, volfram, kremniyum, berillium, litium və başqaları) tətbiq edilməklə tozlu metallurgiya üsulu ilə məmulatların və xüsusi ərintilərin (xırdalanma, incə xırdalanma vəziyyətinə qədər xırdalanma, ələnmə, presləmə, termik emal) hazırlanmasında	36
6	.....	36
7	b) müxtəlif qazların axarında yüksək temperaturlu sobalarda (2000-3000°C) materialların, yeni çətinəriyənlə tozlu ərintilərin (karbidlərin, baridlərin, silisidlərin, fosforidlərin və onlardan olan digər birləşmə və məmulatların) tədqiqi və sınaqdan keçirilməsində .....	36
	Örtülü sahələrdə stendlərdə: reaktiv mühərriklərin, maye reaktiv mühərriklərinin (MRM) və qazşəkilli yanacaqda və etillənmiş benzində işləyən mühərriklərin istismarı, təmiri və sınaqdan keçirilməsi ilə bilavasitə və daim məşğul olan laboratoriya işçiləri .....	36
8	100 db və daha yüksək tezlikli səs səviyyəsi zamanı reaktiv mühərrik, aqreqat, qovşaq və onlar üçün detalların sınağı üzrə aerodinamik borularda bilavasitə və daim məşğul olan laboratoriya işçiləri.....	36
9	Siyahının "Radiotexnika istehsalı" bölməsinə müvafiq olan elektrik-vakuum işlərində bilavasitə və daim çalışan elektrik-vakuum laboratoriyalarının mühəndisləri, texnikləri, laborant və fəhlələri	
10	Qravimetrlə maili ölçülülük ölçülmələrin aparılmasında daim yeraltı şəraitdə, şaxta və quyularda eksperimental işlər görən laboratoriya işçiləri.....	36
	Tropik oranjereyalarda daim müxtəlif işlər aparan laboratoriya işçiləri və digər işçilər.....	
	Kolleksiya üçün yığılmış bitkilərin zəhərli kimyəvi maddələrdən zərərsizləşdirilməsi və karantini üzrə daim işləyən laboratoriya işçiləri .....	
	Bitkilərin zəhərli kimyəvi maddələrlə tozlandırılmasında və çilənməsində, çiləyicilərdə, tozlandırıcılarda, aerosol generatorlarında və avtomatlaşdırılmış, həmçinin zəhərlərin hazırlanmasında, qablaşdırılmasında və sahələrin gəmiricilərə qarşı işlənilməsi üçün hazırlanmasında bilavasitə və daim məşğul olan laboratoriya işçiləri	36
	.....	36
11	Toksiki kimyəvi maddələrin sintezi, tədqiqatı və sınaqdan keçirilməsi üzrə, toksiki maddələrlə yeni kimyəvi istehsalların işlənmə üsulunun təkmilləşdirilməsi, aqressiv-toksiki mühitdə material və məmulatların sınaqdan keçirilməsi üzrə işlərdə bilavasitə çalışan laboratoriya işçiləri, bütün iş günü ərzində, həmçinin yuxarıda qeyd olunan işlərin yerinə yetirildiyi kimyəvi və sanitar-texniki avadanlıqlara xidməti ilə və onların təmiri ilə məşğul olan fəhlələr.....	36
12	Bor, fosfor, kremniyum, ftor və civənin toksik üzvi birləşmələrinin sintezi, tədqiqatı və sınaqdan keçirilməsi üzrə işlərdə bilavasitə məşğul olan laboratoriya işçiləri.....	36
13	Metalların toksik üzvi birləşmələrinin sintezi və tədqiqatı üzrə işlərdə bilavasitə məşğul olan laboratoriya işçiləri.....	36
14	Vanadium, selen, tellur, germanium, titan, niobium, tantal, sirkonium, qafniyum, tallium toksik birləşmələrinin kimyəvi emalı və tədqiqatı ilə bilavasitə məşğul olan laboratoriya işçiləri.....	36
15	Niobium, xrom, titan və dəmirin uçucu xloridləri, qələvi və qələvi-yer materiallarının əridilmiş xloridləri ilə tədqiqat işlərində bilavasitə məşğul olan laboratoriya işçiləri.....	
16	Nadir və seyrək metalların, ərintilərin və onların birləşmələrinin (berillium, stronsium, sirkonium, vismut, sürmə, arsen və b.) tədqiqatı ilə bilavasitə məşğul olan laboratoriya işçiləri..	36
17	Yarımkəçirici materialların: kremniyum, germanium, arsen, sürmə, fosfor və onların toksik birləşmələrinin tədqiqatı və alınması, silan və xlorlu birləşmələrin ayrılması və alınmasında bilavasitə məşğul olan laboratoriya işçiləri.....	
18	Bilavasitə aşağıdakı işlərdə məşğul olan laboratoriya işçiləri:	

	a) toksiki və güclü təsir göstərən sintetik dərman preparatlarının, antibiotiklərin, B12 vitamininin, alkaloidlərin, qlükozidlərin, saponimlərin, bakteriyalı preparatların, hormonların, insektisidlərin, dezinfeksiya vasitələrinin, konserogen cismlərin texnoloji-aparatura tədqiqatlarında; dərman formalarının sintezi, kimyəvi analizi, ayrılması, sınağı (bioloji, toksikoloji, farmakoloji, mikrobioloji, kimyəvi terapevtik) və hazırlanmasında.....	36
19	b) zəhərli və güclü təsir göstərən dərman bitkilərinin, əsasən: anabazisin, ammidisin, akonitin, astmatolun, xammotunun, sünkərin, bənkotunun, pişikotunun, xoruzgülünün, bihuşdarın, darminamn, dolmat çobanyas-tüğünün, san gülün, civokostun, istodun, xaçgülünün, kəndirin, inciçiçə-yinin, qurdqovucumarmın, üskükötun, oleandrin, obvoynikin, qabıqlı qıvızı bibərin, erkəkaydöşəyinin, quş üzümünün, çovdar mahmızının, yogunnudardı soforanın, sferofizanm, skopolianm sekurineganm, lacivərdinin, göycəçiçəyinin, Rixterin şoranotunun, termopsisin, hindyov-şanınm, hindqozunun, asırqalın, dağaclığın, həmçinin tiryək xammalının və tiryək tozunun xırdalanması, qurudulması və qablaşdırılmasında.....	36
20		36
21		36
22		36
23	<b>XXXV. İQTİSADİYYATIN BÜTÜN SAHƏLƏRİNDƏ</b>	36
	<b>ÜMUMİ PEŞƏLƏR VƏ VƏZİFƏLƏR</b>	
24	Xilasedici xidmətin yüngül ləvazimatlı dalğıcı istisna olmaqla, dalğıcı.....	36
	Heyvan cəsədlərinin və pekanın qalaqla yüklənməsi ilə daim məşğul olan yükvuran fəhlə.....	
	Yazı makinasında kor makinaçıya mətnin diktəsi ilə daim məşğul olan diktəçi.....	
25	Brayler yığımının yığıcısına (kora) mətnin diktəsi ilə daim məşğul olan brayler yığımının diktoru.....	
	Aşağıdakı işlərdə məşğul olan qurğuşunlu-qalaylı ərintilərin axıdıcısı:	
	a) qurğuşunun və qurğuşun ərintilərinin əridilməsi, axıdılması, doldurulmasında.....	36
	b) qurğuşunlu qəliblərin axıdılması və qurğuşunlu valların tökülməsində	
	Mühərrik sınağı keçirilən stansiyalarda bokslarda işlər zamanı etillənmiş benzinlə işləyən mühərriklərin sınağı ilə bilavasitə məşğul olan mühərriklərin sınaqçısı və mütəxəssislər .....	
	Dəniz səviyyəsindən 2000 m-dən yüksəklikdə işləri yerinə yetirən işçilər	
	Kesson işlərdə məşğul olan kessonçu-aparətçi, kessonçu-qazmaçı, kessonçu-çilingər, kessonçu-elektrik quraşdırıcısı .....	
	Qurğuşunlu ərintilər tətbiq edilməklə avtomobil kuzovlarının təmizlənməsi, əridilib təmizlənməsi və hamarlanması sahələrində əməliyyat qabağı nəzarətdə bilavasitə məşğul olan dəzgah və çilingər işlərinin nəzarətçisi və həmin sahələrdə məşğul olan usta .....	36
	Daim isti qazanların təmiri ilə məşğul olan tiyançı .....	
	Qazan təmizləyicisi.....	
	Metal əsasların, gəmi korpuslarının və dəniz əsaslarının üzücü vasitələrinin, çənlərin daxilin, rezervuarların, bakların, pontonların və üzücü dokların korpuslarının üzlənməsi, qaşınması, təmizlənməsi və rənglənməsində daim məşğul olan rəngsaz .....	36
	Mis və onun qurğuşun, sink və kadmiumla qarışığı ilə məşğul olan metallaşdırıcı.....	36
1	Plazma üsulu ilə tozlaşdırmaqla metallaşdırıcı:	
2	a) texnoloji yanacaq kimi yüksək kükürlü mazut tətbiq olunan sexlərdə məşğul olan kran maşinisti	36
3	(krançı).....	
4	civə lehiminin düzəldilməsində və lehilməmə ilə məşğul olan lehilməyici.....	36
	Qurğuşun və onun ərintilərinin əridilməsi ilə məşğul olan metalın və ərintilərin əridicisi.....	
5	Bilavasitə və daim, yalnız cihazların civə ilə doldurulmasında, termometrərin, kapilyarların civə ilə kalibrənməsində və cihazlardan civənin çıxarılması ilə məşğul olan fəhlələr .....	36
	Civə ilə doldurulmuş cihazların üzlənməsi və dərəcələrə bölünməsi, klišelənməsi, nəzarəti, yoxlanması və yığılması ilə məşğul olan fəhlələr .....	
6	Qurğuşun və onun ərintilərinin mexaniki və əllə işlənilib hazırlanmasında məşğul olan fəhlələr	36
7	.....	
8	Qurğuşun ərintilər tətbiq edilməklə avtomobil kuzovlarının təmizlənməsi, əridilib təmizlənməsi və hamarlanması ilə məşğul olan fəhlələr.....	36
9	Ətraf binaların səşindən izlə edilmiş bilavasitə dizel yanıtında boks daxilində işləyən, xüsusi avadanlıqla təchiz edilmiş bokslarda dizellərin və dizel generatorlarının sınağında bilavasitə məşğul olan fəhlələr və növbələrdə işləyən mütəxəssislər.....	36
10	Qurğuşun ərintilərinin tozu ilə çirkənməmiş xüsusi geyimlərin təmizlənməsi və tozsuzlaşdırılması ilə daim məşğul olan fəhlələr .....	36
11	Peka ilə işlərdə daim məşğul olan fəhlələr (yükvuranlardan başqa).....	36
12	Etil məhlulunun benzinlə qatışıqına hazırlanmasında daim məşğul olan fəhlələr.....	
	Aşağıdakı işlərdə məşğul olan camaşırxana fəhlələri:	
13	a) yoluxucu, vərəmli cüzama qarşı, tauna qarşı idarələr, bölmələr, şöbələr, istehsalat və laboratoriyalardan çirkli paltarların və xüsusi geyimlərin qəbulunda.....	36
14	b) yoluxucu xəstəlik paltarlarının və xüsusi geyimlərin yuyulması və isladılmasında.....	36
	Civəli düzləndiricilərin və civə ilə doldurulmuş cihazların hazırlanması və təmirində bilavasitə məşğul olan işçilər.....	
15	30 kv-dan yuxarı gərginlikli elektron mikroskoplarda işləyən işçilər.....	36
16	-60°C və daha aşağı temperaturda bilavasitə termobarokameralarda yerləşməklə məmullatların və aqreqlərin sınağında məşğul olan fəhlə (sınaqçı).....	36
	Bokslarda işlər zamanı etillənmiş benzinlə işləyən mühərriklərin sınaq stansiyalarında texnoloji avadanlığın bilavasitə təmiri ilə məşğul olan təmirçi-çilingər .....	36
17	Örtülü binalarda quru qum və metal kəpəyi və digər abraziv materiallarla işlərdə məşğul olan metalın, tökmənin, məmullatın və hissələrin təmizləyicisi .....	36
18		36
19		36
20		36
		36
21		36
22		36
23		36



24	36
	36
25	36
26	36
27	36
28	
29	

### İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

- 22 fevral 2008-ci il tarixli 50 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (**Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, 2, maddə 130**)
- 20 avqust 2010-cu il tarixli 154 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (**Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, 08, maddə 763**)
- [30 dekabr 2020-ci il tarixli 517 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("**Xalq**" qəzeti, 31 dekabr 2020-ci il, 277, **Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, 12, V kitab, maddə 1618**)
- [3 may 2021-ci il tarixli 126 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("**Xalq**" qəzeti, 4 may 2021-ci il, 93, **Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, 5, maddə 505**)
- [30 oktyabr 2021-ci il tarixli 329 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("**Xalq**" qəzeti, 4 noyabr 2021-ci il, 239, **Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, 10, maddə 1196**)

### QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

<sup>[1]</sup> [30 dekabr 2020-ci il tarixli 517 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("**Xalq**" qəzeti, 31 dekabr 2020-ci il, 277, **Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, 12, V kitab, maddə 1618**) ilə "İşçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaltılmış iş vaxtı müəyyən edilən əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatların, peşə və vəzifələrin Siyahısı"nın 46-cı bəndində "**əlillər (sağlamlıq imkanları məhdud uşaqlar) evinin**" sözləri "**əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrinin**" sözləri ilə əvəz edilmişdir.

<sup>[2]</sup> [30 dekabr 2020-ci il tarixli 517 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("**Xalq**" qəzeti, 31 dekabr 2020-ci il, 277, **Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, 12, V kitab, maddə 1618**) ilə "İşçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaltılmış iş vaxtı müəyyən edilən əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatların, peşə və vəzifələrin Siyahısı"nın 66-cı bəndində "**əlillər (sağlamlıq imkanları məhdud uşaqlar) evlərində**" sözləri "**əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrində**" sözləri ilə əvəz edilmişdir.

<sup>[3]</sup> [30 dekabr 2020-ci il tarixli 517 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("**Xalq**" qəzeti, 31 dekabr 2020-ci il, 277, **Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, 12, V kitab, maddə 1618**) ilə "İşçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaltılmış iş vaxtı müəyyən edilən əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatların, peşə və vəzifələrin Siyahısı"nın 66-cı bəndində "**əlillər (sağlamlıq imkanları məhdud uşaqlar) evlərində**" sözləri "**əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrində**" sözləri ilə əvəz edilmişdir.

<sup>[4]</sup> [3 may 2021-ci il tarixli 126 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("**Xalq**" qəzeti, 4 may 2021-ci il, 93, **Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, 5, maddə 505**) ilə "İşçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaltılmış iş vaxtı müəyyən edilən əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatların, peşə və vəzifələrin Siyahısı"nın "İstehsalatların, peşə və vəzifələrin adı" sütununun "XXXII. Səhiyyə" bölməsinin 71-ci bəndində "**Sosial müdafiə sisteminin vəərəmə qarşı və ruhi xroniki**" sözləri "**Vərəmə qarşı və ruhi xroniki sosial xidmət**" sözləri ilə əvəz edilmişdir.

<sup>[5]</sup> 22 fevral 2008-ci il tarixli 50 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (**Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, 2, maddə 130**) ilə «XXXII. Səhiyyə» bölməsinin mətnində «əlillər» sözündən sonra « (sağlamlıq imkanları məhdud uşaqlar) » sözləri əlavə edilmişdir.

20 avqust 2010-cu il tarixli 154 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (**Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, 08, maddə 763**) ilə təsdiq edilmiş "İşçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaltılmış iş vaxtı müəyyən edilən əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatların, peşə və vəzifələrin Siyahısı"nın "İstehsalatların, peşə və vəzifələrin adı" sütununda "XXXII. Səhiyyə" bölməsinin mətnində "**AİDS**" və "**HİV**" akronimləri müvafiq olaraq "**QİÇS**" və "**İİV**" akronimləri ilə əvəz edilmişdir.

[30 dekabr 2020-ci il tarixli 517 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("**Xalq**" qəzeti, 31 dekabr 2020-ci il, 277, **Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, 12, V kitab, maddə 1618**) ilə "İşçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaltılmış iş vaxtı müəyyən edilən əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatların, peşə və vəzifələrin Siyahısı"nın "İstehsalatların, peşə və vəzifələrin adı" sütununun "XXXII. SƏHIYYƏ" bölməsinin "İnsanın yoluxucu, immuncatışmazlığı sindromu xəstəliyi (QİÇS) və ya insanın immuncatışmazlığı virusu (İİV), göbələkli və vəərəmli (vərəmə qarşı) xəstəlikləri üzrə müalicəvi-profilaktiki müəssisələr, idarələr, şöbələr, palatalar, kabinetlər; sanatoriya tipli məktəblər və internet məktəbləri, uşaq evləri, uşaq bağçaları (qrupları), körpələr evi-bağçalar (qruplar), vəərəm və xroniki dizenteriya xəstəliyi olan uşaqlar üçün uşaq evləri (qrupları); vəərəm xəstəliyi olan xəstələr üçün əlillər (sağlamlıq imkanları məhdud uşaqlar) evi (şöbələri); vəərəm xəstəliyi olan əlillər (sağlamlıq imkanları məhdud uşaqlar) üçün tədris müəssisələri" hissəsinin adında "**xəstələr üçün əlillər (sağlamlıq imkanları məhdud uşaqlar) evi**" sözləri "**əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri**" sözləri ilə və "**əlillər (sağlamlıq imkanları məhdud uşaqlar)**" sözləri "**əlilliyi olan şəxslər**"

sözləri ilə əvəz edilmişdir.

[6] [30 oktyabr 2021-ci il tarixli 329 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 noyabr 2021-ci il, 239, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, 10, maddə 1196) ilə “İşçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaltılmış iş vaxtı müəyyən edilən əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatların, peşə və vəzifələrin Siyahısı”nın “İstehsalatların, peşə və vəzifələrin adı” sütununun “XXXII. Səhiyyə” bölməsinin “Sanitariya-epidemioloji xidmətlərinin idarə, müəssisə və təşkilatları” hissəsinin adında “**xidmətlərinin idarə, müəssisə və təşkilatları**” sözləri “**xidmət müəssisələri**” sözləri ilə əvəz edilmişdir.

[7] [3 may 2021-ci il tarixli 126 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 may 2021-ci il, 93, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, 5, maddə 505) ilə “İşçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaltılmış iş vaxtı müəyyən edilən əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatların, peşə və vəzifələrin Siyahısı”nın “İstehsalatların, peşə və vəzifələrin adı” sütununun “XXXII. Səhiyyə” bölməsinin “Səhiyyə, sosial müdafiə və təhsil müəssisələrinin tibb işçilərinin ümumi peşələri” hissəsinin adında “**müdafiə**” sözü “**xidmət**” sözü ilə əvəz edilmişdir.

[30 oktyabr 2021-ci il tarixli 329 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 noyabr 2021-ci il, 239, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, 10, maddə 1196) ilə “İşçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaltılmış iş vaxtı müəyyən edilən əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatların, peşə və vəzifələrin Siyahısı”nın “İstehsalatların, peşə və vəzifələrin adı” sütununun “XXXII. Səhiyyə” bölməsinin “Səhiyyə, sosial xidmət və təhsil müəssisələrinin tibb işçilərinin ümumi peşələri” hissəsinin adında “**Səhiyyə**” sözü “**Tibb**” sözü ilə əvəz edilmişdir.